

2003_az_qiyabiQ2017_Yekun imtahan testinin sualları

Fənn : 2003 Praktiki audit

1 Nəzarət vasitəsi testləri:

- ☐ dövlət statistika komitəsi tərəfindən keçirilən testlərdir
- ☐ maliyyə orqanlarının keçirdiyi testlərdir
- ☐ icra intizamlarına nəzarətdir
- ☒ daxili nəzarət sisteminin səmərəliliyinin yoxlanmasıdır
- ☐ müvafiq banklar tərəfindən keçirilən testlərdir

2 Auditor riski:

- ☐ auditorun müştərisinin biznesinin həyat qabiliyyətli və uğurlu olmasını müəyyən etməməsi riskidir
- ☒ auditor tərəfindən təşkilatın maliyyə hesabatında əhəmiyyətli səhvlərin və təhriflərin aşkar edilməməsi riskidir
- ☐ məhdud riskdir
- ☐ özünü doğrultmayan qeyri sisteməlik riskdir
- ☐ auditor tərəfindən təşkilatın maliyyə nəticələrinin təhlil olunması zamanı səhvlərin aşkar edilməməsi riskidir

3 Sənaye müəssisəsinin mühasibat hesabatında minimum aşağıdakı informasiyaya açıqlama verilməlidir:

- ☒ xərc elementləri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
- ☐ kalkulyasiya xərc maddələri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
- ☐ kommersiya və inzibati xərclərin tanınması qaydası;
- ☐ müstəqim material məsrəflərinin tanınması qaydası;
- ☐ müstəqim əmək məsrəflərinin tanınması qaydası

4 Sənaye müəssisəsinin uçot siyasəti haqqında informasiyanın tərkibində açıqlama verilməlidir:

- ☒ kommersiya və inzibati xərclərin tanınması qaydası;
- ☐ müstəqim material məsrəflərinin tanınması qaydası;
- ☐ müstəqim əmək məsrəflərinin tanınması qaydası;
- ☐ qeyri müstəqim xərclərin tanınması qaydası;
- ☐ kalkulyasiya maddələri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;

5 Sənaye müəssisəsində inventarizasiyanın nəticəsi olaraq hansı halda D-t Ümumi mənfəət (zərər), K-t Kassa mühasibat yazılışı edilir?

- ☐ düzgün cavab yoxdur
- ☐ kassada aşkara çıxarılmış artıq pulun mədaxil edilməsini
- ☐ kassa əməliyyatlarının tam əks etdirilməməsi;
- ☐ təhtəlahesab şəxslərə artıq pulun ödənildiyini;
- ☒ xəzinədarın günahı üzündən kassada pul vəsaitinin çatışmazlığını;

6 Sənaye müəssisəsində inventarizasiyanın nəticəsi olaraq hansı halda D-t Kassa , K-t Ümumi mənfəət (zərər) mühasibat yazılışı edilir?

- ☐ kassa əməliyyatlarının tam əks etdirilməməsi
- ☐ kassada pul vəsaitinin çatışmazlığını;
- ☐ təhtəlahesab şəxslərə artıq pulun ödənildiyini;
- ☐ təqsirkar şəxsdən kassada çatışmayan pulu tutulmasını
- ☒ kassada aşkara çıxarılmış artıq pulun mədaxil edilməsini

7 Mühasibat hesabatı audit üçün sübutdurmu:

- ☐ doğru cavab yoxdur
- ☒ bəli

- ☐ yox
- ☐ ola bilsin
- ☐ bəzi hallarda

8 Audit hesabatının dürüstlüyü barədə qərar qəbul ediləndə auditor nəyi müqayisə edir:

- ☐ cari səhvi əhəmiyyətliyin səviyyəsi ilə
- ☒ modelləşdirilmiş səhvi əhəmiyyətliyin səviyyəsi ilə
- ☐ faktiki səhvi əhəmiyyətliyin səviyyəsi ilə
- ☐ yol verilən səhvi əhəmiyyətliyin səviyyəsi ilə
- ☐ keçən ilki səhvi əhəmiyyətliyin səviyyəsi ilə

9 Məcburi audit aparıldıqda audit təşkilatı audit sirrini qorumaıdır mı?

- ☐ baş mühasibin xəbəri olmaqla borcludur
- ☐ maliyyə orqanlarının xəbəri olmaqla borcludur
- ☒ bəli, borcludur
- ☐ yox, çünki məcburi audit onu əldə olunmuş məlumatların gizlin saxlanması zərurətindən azad edir
- ☐ təşkilatın rəhbərinin xəbəri olmaqla borcludur

10 Auditorun işçi sənədləri:

- ☐ maliyyə hesabatında əks olunmuş informasiyadır
- ☐ iqtisadi subyektin auditor tərəfindən yoxlanılmış sənədləridir
- ☐ mühasibat balansında əks olunmuş informasiyadır
- ☐ auditor tərəfindən audit yoxlamasının aparılması üçün iqtisadi subyekt haqqında toplanmış bütün məlumatdır
- ☒ auditin mütləq sənədləşdirilməsi - alınmış məlumatların işçi sənədlərində əks olunmasıdır

11 Auditor təşkilatlar və fərdi auditorlar auditin formalarını və metodlarını müstəqil müəyyən edə bilərmə?

- ☐ audit olunan təşkilatın rəhbərinin qərarı ilə
- ☐ mühasibin qərarı ilə
- ☒ bəli
- ☐ xeyr
- ☐ müəyyən hallarda

12 Auditor təşkilatı yoxlamanın aparılması üçün müəssisənin dəvətini qəbul edə bilər:

- ☐ audit olunan müəssisənin rəhbərliyində yaxın qohumu çalışırsa.
- ☐ audit olunan müəssisənin mühasibat uçotunun bərpası ilə bağlı xidmət göstərmişdirsə;
- ☐ audit olunan müəssisənin mühasibat uçotunun aparılması ilə bağlı xidmət göstərmişdirsə;
- ☒ audit olunan müəssisənin heyətinə komputer sistemindən istifadə üzrə idarəetmə xidməti göstərmişdirsə;
- ☐ audit olunan müəssisənin təsisçilərindən biridirsə;

13 Əməliyyatların iqtisadi cəhətdən məqsədə uyğunluğu nəyi nəzərdə tutur?

- ☒ əməliyyatların zəruriliyinin qiymətləndirilməsi;
- ☐ ümumi sənədlərin düzgünlüyünün audit;
- ☐ sənədlərdə təhriflərin aşkar edilməsi və onun səbəblərinin müəyyən olunması;
- ☐ əməliyyatların mövcud qanunvericiliyə uyğunluğu.
- ☐ aparılmış hesablamaların düzgünlüyünün və onların yekun məlumatlara uyğunluğu;

14 Əməliyyatların hüquqi yoxlanılması nəyi nəzərdə tutur?

- ☐ baş vermiş əməliyyatların məqsədə uyğunluğu;
- ☐ plan və hesabat məlumatlarının tutuşdurulması;
- ☐ sənədlərdə təhriflərin aşkar edilməsi və onun səbəblərinin müəyyən olunması;
- ☐ aparılmış hesablamaların düzgünlüyünün və onların yekun məlumatlara uyğunluğu;
- ☒ əməliyyatların mövcud qanunvericiliyə uyğunluğu.

15 Sənədlərin yoxlanmasının auditi nəyi nəzərdə tutur?

- ☐ plan və hesabat məlumatlarının tutuşdurulması
- ☐ maliyyə hesabatlarının bütün formalarının gözlənilməsinin yoxlanılması;
- ☐ sənədlərdə təhriflərin aşkar edilməsi və onun səbəblərinin müəyyən olunması;
- ☒ mövcud formaların gözlənilməsi, tamlığı və rekvizitlərin doldurulmasının düzgünlüyü;
- ☐ aparılmış hesablamaların düzgünlüyünün və onların yekun məlumatlara uyğunluğunun yoxlanılması;

16 Vergilərin hesablanması, tutulması və köçürülməsinin auditi aşağıdakı prosedurları əhatə edir:

- ☐ dividendlərin uçotunun və ödənilməsinin təşkilinin yoxlanılması;
- ☐ təsis sənədlərinin qeydiyyatının düzgünlüyünün yoxlanılması;
- ☐ təsisçilərlə hesablaşmaların düzgünlüyünün yoxlanılması;
- ☒ mənfəət vergisi üzrə hesablaşmaların düzgünlüyünün yoxlanılması;
- ☐ nizamnamə kapitalına payın mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyü

17 Dividendlərin uçotunun və ödənilməsinin təşkilinin yoxlanılması proseduru həyata keçirilir?

- ☐ vergitutmanın hesablanması auditi zamanı;
- ☐ nizamnamə kapitalının formalaşmasının auditi zamanı;
- ☒ təsisçilərlə hesablaşmaların auditi zamanı
- ☐ mühasibat uçotunda nizamnamə kapitalına payın əks etdirilməsinin auditi zamanı
- ☐ təsis sənədlərinin qeydiyyatının auditi zamanı;

18 Təsisçilərlə hesablaşmaların auditi aşağıdakı prosedurları əhatə edir:

- ☒ dividendlərin uçotunun və ödənilməsinin təşkilinin yoxlanılması;
- ☐ təsis sənədlərinin qeydiyyatının yoxlanılması;
- ☐ vergitutmanın yoxlanılması
- ☐ nizamnamə kapitalına payın mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyü
- ☐ nizamnamə kapitalının formalaşmasının yoxlanılması;

19 Sənədlərin hesabı yoxlanılmasına daxildir:

- ☒ Sənədlərdə göstərilmiş qiymətlərin düzgünlüyü
- ☐ Sənədlərdə səhvlərin aşkara çıxarılması
- ☐ Mühasibat hesabatının bütün formalarının yoxlanılması
- ☐ Sıralamanın ardıcılığının gözlənilməsi
- ☐ Sənədlərdə rekvizitlərinin düzgün doldurulması

20 Sənədin formal yoxlanılması aşağıdakıları nəzərdə tutur:

- ☐ Sənədlərin işlənməsi zamanı yekunların düzgünlüyünü
- ☐ Sənədlərdə səhvlərin aşkara çıxarılmasını;
- ☒ Sənədin rekvizitlərinin tamlığı və düzgün doldurulması
- ☐ Mühasibat hesabatının bütün formalarının yoxlanılmasını
- ☐ Aparılmış hesablamaların düzgünlüyünü

21 Sənədlərin riyazi yoxlanması nəyi nəzərdə tutur?

- ☐ əməliyyatların əsaslı olmasının qiymətləndirilməsi
- ☐ sənədlərdə təhriflərin aşkar edilməsi və onun səbəblərinin müəyyən olunması;
- ☐ rekvizitlərin düzgün doldurulması;
- ☐ nömrələnmə qaydasının gözlənilməsi;
- ☒ sənədlərdə əks olunmuş qiymətlərin düzgünlüyü;

22 Auditor təşkilatının ştatında auditorların minimal sayı neçə nəfər olmalıdır:

- ☐ 8 auditor

- ☐ 5 auditor
- ☒ 2 auditor
- ☐ 10 auditor
- ☐ 7 auditor

23 Öz fəaliyyəti prosesində müəssisə investisiya layihələrinin işlənilib hazırlanması və təhlilini, biznes planın tərtibini həyata keçirir. Bu işlər audit xidməti ilə əlaqədirmi?

- ☐ audit təşkilatının rəhbərinin fikrindən asılıdır
- ☒ bəli
- ☐ xeyr
- ☐ müəssisə rəhbərinin fikrindən asılıdır
- ☐ auditorun fikrindən asılıdır

24 Auditor fəaliyyəti dedikdə aşağıdakı istiqamət üzrə fəaliyyət başa düşülür?

- ☒ mühasibat hesabatının müstəqil yoxlanılmasının həyata keçirilməsi
- ☐ ixtisaslaşmış təşkilatların muhasibat uçotunun məlumatlarının doğruluğunun müəyyən edilməsinə yönəldilmiş fəaliyyət
- ☐ maliyyə fəaliyyəti
- ☐ bank fəaliyyəti
- ☐ mühasibat uçotu və hesabatının yoxlanılması üzrə nəzarətedici xidmət

25 Müştərinin mühasibat uçotunun auditor tərəfindən bərpasından sonra onun həmin müştərinin auditini apara bilməsi üçün hansı müddət keçməlidir?

- ☐ 15 il
- ☐ yaxın dövr
- ☒ 3 il
- ☐ 5 il
- ☐ 10 il

26 əgər audit təşilatları və ya fərdi auditorlar 3 il ərzində auditlə bilavasitə əlaqədar aşağıdakı xidmətləri göstərmişlərsə, audit yoxlaması apara bilməzlər:

- ☐ işgüzar fəallığın təhlili üzrə
- ☐ əmlakın dəyərinin qiymətləndirilməsi üzrə
- ☐ müəssisənin aktivlərinin qiymətləndirilməsi üzrə
- ☒ mühasibat hesabatının bərpası üzrə
- ☐ maliyyə- təsərrüfat fəaliyyətinin təhlili üzrə

27 Fərdi auditorlar məcburi audit apara bilərmə?

- ☒ rəhbərin icazəsi ilə
- ☐ istisna hallarda mümkündür
- ☐ yox
- ☐ bəli
- ☐ auditorun öz fikrindən asılıdır

28 Audit şirkəti qəzet və jurnallarda öz fəaliyyətini reklam edir. Bu auditor etikasına uyğundurmu? bəzi hallarda uyğundur]

29 Audit şirkəti qəzet və jurnallarda öz fəaliyyətini reklam edir. Bu auditor etikasına uyğundurmu?

- ☐ düzgün cavab yoxdur
- ☐ hüququ var
- ☐ uyğundur
- ☐ bəzi hallarda uyğundur]
- ☒ xeyr

30 Audit fəaliyyətinin əsas məqsədi nədir?

- ☐ iqtisadi subyektlərin maliyyə- təsərrüfat fəaliyyətini qiymətləndirməkdir
- ☒ iqtisadi subyektlərin mühasibat hesabatının düzgünlüyünü, həyata keçirilən maliyyə- təsərrüfat əməliyyatlarının mövcud qanunvericiliyə uyğunluğunu müəyyən etməkdir
- ☐ iqtisadi subyektlərin mühasibat uçotunun vəziyyətinin mühasibat uçotu və hesabatının normativ tənzimləmə sistemi sənədlərinə uyğunluğunu müəyyən etməkdir
- ☐ iqtisadi subyektlərin mühasibat uçotunun aparılması və mühasibat hesabatının tərtib edilməsi zamanı səhvlərin aşkar edilməsidir
- ☐ iqtisadi subyektlərin aktivlərini onun öhdəlikləri ilə müqayisə etməkdir

31 Audit standartları keçirilmiş auditin keyfiyyətinin sübutu üçün məhkəmədə əsas ola bilərmi?

- ☐ doğru cavab yoxdur
- ☐ ola bilsin
- ☐ yox
- ☒ bəli
- ☐ bəzi hallarda mümkündür

32 Sənaye müəssisəsində kommersiya və inzibati xərclərin tanınması qaydası göstərilməlidir

- ☐ izahlı qeydlərdə;
- ☐ mühasibat balansında;
- ☐ pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;
- ☐ Kapitaldakı dəyişikliklər haqqında hesabatda;
- ☒ müəssisənin uçot siyasətində;

33 Təşkilatın uçot siyasətinin formalaşdırılması həvalə olunur:

- ☐ plan iqtisad şöbəsinin müdürinə
- ☐ təşkilatın hüquq xidmətinin rəhbərinə
- ☐ baş iqtisadçıya
- ☐ təşkilatın rəhbərinə
- ☒ təşkilatın baş mühasibinə

34 Təsərrüfat əməliyyatlarının sənədlər əsasında rəsmiləşdirilməsi və mühasibatlığa zəruri sənədlərin və məlumatların verilməsi barədə baş mühasibin tələbi kimlər üçün məcburidir:

- ☐ aparıcı mütəxəssislər
- ☒ təşkilatın bütün işçiləri
- ☐ rəhbərlikdən başqa təşkilatın bütün işçiləri
- ☐ mühasibatlığın işçiləri
- ☐ bütün maddi məsul şəxslər

35 Ölçmə aid deyildir:?

- ☐ qiymətləndirmənin tətbiqinə
- ☐ məntiqin tətbiqinə
- ☐ faktiki nəzarətin tətbiqinə
- ☒ sənədləşmə nəzarətinin tətbiqinə
- ☐ inventarizasiyanın tətbiqinə

36 Mühasibat uçotunda nizamnamə kapitalına yönəldilən payın əks etdirilməsinin düzgünlüyü necə müəyyən olunur?

- ☐ gəlirlərin ödənilməsi üzrə təsisçilərə olan borcların audit zamanı
- ☒ nizamnamə kapitalının formalaşmasının audit zamanı
- ☐ təsisçilərlə hesablaşmaların düzgünlüyünün audit zamanı
- ☐ vergitutmanın hesablanması düzgünlüyünün audit zamanı
- ☐ təsis sənədlərinin düzgünlüyünün audit zamanı

37 Təsis sənədlərinin yoxlanması proseduru tətbiq olunur?

- ☐ təsisçilər ilə hesablaşmaların auditi zamanı
- ☐ uçot siyasətinin auditi zamanı
- ☒ təsis sənədlərinin auditi zamanı
- ☐ təşkilatın ümumi sənədlərinin auditi zamanı
- ☐ nizamnamə kapitalının formalaşmasının auditi zamanı

38 Təsis müqaviləsinin məlumatlarından hansı hallarda istifadə olunur?

- ☐ xüsusi səhmlərin mövcudluğunun yoxlanılması zamanı
- ☐ təsisçilər ilə hesablaşmaların düzgünlüyünün yoxlanılması zamanı
- ☐ gəlirlərin ödənilməsi üzrə təsisçilərə olan borcların yoxlanılması zamanı
- ☐ nizamnamə kapitalının formalaşdırılmasının düzgünlüyünün yoxlanılması zamanı
- ☒ təsis sənədlərinin yoxlanılması zamanı

39 Audit şirkəti hansı formada qeydiyyatdan keçə bilər?

- ☐ istənilən hüquqi formada
- ☒ ASC formasından savayı istənilən formada
- ☐ istənilən təşkilati-hüquqi formada
- ☐ QSC, ASC təşkilati formasında
- ☐ istənilən təşkilati formada

40 Təşkilatın fəaliyyətinin qanuni cəhətdən əsaslandırılmasının təsdiq olunması:

- ☐ mühasibat şöbəsinin auditinin məqsədinə aiddir
- ☐ təşkilatın qiymət siyasətinin auditinin məqsədinə aiddir;
- ☐ təşkilatın uçot siyasətinin auditinin məqsədinə aiddir;
- ☐ təşkilatın vergi siyasətinin auditinin məqsədinə aiddir;
- ☒ təşkilatın ümumi sənədlərinin auditinin məqsədinə aiddir;

41 Özünün fəaliyyəti zamanı təşkilat müəyyən uçot siyasətinə əsaslanır ki, onun formalaşdırılması üzrə aşağıdakı şəxs məsuliyyət daşıyır:

- ☐ maliyyə şöbəsinin müdiri
- ☒ baş mühasib
- ☐ iqtisadiyyat şöbəsinin müdiri
- ☐ baş mühəndis
- ☐ müəssisənin rəhbəri

42 İnvestisiya fondu 2 il fəaliyyət göstərir. Onun rəhbərliyinin auditorların xidmətlərinə ehtiyacı yoxdur. Məcburi audit investisiya fonduna şamil edilmir?

- ☐ məhkəmənin qərarı ilə
- ☐ investisiya fondunun rəhbərliyinin qərarı ilə
- ☐ yox
- ☒ bəli
- ☐ baş mühasibin qərarı ilə

43 Auditin proqramının mahiyyəti:

- ☐ audit təşkilatının inkişafı perspektivlərini əks etdirən strateji inkişaf planıdır
- ☒ auditin aparılması üçün zəruri olan auditor prosedurlarının məzmununun müfəssəl siyahısı
- ☐ audit təşkilatı və iqtisadi subyekt arasında əməkdaşlıq münasibətlərinin inkişaf strategiyasıdır
- ☐ audit təşkilatının gələcək fəaliyyət planıdır
- ☐ iqtisadi subyektin auditor tərəfindən yoxlanılmasını məqsəd və vəzifələrini əks etdirən sənəd

44 Məcburi audit aparılan zaman audit təşkilatı müqavilə şərtlərinin pozması üzrə məsuliyyət riskini sığorta etdirməlidirmi?

- ☐ xeyr
- ☐ audit olunan müəssisənin rəhbərinin fikrindən asılıdır
- ☐ auditorun fikrindən asılıdır
- ☐ auditor şirkətinin rəhbərinin fikrindən asılıdır
- ☒ bəli

45 Auditor yoxlaması aparmadan tərtib olunan auditor rəyi necə adlanır:

- ☐ mühasibatlığın və iqtisadi şöbənin hesabatı
- ☐ mənfi auditor rəyi
- ☐ auditor rəyinin verilməsindən imtina
- ☒ aşkar yalan auditor rəyi
- ☐ ekspertin hesabatı

46 Fərdi sahibkarların maliyyə- təsərrüfat fəaliyyətinin təhlili üzrə xidmətlərin göstərilməsi auditə yaxın olan xidmətə daxildirmi?

- ☐ doğru cavab yoxdur
- ☐ qismən
- ☐ yox
- ☒ bəli
- ☐ bəzi hallarda

47 Auditor rəyini müştəriyə verdikdən sonra, özünün irad və rəylərinin əsaslandığı normativ aktlar haqqında müştəriyə məlumat verməkdən imtina etmiş və hərəkətini müqavilədə bunun nəzərdə tutulmaması ilə izah edir. Onun hərəkətini qiymətləndirin:

- ☐ Auditor bu cür informasiyanı auditor təşkilatının qərarı ilə verməlidir
- ☐ Auditor bu cür informasiyanı müştəriyə verməməlidir
- ☒ Auditor müştəriyə bu cür informasiyanı verməlidir
- ☐ Auditor müştəri ilə müqavilədə bu haqda qeydiyyat aparmalı idi.
- ☐ Auditor bu cür informasiyanı məhkəmə orqanlarının qərarı ilə verməlidir

48 Audit olunan şəxsin auditin gedişatında mühasibat uçotunun aparılması və maliyyə hesabatının tərtibi üzrə üzə çıxarılmış qayda pozuntusunu operativ sürətdə aradan qaldırmaqdan imtina edə bilərmi?

- ☐ doğru cavab yoxdur
- ☐ müəyyən qismini düzəldə bilər
- ☐ yox, audit olunan şəxs auditorun rəyinə diqqət verməlidir, lakin onların yerinə yetirilməsi məcburi deyildir
- ☒ mövcud qanunvericiliyə ziddir
- ☐ istisna hallarda imtina edə bilər

49 Sahibkar kimi qeydiyyatdan keçməmiş fərdi auditorlar auditor rəyi verə bilərmi?

- ☒ xeyr
- ☐ doğru cavab yoxdur
- ☐ istisna hallarda
- ☐ ola bilsin
- ☐ bəli

50 Hansı xidmət növləri auditlə əlaqəli xidmətlərdir:

- ☒ biznes – planlaşdırma
- ☐ maliyyə xidmətləri
- ☐ uçot xidmətləri
- ☐ modernləşdirmə

☐ analitik xidmətlər

51 Auditor yoxlanılan şirkətin heyətinə komputer sisitemindən istifadə üzrə idarəetmə xidməti gös-tərdikdə onun müstəqilliyi və obyektivliyi pozulmuş hesab oluna bilərmi?

- ☐ bütün cavablar doğrudur
☐ bəzi hallarda bəli
☒ xeyr
☐ bəli
☐ bəzi hallarda xeyr

52 Müəssisənin audit aparmaq üçün dəvət etdiyi audit təşkilatı, onu təsisçilərindən biri—dir. Vəziyyəti qiymətləndirin:

- ☐ ən əsası görülmə işin keyfiyyətidir
☐ ən əsası odur ki, işin dəyəri və keyfiyyəti münasib olsun
☒ audit təşkilatının həmin müəssisədə audit aparmaq hüququ yoxdur
☐ hər iki tərəf auditedə maraqlı olduğundan bu yaxşı variantdır
☐ ən əsası görülmə işin qiymətidir

53 Mənfəət vergisi üzrə hesablaşmaların düzgünlüyünün yoxlanılması proseduru hansı halda həyata keçirilir:

- ☒ vergilərin hesablanması, tutulması və köçürülməsinin auditi zamanı
☐ təsis sənədlərinin qeydiyyatının düzgünlüyünün auditi zamanı;
☐ təsisçilərlə hesablaşmaların düzgünlüyünün auditi zamanı;
☐ dividendlərin uçotunun və ödənilməsinin təşkilinin auditi zamanı;
☐ nizamnamə kapitalına payın uçotda əks etdirilməsinin düzgünlüyünün auditi zamanı

54 Normativ-hüquqi yoxlama təyin edir:

- ☒ Aparılmış əməliyyatın qanunvericiliyə uyğunluğunu
☐ Sənədlərdə rekvizitlərinin düzgün doldurulmasını
☐ Əməliyyatların maliyyələşdirilmə mənbələri üzrə əsaslandırılmasını
☐ Aparılmış əməliyyatın iqtisadi məqsədəuyğunluğunu
☐ Mühasibat hesabatının bütün formalarının yoxlanılmasını

55 İqtisadi yoxlama müəyyən edir:

- ☐ Ümumi sənədlərin auditinin düzgünlüyünü
☐ Əsas vəsaitlərin auditinin düzgünlüyünü
☐ Kassa əməliyyatlarının auditinin düzgünlüyünü
☐ Audit fəaliyyətində iqtisadi təhlilinin rolunu
☒ Aparılmış əməliyyatın məqsədəuyğunluğunu

56 Auditor ümumi sənədlərin yoxlanması zamanı hansı informasiyaya əsaslanır?

- ☐ direktorun əmrləri mülkiyyət forması
☒ təsis müqaviləsi
☐ maliyyə nəticələri
☐ təşkilati-hüquqi forma
☐ mülkiyyət forması

57 Təşkilatın təşkilati-hüquqi forması müəyyən olunur:

- ☒ təsis sənədlərinin auditi zamanı
☐ təsisçilər ilə hesablaşmaların auditi zamanı
☐ nizamnamə kapitalının formalaşdırılmasının auditi zamanı
☐ gəlirlərin ödənilməsi üzrə təsisçilərə olan borcların auditi zamanı
☐ xüsusi səhmlərin mövcudluğunun auditi zamanı

58 Təşkilatın uçot siyasətinin mühasibat uçotunun məqsədlərinə uyğunluğunun yoxlanması zamanı auditin obyektı:

- ☐ maliyyə hesabatları;
- ☐ qiymət siyasəti;
- ☒ uçot siyasəti;
- ☐ vergi siyasəti
- ☐ təsis sənədləri;

59 Formal və hesabi yoxlama aparılır:

- ☒ Sənədlərin ekspert yoxlanması zamanı
- ☐ Sənədlərin iqtisadi yoxlanması zamanı
- ☐ Sənədlərin normativ-hüquqi yoxlanması zamanı
- ☐ Mühasibat hesabatının bütün formalarının yoxlanması zamanı
- ☐ Sənədlərin formal yoxlanması zamanı

60 Ekspert yoxlaması tamamlayır:

- ☐ Əsas vəsaitlərin auditinin düzgün aparılmasını
- ☒ Formal və hesabi yoxlamayı
- ☐ Mühasibat hesabatının bütün formalarının yoxlanılmasını
- ☐ Aparılmış hesablamaların düzgünlüyünü
- ☐ Sənədlərdə səhvlərin aşkara çıxarılmasını

61 Uçot siyasətinin mövcud olmaması kimi tipik səhvlər nə zaman aşkar edilir?

- ☐ qiymət siyasətinin auditı zamanı
- ☒ təşkilatın uçot siyasətinin auditı zamanı
- ☐ təsis müqaviləsinin auditı zamanı
- ☐ vergi siyasətinin auditı zamanı
- ☐ ƏDV üzrə hesablanmanın auditı zamanı

62 Uçot siyasətinin faktiki mövcudluğunun yoxlanması:

- ☒ təşkilatın uçot siyasətinin auditinin əsas vəzifələrindən biridir;
- ☐ nizamnamə kapitalının tamamlanmasının auditinin əsas vəzifələrindən biridir;
- ☐ təsis sənədləri auditinin əsas vəzifələrindən biridir;
- ☐ təsisçilər ilə hesablaşmaların auditinin əsas vəzifələrindən biridir;
- ☐ təşkilatın qiymət siyasəti üzrə auditin əsas vəzifələrindən biridir;

63 Özünün fəaliyyəti zamanı təşkilat müəyyən uçot siyasətinə əsaslanır ki, onun məqsədi aşağıdakıların yoxlanılmasıdır:

- ☒ uçot siyasətinin mühasibat uçotunun məqsədlərinə uyğunluğunun
- ☐ ƏDV üzrə hesablaşmaların düzgünlüyünün
- ☐ təsis sənədlərinin düzgünlüyünün və mövcud qanunvericiliyə uyğunluğunun;
- ☐ təsisçilər tərəfindən nizamnamə kapitalına iştirak payının qoyulmasının düzgünlüyün;
- ☐ uçot siyasətinin mühasibat uçotunun məqsədlərinə uyğunluğunun
- ☐ təsisçilərlə hesablaşmaların düzgünlüyünün

64 Qarşılıqlı sığorta cəmiyyəti 4 il fəaliyyət göstərir. Cəmiyyətin rəhbərliyi auditorların xidmətinə ehtiyac duymur. Qarşılıqlı sığorta cəmiyyətinə məcburi auditin aparılması tələbi şamil olunurmu?

- ☐ baş mühasibin fikrindən asılıdır
- ☐ cəmiyyət rəhbərliyinin fikrindən asılıdır
- ☐ xeyr
- ☒ bəli
- ☐ cəmiyyətin üzvlərinin fikrindən asılıdır

65 Yoxlamanın sonunda auditor öz rəyini verməlidir. Auditora təzyiq olduğu halda o, auditor rəyini verməkdən imtina etmək hüququna malikdirmi?

- ☒ bəli
- ☐ auditorun öz fikrindən asılıdır
- ☐ auditor təşkilatının rəhbərliyinin fikrindən asılıdır
- ☐ xeyr
- ☐ məhdud hüquqa malikdir

66 Audit təşkilatı müəssisənin yenidən təşkili ilə əlaqədar idarəetmə üzrə məsləhət xidməti göstərə bilərmi?

- ☐ ola bilsin
- ☐ direktorun qərarı ilə ixtiyarı var
- ☐ məhdud qaydada ixtiyarı var
- ☒ bəli
- ☐ xeyir

67 Müəssisə audit təşkilatından idarəetmə üzrə məsləhət xidməti göstərilməsini xahiş edir. Audit təşkilatının həmin xahişi yerinə yetirməyə hüququ varmı ?

- ☐ direktorun qərarı ilə ixtiyarı var
- ☐ ola bilsin
- ☐ xeyir
- ☒ bəli
- ☐ məhdud qaydada ixtiyarı var

68 Auditorun fikrincə sənaye müəssisəsində inventarizasiyanın nəticəsi kimi əksikgəlmə məbləği müqəssir şəxs müəyyən olunmadıqda aid edilməlidir:

- ☒ ümumistehsal xərclərinə;
- ☐ hazır məhsula;
- ☐ əmtəə-material qiymətlilərinin dəyərinə;
- ☐ əməliyyat xərclərinin tərkibinə;
- ☐ əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;

69 Vergilərin hesablanması, tutulması və köçürülməsinin auditi aşağıdakı prosedurları əhatə edir:

- ☐ dividendlərin uçotunun və ödənilməsinin təşkilinin yoxlanılması;
- ☒ mənfəət vergisi üzrə hesablaşmaların düzgünlüyünün yoxlanılması;
- ☐ təsisçilərlə hesablaşmaların düzgünlüyünün yoxlanılması;
- ☐ təsis sənədlərinin qeydiyyatının düzgünlüyünün yoxlanılması;
- ☐ nizamnamə kapitalına payın mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyü

70 Auditor sənaye müəssisəsində əməliyyatların uçotunun onun uçot siyasətinə uyğun gəlməməsi faktını aşkar edərsə:

- ☐ müəyyən qeydlərlə auditor rəyi verməlidir;
- ☐ rəy verməkdən imtina etməlidir;
- ☐ mənfə auditor rəyi verməlidir;
- ☐ uçot siyasətinin pozulması faktına istifadəçilərin diqqətini cəlb etmək üçün auditor rəyini modifikasiya etməlidir;
- ☒ həmin qayda pozuntusunun məhsulun maya dəyərinə təsirini müəyyən etməlidir;

71 Sənaye müəssisəsində müqəssir şəxsdən çatışmazlığın tutulması mümkün olmadıqda silinir?

- ☐ gələcək dövrün xərclərinə;
- ☐ [hazır məhsula;
- ☒ maliyyə nəticələrinə;
- ☐ əməliyyat xərclərinin tərkibinə;
- ☐ əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;

72 Auditorun fikrincə sənaye müəssisəsində inventarizasiya zamanı əksikgəlmə məbləği müqəssir şəxs müəyyən olunmadıqda silinir:

- ☒ inziati xərclərə;
- ☐ hazır məhsula;
- ☐ əmtəə-material qiymətlilərinin dəyərində;
- ☐ əməliyyat xərclərinin tərkibində;
- ☐ əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;

73 Auditorun fikrincə sənaye müəssisəsində inventarizasiyanın nəticəsi kimi əksikgəlmələr aid edilməlidir:

- ☐ təşkilatın xalis mənfəətinə;
- ☒ günahkar şəxsə;
- ☐ əmtəə-material qiymətlilərinin dəyərində;
- ☐ əməliyyat xərclərinin tərkibində;
- ☐ təşkilatın əlavə kapitalına;

74 Sənaye müəssisəsində baş kitabda xərclərin uçotu üzrə yazılışların düzgünlüyünün yoxlanılması hansı analitik prosedur vasitəsi ilə həyata keçirilir:

- ☐ müstəqim xərclərin bölüşdürülməsi cədvəlində və aparılmış hesablamalarda yazılışların düzgünlüyünün üzləşdirilməsi;
- ☒ istehsalat xərcləri əks etdirən hesabların dövryyələrini və qalıq məbləğlərini hesablamaqla;
- ☐ istehsalat xərcləri əks etdirən hesabların qalıq məbləğlərini hesablamaqla;
- ☐ istehsalat xərcləri əks etdirən hesabların dövryyəsi üzrə məbləği hesablamaqla
- ☐ istehsalat xərclərin analitik uçotu məlumatlarının istehsalat məsrəfləri hesabları üzrə dövryyə və qalıq məbləqlərinə uyğunluğunun eyni olması ilə;

75 Təşkilatın uçot siyasətinə daxil deyil:

- ☐ mühasibat və vergi uçotunun aparılmasının məcmu qaydaları
- ☐ materialların qiymətləndirilməsi qaydası
- ☒ təsis sənədlərinin yoxlanılması qaydası
- ☐ bitməmiş istehsalın silinməsi qaydası
- ☐ amortizasiyanın hesablanması qaydası

76 Müəssisə və təşkilatların auditi zamanı auditor şirkəti auditin formalarını və metodlarını müstəqil müəyyən edə bilirmi?

- ☐ xeyr
- ☐ müstəsna hallarda
- ☐ audit olunan təşkilatın mühasibinin qərarı ilə
- ☐ audit olunan təşkilatın rəhbərinin qərarı ilə
- ☒ bəli

77 İnvestisiya layihələrinin işlənilib hazırlanması və təhlili, biznes planın tərtibi auditlə əlaqəli xidmətdirmi?

- ☐ rəhbərin fikrindən asılıdır
- ☐ ola bilsin
- ☐ xeyr
- ☒ bəli
- ☐ auditorun fikrindən asılıdır

78 Auditor fəaliyyəti

- ☐ maliyyə fəaliyyətidir
- ☐ ixtisaslaşmış təşkilatların muhasibat uçotunun məlumatlarının doğruluğunun müəyyən edilməsinə yönəldilmiş fəaliyyətidir
- ☒ mühasibat hesabatının müstəqil yoxlanılmasının həyata keçirilməsi üzrə auditorların sahibkarlıq fəaliyyətidir
- ☐ mühasibat uçotu və hesabatının yoxlanılması üzrə nəzarətədiçi xidmətin fəaliyyətidir

- ☐ bank fəaliyyətidir

79 Fərdi auditorlar ümumi auditi apara bilər. Onların məcburi auditi aparmaq hüququ varmı?

- ☒ xeyr
☐ təşkilatın rəhbərinin icazəsi ilə
☐ bəli
☐ istisna hallarda mümkündür
☐ auditorun öz fikrindən asılıdır

80 Auditora təzyiq olduğu halda o, auditor rəyini verməkdən imtina etmək hüququna malikdirmi?

- ☐ məhdud hüquqa malikdir
☐ auditor təşkilatının rəhbərliyinin fikrindən asılıdır
☐ yox
☒ bəli
☐ auditorun öz fikrindən asılıdır

81 Audit təşkilatı müəssisədə audit apara bilməz:

- ☐ işin keyfiyyəti münasib olmadıqda
☐ işin dəyəri münasib olmadıqda
☐ hər iki tərəf auditdə maraqlı olmadıqda
☐ müəssisənin heyətinə komputer sistemindən istifadə üzrə idarəetmə xidməti göstərdikdə
☒ müəssisənin təsisçilərindən biri olduqda

82 Audit təşkilatı müəssisəyə müxtəlif növ xidmətlər göstərir. Hansı xidmət növləri auditlə əlaqəli xidmətlərdir:

- ☐ analitik xidmətlər
☐ modernləşdirmə
☐ uçot xidmətləri
☐ maliyyə xidmətləri
☒ biznes – planlaşdırma

83 Məcburi auditor yoxlaması hansı mənbədən ödənilir?

- ☐ məqsədli fond
☐ təşkilatın xalis mənfəəti;
☐ yuxarı təşkilatın vəsaiti;
☐ məhsulun maya dəyəri;
☒ ehtiyat fondu;

84 Hansi üsullar sənədləşmə nəzarətinin tətbiqinə aid deyil:

- ☒ ölçmə
☐ surətçixarma
☐ məntiqi
☐ riyazi
☐ inventarizasiya

85 Hansi üsullar faktiki nəzarətin tətbiqinə aid deyil:

- ☐ məntiqi
☒ laborator analizi
☐ ölçmə
☐ inventarizasiya
☐ riyazi

86 Nizamnamə kapitalının formalaşmasının auditi aşağıdakı prosedurları əhatə edir:

- ☐ vergitutmanın hesablanması düzgünlüyünün yoxlanılması
- ☐ nizamnamə kapitalının vaxtında formalaşmasının düzgünlüyünün yoxlanılması
- ☐ gəlirlərin ödənilməsi üzrə təsisçilərə olan borcların yoxlanılması zamanı
- ☐ təsisçilərlə hesablaşmaların düzgünlüyünün yoxlanılması
- ☒ nizamnamə kapitalına payın uçotu əks etdirilməsinin düzgünlüyü

87 Təsis sənədlərinin auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir

- ☐ təsisçilərin yığıncaqlarının sənədlərinin yoxlanılması
- ☐ təsisçilər ilə hesablaşmaların yoxlanılması
- ☐ nizamnamə kapitalının formalaşdırılmasının yoxlanılması
- ☐ vergitutmanın yoxlanılması
- ☒ təsis sənədlərinin yoxlanılması

88 Auditor seçimi necə olmalıdır?

- ☒ representativ
- ☐ maksimum tam;
- ☐ təsadüfi
- ☐ sistemli
- ☐ maksimum dürüst;

89 Auditor rəyi nədən ibarətdir?

- ☒ giriş, analitik, yekun
- ☐ giriş hissə
- ☐ şirkətin rəhbərliyi üçün hazırlanmış mühasibin hesabatı
- ☐ şirkətin rəhbərliyi üçün hazırlanmış auditorun hesabatı
- ☐ yekun hissə

90 Təsis sənədlərinin yoxlanılması zamanı müəyyən edilir:

- ☐ gəlirlərin ödənilməsi üzrə təsisçilərə olan borc
- ☒ təşkilati-hüquqi forma
- ☐ təsisçilər ilə hesablaşmaların düzgünlüyü
- ☐ nizamnamə kapitalının formalaşdırılmasının düzgünlüyü
- ☐ xüsusi səhmlərin mövcudluğu

91 Təşkilatın ümumi sənədlərinin auditinin məqsədinə aid edilir:

- ☐ əmrlərin yoxlanılması
- ☐ mühasibat şöbəsinin yoxlanılması
- ☐ uçot siyasətinin faktiki mövcudluğu
- ☒ fəaliyyətin qanuni cəhətdən əsaslandırılmasının təsdiq olunması
- ☐ maliyyə şöbəsinin yoxlanılması

92 Uçot siyasətinin auditi zamanı aşkara çıxarılan tipik səhvlərə aid edilir:

- ☐ ƏDV üzrə hesablaşmanın düzgün aparılmaması
- ☐ qiymət siyasətinin mövcud olmaması;
- ☐ təsis müqaviləsinin mövcud olmaması;
- ☐ biznes planın mövcud olmaması;
- ☒ uçot siyasətinin mövcud olmaması;

93 Təşkilatın uçot siyasətinin formalaşdırılması üzrə aşağıdakı şəxs məsuliyyət daşıyır:

- ☒ baş mühasib

- ☐ maliyyə şöbəsinin müdiri
- ☐ baş mühəndis
- ☐ müəssisənin rəhbəri
- ☐ iqtisadiyyat şöbəsinin müdiri

94 Uçot siyasətinin auditinin vəzifələrinə aşağıdakıların yoxlanılması daxildir:

- ☐ nizamnamə kapitalının tamamlanmasının düzgünlüyü
- ☐ ödənişlər üzrə hesablaşmaların düzgünlüyü
- ☐ təsis sənədlərinin düzgünlüyü və mövcud qanunvericiliyə uyğunluğu
- ☒ uçot siyasətinin faktiki mövcudluğu
- ☐ təsisçilər ilə hesablaşmaların düzgünlüyü

95 Təşkilatın uçot siyasətinə daxildir:

- ☐ ƏDV üzrə hesablaşmaların auditı qaydası
- ☒ mühasibat və vergi uçotunun aparılmasının məcmu qaydaları
- ☐ təsis sənədlərinin yoxlanılması qaydası
- ☐ nizamnamə kapitalına qoyuluşların mühasibat uçotunda əks olunması qaydası
- ☐ təsisçilər ilə hesablaşmaların auditı qaydası

96 Kənar auditin aparılması üçün əsas nə sayılır?

- ☐ dövlət orqanlarının tapşırığı və normativ aktların göstərişi
- ☐ normativ aktların göstərişi
- ☐ dövlət orqanlarının tapşırığı
- ☒ müqavilə
- ☐ müqavilə və normativ aktların göstərişi

97 Mühasibat və vergi uçotunun aparılmasının məcmu qaydaları səciyyələndirir:

- ☐ müəssisənin texniki siyasətini
- ☒ müəssisənin uçot siyasətini
- ☐ müəssisənin dividend siyasətini
- ☐ müəssisənin qiymət siyasətini
- ☐ müəssisənin vergi siyasətini

98 Aşağıdakı hansı hallarda auditorun müstəqilliyi və obyektivliyi pozulmuş sayılır:

- ☐ auditor rəhbər vəzifədə çalışırsa
- ☒ auditor yoxlanılan şirkətin heyətinə komputer sistemindən istifadə üzrə idarəetmə xidməti göstərdikdə
- ☐ auditor mülkiyyətçi olduqda
- ☐ auditor təsisçi olduqda
- ☐ auditor yoxlanılan iqtisadi subyektə mühasibat uçotunun bərpası və aparılması, hesabatın tərtib edilməsi üzrə xidmət göstərsə

99 Öz fəaliyyəti prosesində audit şirkətlərinin istinad etdikləri audit standartlarının mahiyyəti nədir?

- ☒ bütün cavablar doğrudur
- ☐ auditin iş standartlarıdır
- ☐ auditin ümumi standartlarıdır
- ☐ hesabat standartlarıdır
- ☐ audit fəaliyyətini tənzimləyən standartlardır

100 Özlərinin fəaliyyəti prosesində audit təşkilatları hansı tələbləri yerinə yetirməlidir?

- ☐ auditin yalnız daxili qaydalarının (standartlarının);
- ☐ auditin beynəlxalq standartlarının;
- ☐ maliyyə siyasətinin

- ☐ uçot siyasətinin
- ☒ auditor fəaliyyətinin respublika və daxili standartlarının

101 Mühasibat uçotu ilə bağlı auditorun fikri aşağıdakı məlumatlar əsasında formalaşır:

- ☐ təsərrüfat təşkilatı – müştəri barədə reklam prospektləri əsasında
- ☐ təşkilatın saytından əldə olunmuş məlumat əsasında
- ☐ əvvəlki dövrlərdə mühasibat uçotu ilə bağlı hesabatları təsdiq etmiş auditor firmalarının tövsiyyəsi əsasında
- ☒ təşkilatın – müştərinin mühasibat uçotu və təsərrüfat proseslərinin metodologiyasının başa düşülməsi əsasında
- ☐ təşkilat – müştəri tərəfindən verilən şifahi məlumat əsasında

102 Audit standartları :

- ☒ bütün cavablar doğrudur
- ☐ hesabat standartlarıdır
- ☐ auditin iş standartlarıdır
- ☐ auditin ümumi standartlarıdır
- ☐ fəaliyyətin ayrı ayrı sahələrində audit üçün istifadə edilən xüsusi standartlarıdır

103 Təşəbbüslü audit yoxlanışı keçirilir.

- ☐ bankın təşəbbüsü ilə
- ☐ auditorun və yaxud auditor firmalarının təşəbbüsü ilə
- ☒ iqtisadi subyektin qərarı ilə
- ☐ dövlət orqanlarının təşəbbüsü ilə
- ☐ nazirliklərin təşəbbüsü ilə

104 Audit təşkilatlarının müvafiq qanunla müəyyən olunmuş audit və ona uyğun olan xidmətdən başqa sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdur. Bu tələb fərdi auditorlarla da şamil olunurmu?

- ☐ yox, fərdi auditor sahibkarlıq fəaliyyətinin digər növlərini həyata keçirmək hüququna malikdir
- ☐ müəyyən hallarda
- ☐ məhkəmənin qərarı ilə aid ola bilər
- ☐ dövlət orqanlarının təşəbbüsündən asılıdır
- ☒ bəli

105 Audit təşkilatı müxtəlif növ xidmət göstərir . O, əmlak kompleksi kimi müəssisəni qiymətləndirmək xidmətini göstərə bilərmə :

- ☐ doğru cavab yoxdur
- ☒ bəli
- ☐ məhdud hüquqa malikdir
- ☐ məhkəmənin qərarı ilə müvafiq hüquqa malikdir
- ☐ xeyr

106 Audit təşkilatı əmlak kompleksi kimi müəssisəni qiymətləndirmək xidmətini göstərə bilərmə :

- ☐ doğru cavab yoxdur
- ☐ məhdud hüquqa malikdir
- ☐ xeyr
- ☐ bəli
- ☐ məhkəmənin qərarı ilə müvafiq hüquqa malikdir

107 Audit təşkilatı məcburi audit apardıqda müqavilənin pozmasına görə məsuliyyət riskini sığorta etdirməlidirmi?

108 Audit xidmətinin göstərilməsinə dair müqaviləyə uyğun müəssisənin yoxlanması aparılmışdır. Müştəri, auditorun rəyini əsaslandıran AR qanunvericilik və normativ aktları haqqında məlumat almaq hüququna malikdirmi?

- ☐ doğru cavab yoxdur
- ☒ bəli
- ☐ auditorun qərar verdikdə hüququ var
- ☐ məhdud hüquqi var
- ☐ yox

109 Audit təşkilatları və fərdi auditorlar auditin göstərilən hansı üsul və metodlarını müstəqil dəyişmək hüququna malik deyillər:

- ☐ analitik prosedurları
- ☐ ekspertin işinin istifadəsini
- ☒ iş sənədlərinin tərtibini
- ☐ əsas vəsaitin auditini
- ☐ uçot qiymətləndirməsinin auditini

110 Auditor təşkilatları audit yoxlamasının aparılmasının əsasını təşkil edir:

- ☐ təşkilatın direktorunun qərarı
- ☐ təşkilatın baş mühasibinin qərarı
- ☐ iqtisadi subyektin zəmanət məktubu
- ☐ yoxlama aparılmasına olan sifarişlər [yeni cavab]
- ☒ audit yoxlaması aparılmasına dair müqavilə

111 Auditor təşkilatları audit yoxlamasının aparması aşağıdakılara əsasən həyata keçirilir:

- ☐ təşkilatın direktorunun qərarına əsasən
- ☒ audit yoxlaması aparılmasına dair müqaviləyə əsasən
- ☐ yoxlama aparılmasına olan sifarişlərə əsasən
- ☐ iqtisadi subyektin zəmanət məktubuna əsasən
- ☐ təşkilatın baş mühasibinin qərarına əsasən

112 Auditor audit sirrini pozduğuna görə ixtisas attestatından məhrum olunmuşdur. O, ərizə ilə yeni attestat almaq haqqında təkrar müraciət edə bilərmi?

- ☐ ixtisas attestat həmişəlik ləğv edilir [yeni cavab]
- ☐ attestatdan məhrum olduğu vaxtdan ən azı 3 il keçəndən sonra
- ☒ bəli, lakin yalnız məhkəmə müvafiq qərar çıxardıqdan 5 il sonra
- ☐ bəli, səlahətli orqan yeni attestat almaq istəyənlərlə eyni qaydada onun ərizəsinə baxmalıdır
- ☐ yox, attestat yenidən verilə bilməz [yeni cavab]

113 Audit təşkilatı məcburi audit apardıqda müqavilənin pozmasına görə məsuliyyət riskini sığorta etdirməlidirmi?

- ☐ rəhbərin fikrindən asılıdır
- ☐ məhdud hüququ var
- ☐ yox
- ☒ bəli
- ☐ auditorun fikrindən asılıdır

114 Audit seçimlərinin reprezentativlik tələbləri öyrənilən məcmunun bütün elementləri üzrə nəzərdə tutur:

- ☐ seçim üçün müxtəlif seçilmə ehtimalını
- ☐ təxmini kəmiyyətə malik olmasını
- ☐ qeyri - bərabər kəmiyyətə malik olmasını
- ☐ bərabər kəmiyyətə malik olmasını
- ☒ seçim üçün bərabər seçilmə ehtimalını

115 Audit fəaliyyətinin qaydasına (standartına) uyğun olan audit planlaşmasının optimallıq prinsipi:

- ☐ biznes planlaşdırmanın tətbiqində öz əksini tapır
- ☒ planlaşdırma prosesində auditin ən yaxşı plan və proqramını seçmək imkanı üçün planlaşdırmanın variantlığını təmin etməkdən ibarətdir
- ☐ planlaşdırmanın bütün mərhələlərinin qarşılıqlı əlaqələliliyinin və uyğunluğunun təmin edilməsində öz əksini tapır
- ☐ auditorlar qrupunda bir biri ilə əlaqəli olan tapşırıqların müəyyən edilməsində və planlaşdırmanın uzlaşdırılmasında öz əksini tapır
- ☐ optimal variantın mümkünlüyündə öz əksini tapır

116 Audit fəaliyyətinin standartına uyğun olan audit planlaşmasının komplekslik prinsipi:

- ☐ optimal variantın mümkünlüyündə öz əksini tapır
- ☐ planlaşdırmanın bütün mərhələlərinin əlaqələndirilməsində əksini tapır
- ☐ auditorlar qrupunda bir biri ilə əlaqəli olan tapşırıqların müəyyən edilməsində əksini tapır
- ☒ planlaşdırmanın bütün mərhələlərinin qarşılıqlı əlaqələndirilməsini və uzlaşdırılmasının təmin olunmasını nəzərdə tutur
- ☐ planlaşdırmanın variantlığının təmin edilməsində əksini tapır

117 Auditin planlaşdırılması standartına uyğun olaraq planlaşdırmanın ilkin mərhələsində auditorun fəaliyyətini müəyyən edin:

- ☐ maliyyə hesabatının yoxlanılması üçün proqram işləyib hazırlayır
- ☐ təsərrüfat subyektinin fəaliyyətinin yoxlaması üzrə auditin proqramını işləyib hazırlayır
- ☒ subyektin təsərrüfat fəaliyyətinə təsir göstərən amillər haqqında məlumatlarla tanış olur
- ☐ auditin aparılmasının ümumi plan və proqramını işləyib hazırlayır
- ☐ təsərrüfat subyektinin maliyyə-təsərrüfat fəaliyyətinin təhlili üzrə proqram işləyib hazırlayır

118 Auditin planlaşdırılması standartına uyğun olaraq audit planlaşdırılmasının fasiləsizlik prinsipi:

- ☐ optimal variantın imkanlarında əksini tapır
- ☐ planlaşdırmanın bütün mərhələlərinin qarşılıqlı əlaqəsi və uyğunluğunun təmin olunmasını nəzərdə tutur
- ☐ planlaşdırma prosesində auditor təşkilatı tərəfindən onun optimal variantını seçmək üçün planlaşdırmanın variantlığına riayət etməsindən ibarətdir
- ☒ bir-birilə bağlı olan tapşırıqların müəyyən edilməsi, müddətinə və iqtisadi subyektlərə görə planlaşdırmanın mərhələlərinin əlaqələndirilməsində əksini tapır
- ☐ biznes-planlaşdırmanın tərtib edilməsində əksini tapır

119 Seçimin testləşdirilməsi zamanı auditorun fəaliyyətinin ardıcılığı necədir:

- ☐ əhəmiyyətlik testləri, nəzarət testləri və səhvlərin ümumiləşdirilməsi testləri aparılır
- ☐ audit şirkətinin və ya auditorun qərarı ilə
- ☐ istənilən ardıcılıqla həyata keçirilir
- ☒ nəzarət testləri, əhəmiyyətlik və səhvlərin ümumiləşdirilməsi üzrə testlər aparılır
- ☐ iqtisadi subyektin direktorunun qərarı ilə

120 Pul vəsaitlərinin tam və vaxtında mədaxil edilməsinin qiymətləndirilməsi aşağıdakı audit prosedurlarını əks etdirir:

- ☐ kassa əməliyyatlarının rəsmiləşdirilməsinin yoxlanılması
- ☒ çek kitabçalarının yoxlanılması
- ☐ mühasibat hesabatının yoxlanılması
- ☐ məsul şəxslərin imzalarının mövcudluğunun yoxlanılması
- ☐ pul vəsaitlərinin xərcə silinməsinin düzgünlüyünün yoxlanılması

121 Inventarizasiya zamanı kassada pul vəsaitlərinin artıqlığının aşkara çıxarıldıqda tərtib olunan hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- ☐ debet 183 kredit 901
- ☐ debet 901 kredit 221
- ☐ debet 221 kredit 901

- ☒ debet 221 kredit 801
- ☐ debet 901 kredit 183

122 Müəssisənin kassasından nağd pulun silinməsinin yoxlanılması zamanı auditor hansı audit prosedurlarını həyata keçirir?

- ☒ kassa hesabatlarının yekunlarının yoxlanılması
- ☐ balansın yoxlanılması
- ☐ hesablaşmaların vaxtında aparılmasının yoxlanılması
- ☐ verilmiş etibarnamələrin uçot jurnalının yoxlanılması
- ☐ kassada olan qalıqın limitə uyğun olmasının yoxlanılması

123 Kassa üzrə əməliyyatlarının sənədlərlə rəsmiləşdirilməsinin düzgünlüyünün auditi aşağıdakı audit prosedurlarını əhatə edir:

- ☐ verilmiş etibarnamələrin uçot jurnalının yoxlanılması
- ☐ xəzinədar-əməliyyatçının kitabının aparılmasının düzgünlüyünün yoxlanılması
- ☐ kassa hesabatları üzrə yekun nəticələrin yoxlanılması
- ☒ mədaxil və məxaric sənədləri, avans hesabatları üzrə rekvizitlərin doldurulmasının tamlığının yoxlanılması
- ☐ etibarnamə üzrə məbləğlərin mədaxil edilməsinin düzgünlüyünün yoxlanılması

124 İntinventarizasiyanın nəticəsinə əsasən D-t 221, K-t 801 mühasibat yazılışı nəyi göstərir?

- ☐ kassa əməliyyatlarının tam əks etdirilməməsini
- ☐ kassada pul vəsaitinin çatışmazlığını;
- ☐ təhtəhsəb şəxslərə artıq pulun ödənildiyini;
- ☐ təqsirkar şəxsdən kassada çatışmayan pulu tutulmasını
- ☒ kassada aşkara çıxarılmış artıq pulun mədaxil edilməsini

125 İntinventarizasiya nəticəsində xəzinədarın günahı üzündən kassada aşkara çıxarılmış pul vəsaitlərinin çatışmazlığı üçün tərtib olunan hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- ☐ debet 901 kredit 545
- ☐ debet 221 kredit 184
- ☐ debet 184 kredit 221
- ☐ debet 221 kredit 901
- ☒ debet 545 kredit 801

126 Kommersiya təşkilatında kassa intizamına riayət edilməsini yoxlayarkən aydınlıq gətirilməlidir:

- ☐ kassada olan nağd pul vəsaitləri qalıqının mərkəzi bank tərəfindən müəyyən edilmiş limitdən artıq olub-olmamasına
- ☐ kassada olan nağd pul vəsaitləri qalıqının kommersiya bankı tərəfindən müəyyən edilmiş limitdən artıq olub-olmamasına
- ☐ kassada olan nağd pul vəsaitləri qalıqının baş mühasib tərəfindən müəyyən edilmiş limitdən artıq olub-olmamasına
- ☒ kassada olan nağd pul vəsaitləri üçün limit müəyyən edilmir
- ☐ kassada olan nağd pul vəsaitləri qalıqının maliyyə nazirliyi tərəfindən müəyyən edilmiş limitdən artıq olub-olmamasına

127 İntinventarizasiyanın nəticəsi olaraq D-t 545, K-t 801 mühasibat yazılışı nəyi göstərir?

- ☐ təhtəhsəb şəxslərə artıq pulun ödənildiyini;
- ☐ kassa əməliyyatlarının tam əks etdirilməməsini;
- ☐ düzgün cavab yoxdur
- ☐ kassada aşkara çıxarılmış artıq pulun mədaxil edilməsini
- ☒ xəzinədarın günahı üzündən kassada pul vəsaitinin çatışmazlığını;

128 Müəssisənin kassasından nağd pulun silinməsinin yoxlanılması zamanı auditor hansı audit prosedurlarını həyata keçirir?

- ☐ kassada olan qalıqın limitə uyğun olmasının yoxlanılması
- ☐ balansın yoxlanılması
- ☐ hesablaşmaların vaxtında aparılmasının yoxlanılması
- ☐ verilmiş etibarnamələrin uçot jurnalının yoxlanılması
- ☒ kassa hesablarının yekunlarının yoxlanılması

129 Pul vəsaitlərinin tam və vaxtında mədaxil edilməsinin qiymətləndirilməsi aşağıdakı audit prosedurlarını əks etdirir:

- ☐ mühasibat hesabının yoxlanılması
- ☐ məsul şəxslərin imzalarının mövcudluğunun yoxlanılması
- ☒ çek kitabçalarının yoxlanılması
- ☐ kassa əməliyyatlarının rəsmiləşdirilməsinin yoxlanılması
- ☐ pul vəsaitlərinin xərcə silinməsinin düzgünlüyünün yoxlanılması

130 Kassa üzrə əməliyyatlarının sənədlərlə rəsmiləşdirilməsinin düzgünlüyünün auditi aşağıdakı audit prosedurlarını əhatə edir:

- ☐ kassa hesabları üzrə yekun nəticələrin yoxlanılması
- ☐ verilmiş etibarnamələrin uçot jurnalının yoxlanılması
- ☐ etibarnamə üzrə məbləğlərin mədaxil edilməsinin düzgünlüyünün yoxlanılması
- ☒ mədaxil və məxaric sənədləri, avans hesabları üzrə rəqəzlərin doldurulmasının tamliqının yoxlanılması
- ☐ xəzinədar-əməliyyatçının kitabının aparılmasının düzgünlüyünün yoxlanılması

131 Kommersiya təşkilatında kassa intizamına riayət edilməsini yoxlayarkən aydınlıq gətirilməlidir:

- ☐ kassada olan nağd pul vəsaitləri qalıqının mərkəzi bank tərəfindən müəyyən edilmiş limitdən artıq olub-olmamasına
- ☐ kassada olan nağd pul vəsaitləri qalıqının kommersiya bankı tərəfindən müəyyən edilmiş limitdən artıq olub-olmamasına
- ☐ kassada olan nağd pul vəsaitləri qalıqının baş mühasib tərəfindən müəyyən edilmiş limitdən artıq olub-olmamasına
- ☒ kassada olan nağd pul vəsaitləri üçün limit müəyyən edilmir
- ☐ kassada olan nağd pul vəsaitləri qalıqının maliyyə nazirliyi tərəfindən müəyyən edilmiş limitdən artıq olub-olmamasına

132 Inventarizasiyanın nəticəsi olaraq D-t 545, K-t 801 mühasibat yazılışı nəyi göstərir?

- ☐ düzgün cavab yoxdur
- ☐ kassa əməliyyatlarının tam əks etdirilməməsi;
- ☐ təhtəhsəb şəxslərə artıq pulun ödənildiyini;
- ☒ xəzinədarın günahı üzündən kassada pul vəsaitinin çatışmazlığını;
- ☐ kassada aşkara çıxarılmış artıq pulun mədaxil edilməməsi

133 İntətarizasiyanın nəticəsinə əsasən D-t 221, K-t 801 mühasibat yazılışı nəyi göstərir?

- ☐ kassa əməliyyatlarının tam əks etdirilməməsi
- ☐ kassada pul vəsaitinin çatışmazlığını;
- ☐ təhtəhsəb şəxslərə artıq pulun ödənildiyini;
- ☐ təqsirkar şəxsdən kassada çatışmayan pulu tutulmasını
- ☒ kassada aşkara çıxarılmış artıq pulun mədaxil edilməməsi

134 İntətarizasiya nəticəsində xəzinədarın günahı üzündən kassada aşkara çıxarılmış pul vəsaitlərinin çatışmazlığı üçün tərtib olunan hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- ☐ debet 184 kredit 221
- ☐ debet 221 kredit 901
- ☒ debet 545 kredit 801
- ☐ debet 901 kredit 545
- ☐ debet 221 kredit 184

135 İnventarizasiya zamanı kassada pul vəsaitlərinin artıqlığının aşkara çıxarıldıqda tərtib olunan hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- ☐ debet 901 kredit 221
- ☒ debet 221 kredit 801
- ☐ debet 183 kredit 901
- ☐ debet 901 kredit 183
- ☐ debet 221 kredit 901

136 Balansda göstərilən bütün pul vəsaitlərinin faktiki mövcud olub-olmaması auditin hansı məqsədini səciyyələndirir?

- ☐ hüquq və öhdəliklər
- ☐ tamlıq
- ☒ mövcudluq
- ☐ dəqiqlik
- ☐ qiymətləndirmə

137 Sonuncu kassa mədaxil və məxaric orderlərinin nömrələri ilə qeydiyyat jurnallarında olan qeydlər müqayisə edilməlidir:

- ☐ Nağd pulun inventarizasiyası zamanı
- ☐ kassanın auditı zamanı
- ☐ kassa əməliyyatlarının auditı zamanı
- ☒ Kassa hesabatının auditı zamanı
- ☐ Maliyyə nəticələrinin auditı zamanı

138 Kassa mədaxil və məxaric orderləri audit zamanı daxil edilir:

- ☐ Nağd pulun inventarizasiyası aktına
- ☐ Baş mühasibin təqdim etdiyi hesabatı
- ☐ Xəzinədarın təqdim etdiyi hesabatı
- ☐ Maliyyə şöbəsinin təqdim etdiyi hesabatı
- ☒ kassa hesabatına

139 Uçotda kassa əməliyyatlarının düzgün əks olunması aşağıdakı audit prosedurlarını vasitəsi ilə aydınlaşdırılır:

- ☐ 225 sayılı hesab üzrə uçot reyestrlərində hesabların müxabirləşməsinin düzgünlüyünün yoxlanılması
- ☒ 221 sayılı hesab üzrə uçot reyestrlərində hesabların müxabirləşməsinin düzgünlüyünün yoxlanılması
- ☐ 222 sayılı hesab üzrə uçot reyestrlərində hesabların müxabirləşməsinin düzgünlüyünün yoxlanılması
- ☐ 223 sayılı hesab üzrə uçot reyestrlərində hesabların müxabirləşməsinin düzgünlüyünün yoxlanılması
- ☐ 224 sayılı hesab üzrə uçot reyestrlərində hesabların müxabirləşməsinin düzgünlüyünün yoxlanılması

140 Kassa kitabında düzəliş və pozuntular:

- ☐ baş mühasibin icazəsi olduğu halda qadağan edilmir
- ☐ qadağan edilmir
- ☒ qadağan edilir
- ☐ xüsusi hallarda qadağan edilmir
- ☐ müəssisənin rəhbərinin icazəsi olduğu halda qadağan edilmir

141 Kassa kitabında səhifələr nömrələnir və aşağıdakı şəxslərin imzaları ilə təsdiq olunur

- ☐ heç kim
- ☐ xəzinədar
- ☐ maliyyə şöbəsinin müdiri
- ☐ baş mühasib
- ☒ müəssisənin rəhbəri və baş mühasib

142 Kassanın auditinin əsas vəzifəsi:

- ☐ Nağd pulun inventarlaşdırılması
- ☐ Xərc üzrə pulun düzgün silinməsinin yoxlanılması
- ☒ kassada nağd pulun saxlanması və qorunması şərtlərinin təmin edilməsinin yoxlanılması
- ☐ Baş kitabın yoxlanılması
- ☐ Xəzinədarın hesabatının yoxlanılması

143 Kassa əməliyyatlarının auditini aşağıdakı istiqamətlər üzrə aparılır:

- ☐ kassirin hesabatının yoxlanılması
- ☐ Deponetləşdirilmiş əmək haqqının verilməsinin yoxlanılması
- ☐ Ödəniş cədvəllərinin yoxlanılması
- ☒ Kassaya daxil olmuş pul vəsaitlərinin tam və vaxtında mədaxil edilməsinin yoxlanılması
- ☐ Baş kitabın yoxlanılması

144 Kassanın auditini aşağıdakı istiqamətlər üzrə aparılır:

- ☒ Nağd pulun inventarizasiyası
- ☐ Xəzinədarın hesabatının yoxlanılması
- ☐ Baş kitabın yoxlanılması
- ☐ Kassaya daxil olan nağd pulun miqdarının yoxlanılması
- ☐ Kassadan müxtəlif məqsədlər üzrə pulun verilməsinin yoxlanılması

145 Müəssisədə material qiymətliyələrinin verilməsi üçün qaimədə qeyd olunmalıdır:

- ☐ baş mühasibin imzası
- ☒ “Ödənilib” möhürü
- ☐ Kommersiya bankının möhürü
- ☐ xəzinədarın imzası
- ☐ direktorun möhürü

146 Bütçə təşkilatları üçün kassada nağd pul limitini müəyyən edilir

- ☐ Bütçə təşkilatı
- ☒ Maliyyə nazirliyi
- ☐ Vergilər Nazirliyi
- ☐ Kommersiya bankı
- ☐ Mərkəzi Bank

147 Kassada olan pul qalıqları üzrə operativ nəzarət həyata keçirilir:

- ☒ kassa hesabatı əsasında
- ☐ kassa mədaxil orderi əsasında
- ☐ xəzinədarın göstərişi əsasında
- ☐ mühasibin göstərişi əsasında
- ☐ kassa məxaric orderi əsasında

148 Xəzinədar yalnız aşağıdakı sənəd əsasında kassadan pulu verir:

- ☐ arayış
- ☐ kassa mədaxil orderi
- ☐ ödəniş hesabatı kassa mədaxil orderi
- ☐ etibarnamə
- ☒ kassa məxaric orderi

149 Müəssisənin kassasından pul verilməsi məqsədilə sənədlər kim tərəfindən imzalanmalıdır:

- ☐ maliyyə şöbəsinin müdiri

- ☐ baş mühasib
- ☒ müəssisənin rəhbəri və baş mühasib
- ☐ müəssisənin rəhbəri
- ☐ xəzinədar

150 Kassa sənədləri aşağıdakı qaydada yoxlanılır:

- ☐ kommersiya bankı tərəfindən
- ☐ baş mühasibin göstərişi ilə
- ☐ yoxlanılmır
- ☐ seçmə qaydasında
- ☒ başdan başa

151 Müəssisələrdə bank ilə hesablaşmaların forma və qaydaları aşağıdakı təşkilat tərəfindən müəyyən edilir:

- ☐ Müəssisə
- ☒ Mərkəzi Bank
- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☐ Vergilər Nazirliyi
- ☐ Maliyyə Nazirliyi

152 Audit zamanı kassa kitabında aşkar edilmiş düzəliş və pozuntulara icazə verilirmi?

- ☒ qadağan edilir
- ☐ xüsusi hallarda qadağan edilmir
- ☐ müəssisənin rəhbərinin icazəsi olduğu halda qadağan edilmir
- ☐ baş mühasibin icazəsi olduğu halda qadağan edilmir
- ☐ qadağan edilmir

153 Kassa kitabında səhifələrin sayı aşağıdakı şəxslərin imzaları ilə təsdiq olunur:

- ☐ mühasib
- ☒ Müəssisənin rəhbəri və baş mühasib
- ☐ İqtisadçı
- ☐ Xəzinədar
- ☐ Direktor və kassir

154 Kassa əməliyyatlarının auditi zamanı yoxlanılır:

- ☐ ödəmə cədvəlləri
- ☐ xəzinədarın hesabatı
- ☒ kassaya daxil olan pul vəsaitlərinin tam və vaxtında mədaxil olunması
- ☐ pul sənədləri
- ☐ nəğd pulun inventarizasiya aktı

155 Kassanın auditi zamanı auditor aşağıdakı sənədləri yoxlayır:

- ☐ baş kitabı
- ☐ qiymətli kağızları
- ☐ müəssisənin hesablaşma hesabında olan nəğd pulu
- ☒ xəzinədarın hesabatı
- ☐ nəğd pulun inventarizasiya aktını

156 Kassanın inventarizasiyası zamanı aşağıdakı şəxs iştirak edir:

- ☐ Maliyyə şöbəsinin müdiri
- ☒ Xəzinədar
- ☐ Baş mühasib
- ☐ Müəssisənin direktoru

- ☐ Plan-iqtisad şöbəsinin müdiri

157 Kassanın auditinin əsas mənbələrinə aiddir:

- ☐ Mənfəət və zərərlər haqqında hesabat
☒ Kassa kitabı
☐ Baş kitab
☐ Mühəsibat balansı
☐ İzahlı qeydlər

158 Kassa əməliyyatlarının auditinin əsas vəzifəsi:

- ☐ Bank çıxarışlarının yoxlanılması
☒ Çek kitabçalarının, çeklərdən çıxarışların saxlanılması və onların əsasında pulun alınması üzrə müəyyən edilmiş qaydaya riayət edilməsi
☐ Depontnləşdirilmiş əmək haqqının verilməsinin yoxlanılmasıdır
☐ Nağd pulun inventarlaşdırılmasıdır
☐ Xərc üzrə pulun silinməsinin düzgünlüyünün yoxlanılmasıdır

159 Balansda göstərilən bütün pul vəsaitlərinin mədaxil edilməsinin yoxlanılması auditin hansı məqsədini səciyyələndirir?

- ☐ hüquq və öhdəliklər
☐ mövcudluq
☐ dəqiqlik
☒ tamlıq
☐ qiymətləndirmə

160 Kassa kitabında səhifələrin sayı aşağıdakı şəxslərin imzaları ilə təsdiq olunur:

- ☐ plan-iqtisad şöbəsinin müdiri
☐ baş mühasib
☒ müəssisənin rəhbəri, baş mühasib
☐ Mərkəzi bank
☐ maliyyə şöbəsinin müdiri

161 Kassa hesabatı əsasında pul vəsaitlərinə operativ nəzarət həyata keçirilir:

- ☐ bank əməliyyatlarının auditi zamanı;
☐ kassa əməliyyatlarının auditi zamanı;
☒ kassada pul qalıqlarının auditi zamanı
☐ kassa mədaxil və məxaric orderlərinin məlumatlarının auditi zamanı;
☐ təsis sənədlərinin auditi zamanı;

162 Xəzinədar kassadan pulu yalnız aşağıdakı sənədlərdə adı göstərilən şəxslərə verir:

- ☐ arayış
☒ kassa məxaric orderi
☐ kassa mədaxil orderi
☐ ödəniş hesabatı
☐ etibarnamə

163 Təşkilatın kassasından pul verilməsi ilə bağlı sənədləri imzalanır:

- ☐ maliyyə şöbəsinin müdiri
☐ kassir və mühasib
☐ xəzinədar
☐ baş mühasib, iqtisadçı
☒ müəssisənin rəhbəri , baş mühasib

164 Kassa sənədləri yoxlanılır:

- ☐ kommersiya bankı tərəfindən
- ☐ seçmə qaydasında
- ☒ başdan başa
- ☐ baş mühasibin göstərişi ilə
- ☐ yoxlanılmır

165 Müəssisə və banklar arasında müxtəlif hesablaşma sənədlərinin aparılması sxemini müəyyən edir:

- ☐ müəssisə
- ☐ iqtisadi İnkişaf Nazirliyi
- ☐ vergilər Nazirliyi
- ☐ maliyyə Nazirliyi
- ☒ mərkəzi Bank

166 Büdcə təşkilatının kassasında olan nağd pul vəsaitləri üçün limit aşağıdakı təşkilat tərəfindən müəyyən edilir:

- ☐ vergilər Nazirliyi
- ☐ büdcə təşkilatı
- ☒ maliyyə nazirliyi
- ☐ mərkəzi Bank
- ☐ kommersiya bankı

167 Pul vəsaitlərinin xərcə silinməsinin düzgünlüyünü təhlili özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- ☐ balansın yoxlanılması
- ☒ kassa hesabatlarının yekunlarının yoxlanılması
- ☐ verilmiş etibamələrin uçot jurnalının yoxlanılması
- ☐ kassada olan qalığın limitə uyğun olmasının yoxlanılması
- ☐ hesablaşmaların vaxtında aparılmasının yoxlanılması

168 Kassa əməliyyatlarının auditinin məqsədi: Dəqiqlik prinsipi – Bu məqsədə nail olmaq üçün aşağıdakı suallara aydınlıq gətirilməlidir:

- ☐ üçüncü şəxslərə aid olan pul vəsaitlərinin saxlanılıb-saxlanılmaması
- ☐ hər hansı bir məbləğin göstərilib-göstərilməməsi
- ☐ öhdəliklərin mühasibatında düzgün əks olunub-olunmaması
- ☒ müəssisənin fəaliyyətinə aid olmayan gəlir və xərclərin mövcud olub-olmaması
- ☐ satış üzrə məbləğlərin düzgün hesablanıb - hesablanmamasını

169 Kassa intizamına riayət edilməsinin yoxlanılması özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- ☐ kassa məxaric orderlərinin yoxlanılması
- ☐ kassa əməliyyatlarının rəsmiləşdirilməsinin yoxlanılması
- ☐ müəssisədə çek kitabçalarının tam şəkildə doldurulmasının yoxlanılması
- ☒ kassa kitabının aparılmasının düzgünlüyünün yoxlanılması
- ☐ kassa hesabatlarının yekunlarının yoxlanılması

170 Bank çıxarışı üzrə dövryyələrin uçot reyestrləri ilə müqayisəsi aparılır:

- ☒ bank çıxarışlarının tamlığının yoxlanması zamanı
- ☐ maliyyə nəticələrinin audit zamanı
- ☐ kassa əməliyyatlarının audit zamanı
- ☐ kassa hesabatının audit zamanı
- ☐ nağd pulun inventarizasiyası zamanı

171 Yoxlama zamanı kassada aşkara çıxarılmış artıq pul vəsaitləri hansı hesaba mədaxil edilməlidir:

- ☐ 901
- ☐ 534
- ☒ 801
- ☐ 221
- ☐ 601

172 Kassanın inventarizasiyası zamanı aşağıdakı şəxs iştirak edir:

- ☐ Maliyyə şöbəsinin müdiri
- ☐ Xəzinədar
- ☐ Baş mühasib
- ☐ Müəssisənin direktoru
- ☒ Plan-iqtisad şöbəsinin müdiri

173 Müəssisənin fəaliyyətinə aid olmayan gəlir və xərclərin mövcud olub-olmamasının yoxlanması auditin hansı məqsədini səciyyələndirir?

- ☐ hüquq və öhdəliklər
- ☐ mövcudluq
- ☒ dəqiqlik
- ☐ tamlıq
- ☐ qiymətləndirmə

174 Hüquq və öhdəliklər prinsipinin düzgün tətbiq olunub-olunmamasının yoxlanması auditin hansı məqsədini səciyyələndirir

- ☒ hüquq və öhdəliklər
- ☐ mövcudluq
- ☐ dəqiqlik
- ☐ tamlıq
- ☐ qiymətləndirmə

175 Hüquq və öhdəliklər prinsipi kassa əməliyyatlarının auditinin əsas məqsədlərindən biridir. Yoxlama zamanı auditor nəyi aydınlaşdırmalıdır:

- ☐ satış üzrə məbləğlərin düzgün hesablanıb – hesablanmamasını
- ☐ bütün pul vəsaitlərinin daxil edilib-edilməməsi
- ☐ ödənişlər üzrə səhv qeydlərin mövcud olub-olmaması
- ☐ kassa hesabatında hər hansı bir məbləğin göstərilib-göstərilməməsi
- ☒ uçota alınmış vəsaitlərə müəssisənin mülkiyyət hüququnun olub -olmaması

176 Gəlirlərin hesablanması üçün daşınma üzrə prinsipin düzgün tətbiq olunub-olunmamasının yoxlanması auditin hansı məqsədini səciyyələndirir?

- ☐ hüquq və öhdəliklər
- ☐ mövcudluq
- ☒ dəqiqlik
- ☐ tamlıq
- ☐ qiymətləndirmə

177 Kassa əməliyyatlarının auditini aşağıdakı hesabın qalıqlarının yoxlanılması ilə başlanır:

- ☒ 221
- ☐ 731
- ☐ 611
- ☐ 601
- ☐ 223

178 Kassa hesabatlarında mədaxil və məxaric üzrə dövrüyyələrin əks etdirilməsinin yoxlanması proseduru tətbiq olunur:

- ☐ kreditorlarla hesablaşmaların auditi zamanı
- ☐ bank əməliyyatlarının auditi zamanı;
- ☐ kassanın auditi zamanı;
- ☒ kassa əməliyyatlarının auditi zamanı;
- ☐ debitorlarla hesablaşmaların auditi zamanı;

179 Təşkilatın kassasında saxlanan pul sənədlərinin uçotunun düzgünlü yoxlanılır:

- ☐ kassa əməliyyatlarının auditi zamanı;
- ☐ maliyyə nəticələrinin auditi zamanı;
- ☐ qeyri maddi aktivlərin auditi zamanı;
- ☐ təsis sənədlərinin auditi zamanı;
- ☒ hesablaşma əməliyyatlarının auditi zamanı;

180 Kassa əməliyyatlarının auditinin məqsədi: Qiymətləndirmə prinsipi – Bu məqsədə nail olmaq üçün aşağıdakı suallara aydınlıq gətirilməlidir:

- ☒ gəlirlərin hesablanması üçün daşınma üzrə prinsipin düzgün tətbiq olunub-olunmaması
- ☐ kassada olan bütün pul vəsaitlərinin dəqiq uçota alınub-alınmaması
- ☐ öhdəliklərin mühasibat hesabatında düzgün əks olunub-olunmaması
- ☐ balansda göstərilən bütün pul vəsaitlərinin faktiki mövcud olub-olmamasını
- ☐ bütün pul vəsaitlərinin daxil edilib-edilməməsini

181 Tamliq prinsipi kassa əməliyyatlarının auditinin əsas məqsədlərindən biridir. Yoxlama zamanı auditor nəyi aydınlaşdırmalıdır:

- ☐ satış üzrə məbləğlərin düzgün hesablanıb – hesablanmamasını
- ☒ bütün pul vəsaitlərinin daxil edilib-edilməməsi
- ☐ daxilolmalar və ödənişlər üzrə səhv qeydlərin mövcud olub-olmaması
- ☐ hər hansı bir məbləğin göstərilib-göstərilməməsi
- ☐ kassada olan bütün pul vəsaitlərinin dəqiq uçota alınub-alınmaması

182 Kassa əməliyyatlarının auditinin məqsədi: Mövcudluq prinsipi – Yoxlama zamanı auditor aydınlaşdırmalıdır:

- ☐ müəssisənin uçota alınmış vəsaitlərə mülkiyyət hüququnun olub olmamasını
- ☐ kassada olan bütün pul vəsaitlərinin dəqiq uçota alınub-alınmamasını
- ☐ hər hansı bir məbləğin göstərilməməsini
- ☒ balansda göstərilən bütün pul vəsaitlərinin faktiki mövcud olub-olmamasını
- ☐ satış üzrə məbləğlərin düzgün hesablanıb - hesablanmamasını

183 xəzinadarın hesabatı hansı halda yoxlanılır?

- ☐ Nağd pulun inventarizasiyası zamanı
- ☐ Kassa hesabatının auditi zamanı
- ☐ kassa əməliyyatlarının auditi zamanı
- ☒ kassanın auditi zamanı
- ☐ Maliyyə nəticələrinin auditi zamanı

184 Kassa kitabından istifadə olunur:

- ☒ Kassanın auditi zamanı
- ☐ Nağd pulun inventarizasiyası zamanı
- ☐ Maliyyə nəticələrinin auditi zamanı
- ☐ Təhtə hesab məbləqlərin auditi zamanı
- ☐ Kassa əməliyyatlarının auditi zamanı

185 Kassada nağd pulun saxlanması və qorunması şəraitinin yoxlanılması:

- ☐ Baş kitabın yoxlanılmasının əsas vəzifəsinə aiddir;
- ☐ Xərc üzrə pulun silinməsinin auditinin əsas vəzifəsinə aiddir;
- ☒ Nağd pulun inventarizasiyasının əsas vəzifəsinə aiddir;
- ☐ Xəzinədarın hesabatının yoxlanılmasının əsas vəzifəsinə aiddir;
- ☐ Kassanın auditinin əsas vəzifəsinə aiddir;

186 Kassa əməliyyatlarının auditinin əsas mənbələri:

- ☐ Nağd pulun inventarlaşdırılması aktı
- ☐ Bank çıxarışları
- ☐ Mənfəət və zərərlər haqqında hesabat
- ☐ Mühəsibat balansı
- ☒ Kassa mədaxil və məxaric orderləri əlavə edilməklə xəzinədarın hesabatı

187 Qısamüddətli kreditlər üzrə fazlərin alınması üzrə hansı mühəsibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☒ D-t 223 K-t 501;
- ☐ D-t 801 K-t 343;
- ☐ D-t 343 K-t 801;
- ☐ D-t 801 K-t 401
- ☐ D-t 401 K-t 343;

188 Hesabat ayına işçilərə hesablanmış əmək haqqı -350 000 man., sosial müdafiə fonduna köçürmə- 77000 man., deponent məbləq – 4000 man., kassadan verilmiş məbləq– 302000 man. təşkil etmişdir Auditorun fikrincə məhsulun maya dəyərində hansı məbləğ daxil edilməlidir:

- ☐ 346 000 man
- ☐ 306 000 man
- ☐ 302 000 man
- ☐ 273 000 man
- ☒ 350 000 man

189 Büdcəyə vergi ödənişlərinin gecikdirilməsinə görə hesablanmış faizin əks etdirilməsinin aşağıdakı qaydası auditor tərəfindən düzgün qəbul edilir?

- ☐ D-t 631 “ Maliyyə gəlirləri”
- ☐ D-t 801 “Ümumi mənfəət (zərər)”
- ☐ D-t 202 “ İstehsalat məsrəfləri”
- ☐ D-t 611-1 “Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin svatışından digər gəlirlər”
- ☒ D-t 341 “ Hesabat dövrünün xalis mənfəəti (zərəri)»

190 Sənaye müəssisəsində D-t 531 K-t 223 mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- ☐ malsatanların ortamüddətli kreditör borclarının ödənilməsini
- ☐ malsatanların uzunmüddətli kreditör borclarının hesablanması;
- ☒ malsatanların qısamüddətli kreditör borclarının ödənilməsini
- ☐ malsatanların qısamüddətli kreditör borclarının hesablanması;
- ☐ malsatanların uzun və qısamüddətli kreditör borclarının hesablanması;

191 Hesablaşma hesabına qısamüddətli kreditlərin köçürülməsi üzrə hansı mühəsibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☒ D-t 223 K-t 501;
- ☐ D-t 401 K-t 221;
- ☐ D-t 221 K-t 401;
- ☐ D-t 801 K-t 343;

- ☐ D-t 343 K-t 801;

192 Sənaye müəssisəsində D-t 223 K-t 211 mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- ☐ alıcıların uzunmüddətli debitor borclarının hesablanması;
☐ alıcıların qısamüddətli debitor borclarının hesablanması;
☐ malsatanların ortamüddətli borclarının ödənilməsi
☐ malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunması
☒ alıcıların qısamüddətli borclarının ödənilməsi;

193 Ayın sonunda inzibati xərclər təyin edilmişdir. Onların silinməsinin aşağıdakı qaydası auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t 202 K-t 711
☐ D-t 223 K-t 202
☒ D-t 202 K-t 721
☐ D-t 202 K-t 223
☐ D-t 202 K-t 601

194 Auditor sənaye müəssisəsində vaxtında tələb olunmayan debitor borclarının silinməsinin hansı qaydasını düzgün hesab edir:

- ☒ D-t «Şübhəli borclar üzrə düzəlişlər» K-t «Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları»
☐ D-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları» K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları»
☐ D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları» K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları»
☐ D-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları» K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları»
☐ D-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları» K-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları»

195 Sənaye müəssisəsində real debitor və kreditor borclarının auditi aid edilir:

- ☒ xarici hesablaşmaların auditinin vəzifəsinə;
☐ daxili hesablaşmaların auditinin vəzifəsinə;
☐ qeyri maddi aktivlərin auditinin vəzifəsinə;
☐ maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə;
☐ maliyyə qoyuluşunun auditinin vəzifəsinə;

196 əsas vəsaitlərin alınması üçün kreditdən istifadəyə görə hesablanmış faiz məbləği üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 801 K-t 343;
☐ D-t 111 K-t 341;
☐ D-t 341 K-t 111;
☒ D-t 113 K-t 401;
☐ D-t 343 K-t 801;

197 Auditor sənaye müəssisəsində keçmişdə silinmiş debitor borclarının ödənilməsi üçün daxil olan məbləğin hansı hesabda əks etdirilməsini düzgün hesab edir:

- ☐ «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»;
☒ «Ümumi mənfəət (zərər)»;
☐ Digər debitor və kreditor borcları»;
☐ «Nizamnamə üzrə ehtiyat»;
☐ «Qanunvericilik üzrə ehtiyat»;

198 Auditor sənaye müəssisəsində tələb olunma vaxtı ötmüş kreditor borclarını aid edir:

- ☐ xalis mənfəətə
- ☐ məhsul satışından pul gəlirinə
- ☒ qeyri satış gəlirlərinə
- ☐ ehtiyat kapitalına
- ☐ əməliyyat gəlirlərinə

199 Auditor sənaye müəssisəsində kənar təşkilatın cari xərclərinin aksept edilməsi üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Kommersiya xərcləri»
- ☐ D-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları» K-t «Gələcək hesabat dövrlərin xərcləri»
- ☐ D-t «Gələcək hesabat dövrlərin xərcləri» K-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- ☐ D-t «Kommersiya xərcləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- ☒ D-t «İnzibati xərclər» K-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»

200 Sənaye müəssisəsində ödənmə vaxtı keçmiş debitor və kreditor borclarının mövcudluğunun yoxlanması aid edilir:

- ☐ maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- ☐ maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə
- ☒ xarici hesablaşmaların auditinin vəzifəsinə;
- ☐ qeyri maddi aktivlərin auditinin vəzifəsinə;
- ☐ daxili hesablaşmaların auditinin vəzifəsinə;

201 Uzunmüddətli kreditlər üzrə faizlərin silinməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 401 K-t 343;
- ☒ D-t 343 K-t 401;
- ☐ D-t 801 K-t 343;
- ☐ D-t 343 K-t 801;
- ☐ D-t 801 K-t 401;

202 Sənaye müəssisəsində kommersiya krediti qaydasında alınmış əmtəə-material qiymətlilərinin uçota alındıqdan sonra kredit üzrə faizlər daxil edilməlidir:

- ☐ satışdan kənar xərclərə (gəlirlərə);
- ☒ əməliyyat xərclərinin tərkibinə;
- ☐ təşkilatın xalis mənfəətinə;
- ☐ əmtəə-material qiymətlilərinin dəyərinə;
- ☐ təşkilatın əlavə kapitalına;

203 Sənaye müəssisəsində kommersiya krediti qaydasında alınmış əmtəə-material qiymətlilərinin uçota alınmasına qədər kredit üzrə faizlər hesablandıqda hara daxil edilir:

- ☐ satışdan kənar xərclərə;
- ☐ əməliyyat xərclərinin tərkibinə;
- ☐ təşkilatın xalis mənfəətinə;
- ☒ əmtəə-material qiymətlilərinin dəyərinə;
- ☐ təşkilatın əlavə kapitalına;

204 Sənaye müəssisəsində D-t Alıcılar və sifarişçilərlə hesablaşmalar K-t Bank hesablaşma hesabları mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir?

- ☒ alıcının borcunun ödənilməsini
- ☐ mal göndərənə avansın köçürülməsi
- ☐ avansın satıcının hesabına köçürülməsini
- ☐ avansın sifarişçinin hesabına köçürülməsini
- ☐ vaxtından əvvəl alınmış avansın məbləğini

205 Valyutanın alınması üzrə əməliyyatların mühasibat uçotunda əks olunmasının düzgünlüyünün yoxlanması aid edilir:

- ☐ hesabi yoxlamalara aid edilir;
- ☐ auditor sübutlarına aid edilir;
- ☐ tipik səhvlərə aid edilir;
- ☒ auditor proseduruna aid edilir;
- ☐ analitik prosedurlara aid edilir;

206 Hesablaşma və valyuta hesabları üzrə bank çıxarışlarının tamlığı yoxlanılır

- ☐ analitik prosedurlar vasitəsi ilə;
- ☐ hesabi yoxlamalar vasitəsi ilə ;
- ☒ auditor prosedurlar vasitəsi ilə;
- ☐ auditor süburları vasitəsi ilə;
- ☐ tipik səhvlər vasitəsi ilə;

207 Məqsədli maliyyələşdirmə üzrə əməliyyatların tərtib olunmasının tamlığı və düzgünlüyü, struktur bölmələr üzrə cari hesabların açılmasının düzgünlüyü yoxlanılır:

- ☐ təsis sənədlərinin auditi zamanı;
- ☐ qeyri maddi aktivlərin auditi zamanı;
- ☐ maliyyə nəticələrinin auditi zamanı;
- ☒ hesablaşma əməliyyatlarının auditi zamanı;
- ☐ kassa əməliyyatlarının auditi zamanı;

208 Təşkilatın kassasında saxlanılan pul sənədlərinə aid edilmir:

- ☒ patent və lisenziyalar
- ☐ sanatoriya və istirahət evlərinə yol vərəqələri;
- ☐ poçt markaları;
- ☐ gediş biletləri;
- ☐ özlərinin xüsusi və ya digər təşkilatların səhmləri;

209 Təhtəlhəساب şəxslərlə hesablaşmalar adətən aşağıdakı şəkildə yoxlanılır:

- ☐ direktorun sərəncamı
- ☒ başdan başa
- ☐ seçmə
- ☐ etibarnamə ilə
- ☐ ödəniş cədvəli

210 Sənaye müəssisəsində malsatan və podratçılarla hesablaşmaların yoxlanması ilə bağlı plan və proqramı tərtib etməzdən qabaq müəyyən edilməlidir:

- ☒ malsatan və podratçılarla hesablaşmaların uçotu üzrə daxili nəzarətin vəziyyətinin keyfiyyəti;
- ☐ müəssisənin rəhbərliyi ilə daxili nəzarət xidməti arasında informasiya mübadiləsinin təşkili;
- ☐ malsatan və podratçılarla hesablaşmaların müvafiq iqtisadi məzmununna görə uçotda əks olunması
- ☐ bütün təsərrüfat əməliyyatlarının bağlanmış müqaviləyə uyğunluğu;
- ☐ malsatan və podratçılarla hesablaşmaların uçotu sistemində konkret nöqsanlar;

211 Malsatan və podratçılarla hesablaşmaların auditi zamanı auditor aşağıdakı hesablar üzrə dövriyyəni yoxlayır:

- ☒ 431, 531, 434, 537
- ☐ 173, 213, 545, 533
- ☐ 171, 175, 215, 216
- ☐ 411, 538. 445, 413
- ☐ 411, 431, 434, 445

212 Kommersiya krediti üzrə hesablaşmaların yoxlanması auditor proseduru malsatan və podratçılarla hesablaşmaların auditinin hansı istiqamətinə aiddir:

- ☒ malgöndərən və podratçılarla hesablaşmalar üzrə ayrı-ayrı əməliyyatların mühasibat uçotu-ndla əks olunmasının düzgünlüyünün yoxlanması;
- ☐ malgöndərən və podratçılarla hesablaşmalarla əlaqədar əməliyyatlar üzrə vergi uçotunun təşkilinin yoxlanması;
- ☐ malgöndərən və podratçılarla hesablaşmalar ilə əlaqədar əməliyyatların mühasibat uçotu-nun təşkilinin yoxlanması;
- ☐ malgöndərən və podratçılarla hesablaşmalar üzrə əməliyyatların ilkin uçotunun təşkilinin yoxlanması;
- ☐ mövcud qanunvericilik baxımından malgöndərən və podratçılarla bağlanmış müqavilələrin hüquqi qiymətləndirilməsi;

213 Ümüdsiz debitor borclarının silinməsinin düzgünlüyünün yoxlanması auditor proseduru malsatan və podratçılarla hesablaşmaların auditinin hansı istiqamətinə aiddir?

- ☒ malgöndərən və podratçılarla hesablaşmalar ilə əlaqədar əməliyyatların mühasibat uçotunun təşkilinin yoxlanması;
- ☐ malgöndərən və podratçılarla hesablaşmalarla əlaqədar əməliyyatlar üzrə vergi uçotunun təşkilinin yoxlanması;
- ☐ malgöndərən və podratçılarla hesablaşmalar üzrə ayrı-ayrı əməliyyatların mühasibat uçotu-ndla əks olunmasının düzgünlüyünün yoxlanması;
- ☐ malgöndərən və podratçılarla hesablaşmalar üzrə əməliyyatların ilkin uçotu-nun təşkilinin yoxlanması;
- ☐ mövcud qanunvericilik baxımından malgöndərən və podratçılarla bağlanmış müqavilələrin hüquqi qiymətləndirilməsi;

214 İlkın uçot sənədləşməsinin düzgünlüyünün yoxlanması auditor proseduru malsatan və podratçılarla hesablaşmaların auditinin hansı istiqamətinə aiddir?

- ☐ malgöndərən və podratçılarla hesablaşmalar ilə əlaqədar əməliyyatların mühasibat uçotu-nun təşkilinin yoxlanması;
- ☐ malgöndərən və podratçılarla hesablaşmalarla əlaqədar əməliyyatlar üzrə vergi uçotunun təşkilinin yoxlanması;
- ☐ malgöndərən və podratçılarla hesablaşmalar üzrə ayrı-ayrı əməliyyatların mühasibat uçotunda əks olunmasının düzgünlüyünün yoxlanması;
- ☐ mövcud qanunvericilik baxımından malgöndərən və podratçılarla bağlanmış müqavilələrin hüquqi qiymətləndirilməsi;
- ☒ malgöndərən və podratçılarla hesablaşmalar üzrə əməliyyatların ilkin uçotu-nun təşkilinin yoxlanması;

215 Satış qiymətinin formalaşmasının düzgünlüyü hansı halda yoxlanılır:

- ☐ maddi zərərin ödənilməsi üzrə hesablaşmaların auditı zamanı
- ☐ satıcı və podratçılar ilə hesablaşmaların auditı zamanı
- ☐ təsisçi və səhmdarlar ilə hesablaşmaların auditı zamanı
- ☒ alıcı və sifarişçilər ilə hesablaşmaların auditı zamanı
- ☐ əməyin ödənişi üzrə hesablaşmaların auditı zamanı

216 Müəssisə məhsulların qablaşdırılmasını bankdan alınmış kredit hesabına həyata keçirir. Yoxlanılan təşkilatın mühasibat uçotunda obyektin uçota alınmasından əvvəl ödənilən kreditin faizləri daxil edilir:

- ☒ maliyyə nəticələrinə
- ☐ məhsulun maya dəyərinə
- ☐ təşkilatın xalis mənfəətinə
- ☐ obyektin ilkin dəyərinə
- ☐ əlavə edilən kapitala

217 Uçot reyestrlərində sənədlərin tamlığının və düzgün tərtib olunmasının yoxlanması auditor proseduru malsatan və podratçılarla hesablaşmaların auditinin hansı istiqamətinə aiddir?

- ☐ malgöndərən və podratçılarla hesablaşmalarla əlaqədar əməliyyatlar üzrə vergi uçotunun təşkilinin yoxlanması;
- ☐ malgöndərən və podratçılarla hesablaşmaların mühasibat uçotu-nun təşkilinin yoxlanması;
- ☐ malgöndərən və podratçılarla hesablaşmalar üzrə ayrı-ayrı əməliyyatların mühasibat uçotu-ndla əks olunmasının düzgünlüyünün yoxlanması;
- ☒ malgöndərən və podratçılarla hesablaşmalar üzrə əməliyyatların ilkin uçotu-nun təşkilinin yoxlanması;

- ☐ mövcud qanunvericilik baxımından malgöndərən və podratçılarla bağlanmış müqavilələrin hüquqi qiymətləndirilməsi;

218 Debitor və kreditor borclarının reallığının yoxlanması auditor proseduru malsatan və podratçılarla hesablaşmaların auditinin hansı istiqamətinə aiddir?

- ☐ malgöndərən və podratçılarla hesablaşmalarla əlaqədar əməliyyatlar üzrə vergi uçotunun təşkilinin yoxlanması;
- ☐ mövcud qanunvericilik baxımından malgöndərən və podratçılarla bağlanmış müqavilələrin hüquqi qiymətləndirilməsi;
- ☒ malgöndərən və podratçılarla hesablaşmalar ilə əlaqədar əməliyyatların mühasibat uçotu-nun təşkilinin yoxlanması;
- ☐ malgöndərən və podratçılarla hesablaşmalar üzrə ayrı-ayrı əməliyyatların mühasibat uçotu-ndla əks olunmasının düzgünlüyünün yoxlanması;
- ☐ malgöndərən və podratçılarla hesablaşmalar üzrə əməliyyatların ilkin uçotu-nun təşkilinin yoxlanması;

219 Əmtəə-material qiymətlilərinin faktiki mədaxil edilməsinin həqiqiliyinin və tamlığının yoxlanması auditor proseduru malsatan və podratçılarla hesablaşmaların auditinin hansı istiqamətinə aiddir?

- ☐ malgöndərən və podratçılarla hesablaşmalar ilə əlaqədar əməliyyatların mühasibat uçotu-nun təşkilinin yoxlanması;
- ☐ malgöndərən və podratçılarla hesablaşmalarla əlaqədar əməliyyatlar üzrə vergi uçotunun təşkilinin yoxlanması;
- ☐ malgöndərən və podratçılarla hesablaşmalar üzrə ayrı-ayrı əməliyyatların mühasibat uçotu-ndla əks olunmasının düzgünlüyünün yoxlanması;
- ☒ malgöndərən və podratçılarla hesablaşmalar üzrə əməliyyatların ilkin uçotu-nun təşkilinin yoxlanması;
- ☐ mövcud qanunvericilik baxımından malgöndərən və podratçılarla bağlanmış müqavilələrin hüquqi qiymətləndirilməsi;

220 Ötən illərdə ümitsiz borc kimi zərərə silinmiş debitor borcları məbləğinin ödənilməsi üçün daxil olmuş məbləq hansı hesabda əks etdirilməlidir:

- ☒ «Gələcək hesabat dövrlərin gəlirləri»
- ☐ «Hesabat dövrünün xalis mənfəəti»;
- ☐ «Qanunvericilik üzrə ehtiyat»;
- ☐ «Ümumi mənfəət (zərər)»;
- ☐ «Emissiya gəliri»;

221 Təhtəlhəساب şəxsə hansı halda yeni avans verilir?

- ☒ əvvəlki avans üzrə tam hesablaşma aparıldıqda
- ☐ ezamiyyə vəsiqəsi olduqda;
- ☐ təşkilatın kassasında sərbəst pul vəsaiti olduqda;
- ☐ ezamiyyə müddətinə üç gün qalmış
- ☐ ezamiyyə haqqında əmr olduqda

222 D-t Bankdakı hesablaşmalar hesabı K-t Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- ☒ alıcıların qısamüddətli borclarının ödənilməsini;
- ☐ alıcıların uzunmüddətli debitor borclarının hesablanması;
- ☐ malsatanların ortamüddətli borclarının ödənilməsini
- ☐ alıcıların qısamüddətli debitor borclarının hesablanması;
- ☐ malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunmasını

223 Təsisçilərlə hesablaşmaların yoxlanması zamanı aşağıdakı auditor prosedurundan istifadə olunur:

- ☐ vergitutma bazasının hesablanmasının düzgünlüyünün yoxlanılması
- ☐ təsis sənədlərinin qeydiyyatının yoxlanılması;
- ☒ dividendlərin uçotunun və ödənilməsinin təşkilinin yoxlanılması;
- ☐ nizamnamə kapitalının formalaşmasının yoxlanılması;
- ☐ ƏDV-nin hesablanmasının düzgünlüyünün yoxlanılması;

224 D-t 341 hesabat dövrünün xalis mənfəəti (zərəri) K-t 534 Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditör borcları mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir?

- ☐ ehtiyat kapitalı hesabına dividendlərin hesablanması
- ☒ təşkilatda işləməyən səhmdarlara dividendlərin hesablanması
- ☐ öz işçilərinə dividendlərin hesablanması
- ☐ təşkilatın işçilərinə dividendlərin ödənilməsi
- ☐ işləməyən səhmdarlara dividendlərin ödənilməsi

225 Auditorun fikrincə təşkilatın işçilərinə nağd qaydada dividendin ödənilməsi üzrə hansı yazılış düzdür?

- ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Bank hesablaşma hesabları»
- ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Bank hesablaşma hesabları»
- ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Tələblərə əsasən verilən digər bank hesabları»
- ☒ D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t 221 «Kassa»
- ☐ D-t «Bank hesablaşma hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar»

226 Sənaye müəssisəsində digər təşkilatın alınmış qiymətli kağızlarının saxlanması üzrə depozit xidməti xərcləri aid edilir :

- ☐ qeyri satış xərclərinə;
- ☐ əsas fəaliyyət üzrə xərclərə;
- ☐ maliyyə qoyuluşlarına;
- ☒ əməliyyat xərclərinə;
- ☐ məhsul satışına;

227 İddia tarixi necə təyin olunur?

- ☐ kreditin açılması günündən
- ☐ kreditin müddətinin başa çatmasından sonra
- ☒ iddia qaldırma hüququnun yaranması tarixindən
- ☐ müqavilə bağlandıqdan 6 ay sonra
- ☐ müqavilə bağlandıqdan 12 ay sonra

228 Müəssisə malsatanlarla müqavilə bağladıqda onlarla hesablaşmaların auditi əhatə edir:

- ☐ mühasibat balansının yoxlanılmasını;
- ☐ rekvizitlərin yoxlanılmasını;
- ☐ valyuta hesabının yoxlanılmasını;
- ☐ hesablaşma hesabının yoxlanılmasını;
- ☒ sənədlərin mövcudluğu və rəsmiləşdirilmənin düzgünlüyünün yoxlanılmasını;

229 Alıcı və sifarişçilər ilə hesablaşmaların auditi zamanı auditor yoxlayır:

- ☐ rekvizitlərin doldurulmasının düzgünlüyünü
- ☐ hesablaşma hesabının mövcudluğunu
- ☒ satış qiymətinin formalaşmasının düzgünlüyünü
- ☐ valyuta hesabının mövcudluğunu
- ☐ məhsulun göndərişi üzrə müqaviləni

230 Alıcılar ilə hesablaşmaların yoxlanılması zamanı auditor müəyyən edir:

- ☐ alıcının maliyyə nəticələrini
- ☐ alıcının rekvizitlərinin doldurulmasının düzgünlüyünü
- ☒ məhsul göndərişi üzrə müqavilənin mövcudluğunu
- ☐ alıcının maliyyə vəziyyətini
- ☐ bank hesablarının mövcudluğunu

231 Nizamnamə kapitalının formalaşdırılmasının auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- ☐ vergi tutmanın yoxlanılması
- ☐ təsisçilər ilə hesablaşmaların düzgünlüyünün yoxlanılması
- ☐ mülkiyyət formalarının müəyyən olunmasının yoxlanılması
- ☒ nizamnamə kapitalının vaxtında formalaşdırılmasının yoxlanılması
- ☐ nizamnamə kapitalına qoyuluşların mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyünün yoxlanılması

232 Vergilərin hesablanması, tutulması və köçürülməsinin auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- ☒ mənfəət vergisi üzrə hesablamaların düzgünlüyünün yoxlanılması
- ☐ uçotun təşkilinin yoxlanılması
- ☐ dividendin ödənilməsinin təşkilinin yoxlanılması
- ☐ təsisçilər ilə hesablaşmaların düzgünlüyünün yoxlanılmasını
- ☐ nizamnamə kapitalının formalaşdırılmasının yoxlanılması

233 Törəmə müəssisəyə göstərilən qaytarılacaq maliyyə köməyi və digər borclar üzrə hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t 151 K-t 152
- ☐ D-t 152 K-t 221
- ☐ D-t 221 K-t 152
- ☐ D-t 221 K-t 151
- ☒ D-t 151 K-t 223

234 əmlak faktik təsis olunan törəmə müəssisəyə verildikdə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t 601 K-t 172
- ☒ D-t 172 K-t 111,
- ☐ D-t 151 K-t 205
- ☐ D-t 172 K-t 151
- ☐ D-t 152 K-t 601

235 Təsis olunan törəmə müəssisəyə veriləsi əmlakın dəyərinin hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t 601 K-t 221
- ☐ D-t 172 K-t 221
- ☐ D-t 151 K-t 172
- ☒ D-t 172 K-t 152
- ☐ D-t 152 K-t 601

236 D-t 223 K-t 431, 531 yazılışı səciyyələndirir:

- ☐ doğru cavab yoxdur
- ☐ əvvəldən ödənilmiş avansın bağlanması
- ☐ alıcılardan vəsaitlərin son hesablaşmaya daxil edilməsi
- ☒ məlgöndərlərə əvvəldən ödənilmiş avansın qaytarılması
- ☐ alıcılar tərəfindən verilmiş avansın ödənilməsi

237 Malların nağd pula satışı hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t 601 K-t 223
- ☐ D-t 601 K-t 221
- ☒ D-t 221 K-t 431, 531
- ☐ D-t 223 K-t 601
- ☐ D-t 221 K-t 601

238 Pay şəklində əsas vəsait obyektinin nizamnamə kapitalına daxil edilməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab edilir:

- ☐ D- t 301 K – t 302;
- ☐ D- t 111 K- t 301;
- ☐ D-t 301 K- t 111
- ☐ D- t 111 K- t 302;
- ☒ D- t 113 K- t 302;

239 Səhmdar cəmiyyətində nizamnamə kapitalının formalaşdırılması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab edilir:

- ☐ K-t 301 D-t 335
- ☒ D-t 302 K-t 301
- ☐ D-t 334 K-t 301
- ☐ D-t 301 K-t 334
- ☐ D-t- 335 K-t 301

240 Satıcının hesablaşma hesabına mədaxilin hansı yazılış auditor tərəfindən düzgün qəbul edilir:

- ☐ D-t 601 K-t 221
- ☒ D-t 223 K-t 171, 215
- ☐ D-t 223 K-t 601
- ☐ D-t 221 K-t 601
- ☐ D-t 221 K-t 223

241 Auditorun fikrincə müəssisənin işçisinə verdiyi kredit məbləğinə hansı yazılış düzdür?

- ☐ D-t 245 K-t 224, 223
- ☐ D-t 225 K-t 224, 223
- ☒ D-t 173 K-t 221, 223
- ☐ D-t 224, 223 K-t 173
- ☐ D-t 244 K-t 224, 223

242 D-t 211 Alıcılar və sifarişçilərin qısamüddətli debitor borclar K-t 223 Bank hesablaşma hesabları mühasibat yazılış hansı əməliyyatı səciyyələndirir?

- ☐ avansın satıcının hesabına köçürülməsini
- ☐ vaxtından əvvəl alınmış avansın məbləğini
- ☒ alıcının borcunun ödənilməsini
- ☐ mal göndərənə avansın köçürülməsi
- ☐ avansın sifarişçinin hesabına köçürülməsini

243 Təhtəlhəساب şəxs tərəfindən pul vəsaitlərinin qaytarılmasının hansı yazılış auditor tərəfindən düzgün hesab edilir:

- ☐ D-t 223 K-t 221
- ☐ D-t 244 K-t 223
- ☒ D-t 221 K-t 244
- ☐ D-t 244 K-t 221
- ☐ D-t 223 K-t 244

244 Təhtəlhəساب şəxslərə pul vəsaitlərinin verilməsi zamanı tərtib olunan hansı mühasibat yazılış auditor tərəfindən düzgün hesab edilir:

- ☐ D-t 223 K-t 244
- ☐ D-t 244 K-t 223
- ☒ D-t 244 K-t 221
- ☐ D-t 223 K-t 244

☐ D-t 533 K-t 223

245 Depozitə verilmiş əmək haqqının ödənilməsi üçün hesablaşma hesabından nağd pul vəsaitlərinin alınmasının hansı yazılışı auditor tərəfindən düzgün qəbul olunur:

- ☐ D-t 221 K-t 533
☒ D-t 221 K-t 223
☐ D-t 533 K-t 224
☐ D-t 533 K-t 221
☐ D-t 224 K-t 533

246 D-t 343 Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) , K-t 401 Uzunmüddətli bank kreditləri yazılışı hansı əməliyyatı əks etdirir:

- ☐ doğru cavab yoxdur
☐ qısamüddətli kreditlər üzrə faizlər mənfəətdən istifadəyə aid edilir;
☐ uzunmüddətli kreditlər üzrə faizlər maya dəyərinə daxil edilir;
☒ uzunmüddətli kreditlər üzrə faizlər mənfəətdən istifadəyə aid edilir;
☐ qısamüddətli kreditlər üzrə faizlər maya dəyərinə daxil edilir;

247 D-t 223 Bank hesablama hesabları , K-t 211 Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları yazılışı hansı əməliyyatı əks etdirir:

- ☐ satıcıya avansın köçürülməsini
☐ əvvəllər alınmış avansın örtülməsini
☐ alıcılardan son məbləğin köçürülməsini;
☒ malgöndərənlərə avansın köçürülməsini;
☐ sifarişçiyə avansın köçürülməsini

248 Auditor əmək haqqının ödənilməsinin hansı mühasibat yazılışını düzgün hesab edir?

- ☐ D-t 224 K-t 533
☐ D-t 223 K-t 533
☒ D-t 533 K-t 221
☐ D-t 221 K-t 533
☐ D-t 533 K-t 223

249 Auditor əmək haqqının hesablanması hansı mühasibat yazılışını düzgün hesab edir?

- ☐ D-t 224 K-t 533
☐ D-t 223 K-t 533
☐ D-t 533 K-t 221
☐ D-t 221 K-t 533
☒ D-t 202 K-t 533

250 Müəssisənin fəaliyyəti dövründə yaranmış maddi zərərin ödənilməsi üzrə hesablaşmaların auditi zamanı aşağıdakı məsələlər yoxlanılır:

- ☒ bütün cavablar doğrudur
☐ 173, 213, 545 sayılı hesablar üzrə analitik uçotun aparılmasının düzgünlüyü
☐ təqsirkar şəxslər müəyyən olunmadıqda material dəyərlərinin istehsal xərclərinə silinməsinin düzgünlüyü və əsaslı olması;
☐ çatışmazlıqlar, israfçılıq və mənimsəmələr üzrə məbləqlərin təqsirkar şəxslərə aid edilməsinin tamlığı;
☐ 173, 213, 545 sayılı hesablar üzrə mühasibat yazılışlarının tərtib olunmasının düzgünlüyü

251 əksikgəlmələr, mənimsəmələr üzrə tutulacaq məbləqlə onun balans dəyəri arasında fərq üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- ☐ D-t 173 K-t 545

- ☐ D-t 173-2 K-t 545-3
- ☐ D-t 213 K-t 173
- ☒ D-t 545 K-t 542
- ☐ D-t 545 K-t 213

252 Təhtəl hesab şəxslərə pul vəsaitinin verilməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- ☐ D-t 223 K-t 244
- ☐ D-t 244 K-t 223
- ☐ D-t 224 K-t 223
- ☐ D-t 223 K-t 224
- ☒ D-t 244 K-t 221

253 Auditor sənaye müəssisəsində pul-hesablaşma sənədləri əlavə edilməklə bank çıxarışlarından istifadə edir?

- ☐ təşkilatın banklarla əlaqəsinin mövcudluğunun yoxlanması zamanı
- ☐ kassadan xarici valyutanın çıxması zamanı;
- ☐ kassaya xarici valyutanın daxil olması zamanı;
- ☐ kassada mövcud olan xarici valyutaların inventarizasiyası zamanı;
- ☒ valyuta hesabları üzrə əməliyyatların auditi zamanı;

254 Sənaye müəssisəsində valyuta hesabları üzrə əməliyyatların rəsmiləşdirilməsi hansı sənəd əsasında həyata keçirilir?

- ☒ pul-hesablaşma sənədləri əlavə edilməklə bank çıxarışları;
- ☐ xəzinədarın hesabatı;
- ☐ pul-hesablaşma sənədləri əlavə edilməklə kassa məxaric orderləri;
- ☐ pul-hesablaşma sənədləri əlavə edilməklə kassa mədaxil orderləri;
- ☐ bank arayışları;

255 Auditor sənaye müəssisəsində ödənilmiş veksellər üzrə hansı yazılışı düzgün hesab edir:

- ☐ D-t « Bankdakı hesablaşmalar hesabı » K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- ☐ D-t « Malsatan və podratçılara qısamüddətli kreditör borcları » K-t « Bankdakı hesablaşmalar hesabı
- ☐ D-t «Bankdakı hesablaşmalar hesabı » K-t «Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları»
- ☒ D-t «Bankdakı hesablaşmalar hesabı» K-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları
- ☐ D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » K-t «Bankdakı hesablaşmalar hesabı

256 Cəmiyyət tərəfindən geri alınmış öz səhmləri əldə olunmuş vaxtdan bir il ərzində satılmalıdır:

- ☐ müqavilə qiyməti ilə
- ☒ bazar qiyməti ilə;
- ☐ nominal qiyməti ilə;
- ☐ alış qiymətindən aşağı;
- ☐ cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) təyin etdiyi qiymət ilə;

257 Auditorun fikrincə təşkilatın işçilərinə dividendin hesablanması üzrə hansı yazılış düzdür?

- ☒ D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditör borcları»
- ☐ D-t «Ümumi mənfəət (zərər)» K-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar»
- ☐ D-t «Ümumi mənfəət (zərər)» K-t «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditör borcları»
- ☐ D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Nominal (nizainamə) kapitalı»
- ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Ümumi mənfəət (zərər)»

258 Auditorun fikrincə əmlakın yenidən qiymətləndirilməsi hesabına nizamnamə kapitalının artımı üzrə hansı mühasibat yazılışı düzdür?

- ☐ D-t «Keçmiş illərin bölüşdürülməmiş mənfəəti» K-t «Nominal (nizamnamə) kapitalı»

- ☒ D-t «Emissiya gəliri» K-t «Nominal (nizainamə) kapitalı»
- ☐ D-t «Nominal (nizainamə) kapitalın ödənilməmiş hissəsi» K-t «Nominal (nizainamə) kapitalı»
- ☐ D-t «Emissiya gəliri» K-t «Nominal (nizainamə) kapitalın ödənilməmiş hissəsi»
- ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Nominal (nizainamə) kapitalı»

259 Auditorun fikrincə səhmdar cəmiyyətində nizamnamə kapitalının formalaşması zamanı hansı mühasibat yazılışı düzdür?

- ☐ D-t «Keçmiş illərin bölüşdürülməmiş mənfəəti» K-t «Nominal (nizamnamə) kapitalı»
- ☐ D-t «Emissiya gəliri» K-t «Nominal (nizainamə) kapitalı»
- ☒ D-t «Nominal (nizainamə) kapitalın ödənilməmiş hissəsi» K-t «Nominal (nizainamə) kapitalı»
- ☐ D-t «Nominal (nizainamə) kapitalı» K-t «Nominal (nizainamə) kapitalın ödənilməmiş hissəsi»
- ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Nominal (nizainamə) kapitalı»

260 Alınmış əsas vəsaitə görə alıcıların borcları üzrə hansı yazılışı auditor tərəfindən düzgün hesab edilir:

- ☐ D-t « Sair əməliyyat gəlirləri » K-t «Torpaq, tikili və avadanlıqlar»
- ☐ D-t «Təhtə hesab məbləğlər» K-t «Sair əməliyyat gəlirləri»
- ☐ D-t Digər debitor və kreditor borcları» K-t « Sair əməliyyat gəlirləri »
- ☐ D-t «Malsatan və podratçılara kreditor borcları» K-t «Sair əməliyyat gəlirləri»
- ☒ D-t «Alıcılar və sifarişçilərin debitor borcları» K-t «Sair əməliyyat gəlirləri»

261 D-t Şübhəli borclar üzrə düzəlişlər K-t Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- ☐ uzunmüddətli debitor borclarının silinməsini
- ☐ tələb olunmamış debitor borclarının silinməsini
- ☒ vaxtında alınmamış debitor borclarının silinməsini
- ☐ vaxtında silinməmiş debitor borclarının silinməsini
- ☐ ödənmə vaxtı çatmış debitor borclarının silinməsini

262 Vaxtında tələb olunmaya debitor borclarının aşağıdakı silinmə qaydası auditor tərəfindən düzgün qəul olunur:

- ☐ D-t « Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları » ;K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- ☐ D-t « Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları » ;K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları
- ☐ D-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları» ;K-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları
- ☒ D-t «Şübhəli borclar üzrə düzəlişlər» ;K-t «Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları
- ☐ D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » ;K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları

263 Ödənilmiş veksellər üzrə mühasibat yazılışının hansı qaydası auditor tərəfindən düzgün qəul olunur:

- ☐ D-t « Bankdakı hesablaşmalar hesabı » ;K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- ☐ D-t « Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları » ;K-t « Bankdakı hesablaşmalar hesabı
- ☐ D-t «Bankdakı hesablaşmalar hesabı » ;K-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları»
- ☒ D-t «Bankdakı hesablaşmalar hesabı» ;K-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları
- ☐ D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » ;K-t «Bankdakı hesablaşmalar hesabı

264 D-t Malsatan və podratçılara qısamüddətli kreditor borcları K-t Bankdakı hesablaşmalar hesabı mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- ☐ malsatanların qısamüddətli kreditor borclarının hesablanması;
- ☒ malsatanların qısamüddətli kreditor borclarının ödənilməsini
- ☐ malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunmasını;
- ☐ malsatanların uzunmüddətli kreditor borclarının hesablanması;
- ☐ malsatanların ortamüddətli kreditor borclarının ödənilməsini

265 Malsatanlara olan kreditör borclarının silinməsinin hansı qaydası auditor tərəfindən düzgün qəul olunur:

- ☐ D-t « Bankdakı hesablaşmalar hesabı »; K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- ☐ D-t « Malsatan və podratçılara qısamüddətli kreditör borcları » ; K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları
- ☒ D-t « Malsatan və podratçılara qısamüddətli kreditör borcları »; K-t « Bankdakı hesablaşmalar hesabı»
- ☐ D-t «Bankdakı hesablaşmalar hesabı»; K-t «Malsatan və podratçılara uzunmüddətli kreditör borcları
- ☐ D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları »; K-t «Bankdakı hesablaşmalar hesabı

266 Ayın sonunda xarici valyutada malsatanlara ödənilməyən məbləğin hesabınlanması zamanı yaranmış fərq üzrə (milli valyutanın kursu qalxdıqda) hansı mühasibət yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 217 K-t 801;
- ☐ D-t 801 K-t 431;
- ☐ D-t 801 K-t 433;
- ☐ D-t 431 K-t 401;
- ☒ D-t 431 K-t 801;

267 Ayın sonunda xarici valyutada malsatanlara ödənilməyən məbləğin hesabınlanması zamanı yaranmış fərq üzrə (xarici valyutanın kursu qalxdıqda) hansı mühasibət yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 217 K-t 801;
- ☒ D-t 801 K-t 431;
- ☐ D-t 801 K-t 433;
- ☐ D-t 431 K-t 401;
- ☐ D-t 431 K-t 801;

268 Borcun ödənilməsi və yaranması gününə kurs fərqi üzrə (manata nisbətən xarici valyuta kursu aşağı düşdükdə) hansı mühasibət yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 217 K-t 801;
- ☐ D-t 801 K-t 431;
- ☐ D-t 801 K-t 433;
- ☐ D-t 431 K-t 401;
- ☒ D-t 431 K-t 801;

269 D-t 545 K-t 542 mühasibat yazılışı nəyi xarakterizə edir?

- ☐ əksikgələn qiymətlilərin isitehsal xərclərinə silinməsini
- ☒ əksikgələn qiymətlilər üzrə tutulacaq məbləqlə onun balans dəyəri arasındakı fərqi;
- ☐ xəzinədarın günahı üzündən kassada çatışmayan məbləğin tutulmasını
- ☐ təhtəlhəsab şəxslərdən artıq xərclərin tutulmasını;
- ☐ dəymiş zərəərə görə məbləğin maliyyə nəticələrinə silinməsini;

270 əksik gələn və korlanmış əmtəə-material qiymətliləri üzrə tutulacaq məbləqlə onun balans dəyəri arasında fərq üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 217 K-t 545;
- ☒ D-t 545 K-t 542;
- ☐ D-t 542 K-t 545;
- ☐ D-t 343 K-t 401;
- ☐ D-t 538 K-t 542;

271 Kreditör borcları aşağıdakı hesabda əks etdirilə bilməz:

- ☒ «Gələcək hesabat dövrlərin gəlirləri»
- ☐ «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»;

- ☐ «Nominal (nizamnamə) kapitalı»;
- ☐ «Təhtəlhesab məbləqlər»;
- ☐ «Qısamüddətli bank kreditləri»;

272 Debitor borcları aşağıdakı hesabda əks etdirilə bilməz:

- ☐ Alıcılar və sifarişçilərin debitor borcları;
- ☐ «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- ☒ «Emissiya gəliri»;
- ☐ «Vergi öhdəlikləri»;
- ☐ «Təhtəlhesab məbləqlər»;

273 Dividendin faktiki məbləğinin daxil olması üzrə hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t 601 K-t 223
- ☐ D-t 601 K-t 212
- ☐ D-t 221 K-t 212
- ☒ D-t 223 K-t 212
- ☐ D-t 212 K-t 601

274 Törəmə müəssisədən alınması nəzərdə tutulan dividend məbləği üzrə hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t 601 K-t 223
- ☐ D-t 601 K-t 221
- ☒ D-t 212 K-t 801
- ☐ D-t 223 K-t 601
- ☐ D-t 221 K-t 601

275 Auditor sənaye müəssisəsində alınmış əsas vəsait obyektinə görə alıcının borcu üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- ☐ D-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər» K-t «Malsatan və podratçılara uzunmüddətlikreditor borcları»
- ☒ D-t «Alıcı və sifarişçilərin debitor borcları» K-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər»
- ☐ D-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları» K-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər »;
- ☐ D-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər » K-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- ☐ D-t «Malsatan və podratçılara uzunmüddətlikreditor borcları» K-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər»;

276 Auditor sənaye müəssisəsində yenidən qiymətləndirmə ilə bağlı əsas vəsaitlərin dəyərinin artımı üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- ☐ D-t 442 K-t 111;
- ☐ D-t 333 K-t 111
- ☐ D-t 111 K-t 333;
- ☒ D-t 111 K-t 331;
- ☐ D-t 111 K-t 112;

277 əsas vəsaitlərin daxil olması və yaradılması üzrə əməliyyatların auditı özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- ☐ mənfəət vergisi üzrə hesablaşmaların düzgünlüyünün yoxlanılması
- ☐ əsas vəsaitlərin hərəkətinin hesabatda əks olunmasının yoxlanılması
- ☐ əsas vəsaitlərin yenidən qiymətləndirilməsi üzrə nəticələrin yoxlanılması
- ☒ nizamnamə kapitalına qoyulan əsas vəsaitlərin qiymətləndirilməsinin düzgünlüyünün yoxlanılması
- ☐ ƏDV üzrə hesablaşmaların düzgünlüyünün yoxlanılması

278 Nizamnamə kapitalına yönəldidən əsas vəsaitlərin qiymətləndirilməsinin düzgünlüyünün yoxlanılması proseduru tətbiq olunur:

- ☐ daxil olmuş əsas vəsaitlərin uzunmüddətli aktivlərin ümumi dəyərində payının hesablanması zamanı
- ☒ əsas vəsaitlərin daxil olması üzrə əməliyyatların auditi zamanı;
- ☐ daxil olmuş əsas vəsaitlər üzrə əmlak vergisinin auditi zamanı;
- ☐ daxil olmuş əsas vəsaitlər üzrə ƏDV hesablanmasının auditi zamanı;
- ☐ daxil olmuş əsas vəsaitlərin amortizasiyanın auditi zamanı;

279 Qeyri-maddi aktivlərin daxil olması üzrə əməliyyatların yoxlanılması özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- ☒ nizamnamə kapitalına yönəldidən qeyri-maddi aktivlərin qiymətləndirilməsinin düzgünlüyünün yoxlanılması
- ☐ daxil olmuş qeyri maddi aktiv üzrə amortizasiyanın hesablanmasının düzgünlüyünün yoxlanılması
- ☐ daxil olmuş qeyri maddi aktiv üzrə verginin hesablanmasının düzgünlüyünün yoxlanılması
- ☐ daxil olmuş qeyri maddi aktiv üzrə ƏDV hesablanmasının düzgünlüyünün yoxlanılması
- ☐ daxil olmuş qeyri maddi aktivlərin uzunmüddətli aktivlərin ümumi dəyərində payının hesablanması

280 əsas vəsaitlərin amortizasiyasının düzgün hesablanmasının auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- ☐ əsas vəsaitlərin alışı-satışı üzrə müqavilələrin rəsmiləşdirilməsinin yoxlanılması
- ☐ əsas vəsaitlərin inventarizasiyasının nəticələrinin yoxlanılması
- ☒ əsas vəsaitlərin amortizasiyasının hesabatda əks olunmasının yoxlanılması
- ☐ amortizasiyanın hesablanmasının müəssisənin uçot siyasətinə uyğunluğunun yoxlanılması
- ☐ əsas vəsaitlərin yenidən qiymətləndirilməsi nəticələrinin yoxlanılması

281 Yenidən qiymətləndirmə ilə bağlı əsas vəsaitlərin dəyərinin artımı üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- ☐ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Nizamnamə üzrə ehtiyat»;
- ☐ D-t «Qanunvericilik üzrə ehtiyat» K-t «Torpaq, tikili və avadanlıqlar»;
- ☐ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Qanunvericilik üzrə ehtiyat»;
- ☒ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»;
- ☐ D-t «Nizamnamə üzrə ehtiyat» K-t «Torpaq, tikili və avadanlıqlar»;

282 əsas vəsaitlərin yenidən qiymətləndirilməsinin düzgünlüyünü yoxlayarkən onların köhnəlmə məbləğinin artımı üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- ☒ D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Torpaq, tikili və avadanlıqların amortizasiyası»
- ☐ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Nizamnamə üzrə ehtiyat»;
- ☐ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»;
- ☐ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Qanunvericilik üzrə ehtiyat»;
- ☐ D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Torpaq, tikili və avadanlıqlar»

283 əsas vəsait obyektlərinin istismara verilməsi üzrə hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «İstehsalat məsrəfləri»
- ☐ D-t «İnzibati xərclər» K-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»
- ☒ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»
- ☐ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «İnzibati xərclər»
- ☐ D-t «İstehsalat məsrəfləri» K-t «Torpaq, tikili və avadanlıqlar»

284 Nizamnamə kapitalına yönəldidən qeyri-maddi aktivlərin qiymətləndirilməsinin düzgünlüyünün yoxlanılması proseduru tətbiq olunur:

- ☐ daxil olmuş qeyri maddi aktivlərin uzunmüddətli aktivlərin ümumi dəyərində payının hesablanması zamanı
- ☒ qeyri maddi aktivlərin daxil olması üzrə əməliyyatların auditi zamanı;
- ☐ daxil olmuş qeyri maddi aktiv üzrə əmlak vergisinin auditi zamanı;

- ☐ daxil olmuş qeyri maddi aktiv üzrə ƏDV hesablanmasının auditi zamanı;
- ☐ daxil olmuş qeyri maddi aktiv üzrə amortizasiyanın auditi zamanı;

285 əsas vəsaitlərin yenidən qiymətləndirilməsi zamanı onların dəyərinin artımı üzrə aşağıdakı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- ☒ D-t 442 «Gələcək hesabat dövrlərinin gəlirləri» D-t 111 «Torpaq, tikili və avadanlıqlar»
- ☐ D-t 333 «Qanunvericilik üzrə ehtiyat» K-t 111 «Torpaq, tikili və avadanlıqlar»
- ☐ D-t 111 «Torpaq, tikili və avadanlıqlar» K-t 335 «Digər ehtiyatlar»
- ☐ D-t 111 «Torpaq, tikili və avadanlıqlar» K-t 333 «Qanunvericilik üzrə ehtiyat»
- ☐ K-t 335 «Digər ehtiyatlar» D-t 111 «Torpaq, tikili və avadanlıqlar»

286 Təsisçilər tərəfindən əsas vəsaitlərin nizamnamə kapitalına daxil edilməsi üzrə aşağıdakı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t 302 «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»; K-t 111 «Torpaq, tikili və avadanlıqlar»
- ☐ D-t 301 «Nominal (nizamnamə) kapitalı»; K-t 302 «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- ☒ D-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»; K-t 302 «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- ☐ D-t 111 «Torpaq, tikili və avadanlıqlar»; K-t 302 «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- ☐ D-t 302 «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»; K-t 301 «Nominal (nizamnamə) kapitalı»

287 Şirkət 2012-ci ilin yanvar ayında xarici kapitalın iştirakı ilə kompüter almışdır. Hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- ☒ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»
- ☐ D-t «İstehsalat məsrəfləri» K-t «Torpaq, tikili və avadanlıqlar»
- ☐ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- ☐ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t Bank hesablaşma hesabları
- ☐ D-t «İstehsalat məsrəfləri» K-t «Bank hesablaşma hesabları»

288 Auditor sənaye müəssisəsində əmlakın yenidən qiymətləndirilməsi hesabına nizamnamə kapitalının artımı üzrə hansı mühasibat yazılışını düzdün hesab edir?

- ☒ D-t 311; K-t 301
- ☐ D-t 312; K-t 302
- ☐ D-t 301; K-t 533
- ☐ D-t 533; K-t 301
- ☐ D-t 302; K-t 312

289 Müəssisə tərəfindən satılması nəzərdə tutulan başa çatmamış inşaat qeyd olunur:

- ☐ 101 «Qeyri maddi aktivlər»
- ☒ 205 «Mallar»
- ☐ 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»
- ☐ 111 «Torpaq, tikili və avadanlıqlar»
- ☐ 231 «Satış məqsədi ilə saxlanılan qısamüddətli investisiyalar»

290 əsas vəsaitlərin mövcudluğu və saxlanılmasının auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- ☐ əsas vəsaitlərin hərəkətinin yoxlanılması
- ☐ əsas vəsaitlərin silinməsinin yoxlanılması
- ☐ müqavilə qiyməti üzrə protokollarının tərtib olunmasının yoxlanılması
- ☒ əsas vəsaitlərin sonuncu inventarizasiyasının nəticələrinin yoxlanılması
- ☐ amortizasiya hesablanmayan obyektlərin yoxlanılması

291 əsas vəsaitlərin sonuncu inventarizasiyasının nəticələrinin yoxlanılması proseduru istifadə olunur:

- ☐ əsas vəsaitlərin hərəkətinin auditi zamanı

- ☐ əsas vəsaitlərin rentabelliyyəsinin auditi zamanı
- ☐ işçinin fondla silahlanması səviyyəsinin auditi zamanı
- ☐ əsas vəsaitlərin texniki vəziyyətinin auditi zamanı
- ☒ əsas vəsaitlərin mövcudluğu və saxlanması auditi zamanı

292 əsas vəsaitlərin yenidən qiymətləndirilməsinin nəticələrinin yoxlanılması proseduru istifadə olunur:

- ☐ əsas vəsaitlərin hərəkətinin auditi zamanı
- ☒ əsas vəsaitlərin mövcudluğu və saxlanması auditi zamanı
- ☐ işçinin fondla silahlanması səviyyəsinin auditi zamanı
- ☐ əsas vəsaitlərin texniki vəziyyətinin auditi zamanı
- ☐ əsas vəsaitlərin rentabelliyyəsinin auditi zamanı

293 Qeyri-maddi aktivlərin qiymətləndirilməsinin düzgünlüyünün yoxlanılması proseduru tətbiq olunur:

- ☐ daxil olmuş qeyri maddi aktiv üzrə əmlak vergisinin auditi zamanı;
- ☐ daxil olmuş qeyri maddi aktivlərin uzunmüddətli aktivlərin ümumi dəyərində payının hesablanması zamanı
- ☐ daxil olmuş qeyri maddi aktiv üzrə amortizasiyanın auditi zamanı;
- ☒ qeyri maddi aktivlərin daxil olması üzrə əməliyyatların auditi zamanı;
- ☐ daxil olmuş qeyri maddi aktiv üzrə ƏDV hesablanması auditi zamanı;

294 əsas vəsaitlərin amortizasiyanın hesablanması düzgünlüyünün auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- ☐ amortizasiyanın hesablanması müəssisənin uçot siyasətinə uyğunluğunun yoxlanılması
- ☐ amortizasiya məbləqlərinin dinamikada qiymətləndirilməsi
- ☐ amortizasiya məbləqlərinin illər üzrə müqayisə edilməsi
- ☐ hesablanmış amortizasiyanın xərclərə aid edilməsinin düzgünlüyünün yoxlanılması
- ☒ amortizasiyanın aylıq hesablanması düzgünlüyünün yoxlanılması

295 Auditor sənaye müəssisəsində əməliyyat gəlirlərinə aşağıdakı məbləğin aid edilməsini düzgün sayır?

- ☐ sığorta ödəmələrinin alınması
- ☐ istiqrazlar üzrə faiz gəlirləri
- ☐ əvəzsiz alınmış aktivlər
- ☐ müsbət kurs fərqi
- ☒ əmlakın icarəyə verilməsindən gəlirlər

296 Qeyri maddi aktivlərin dövrüydən çıxarılması üzrə əməliyyatların auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- ☐ qeyri maddi aktivlər üzrə verginin hesablanması düzgünlüyünün yoxlanılması
- ☐ qeyri maddi aktivlərin alışı-satışı üzrə müqavilələrin rəsmiləşdirilməsinin yoxlanılması
- ☒ qeyri maddi aktivlərin çıxmasının hesabatda əks olunmasının yoxlanılması
- ☐ qeyri maddi aktivlərin inventarizasiyası üzrə nəticələrin yoxlanılması
- ☐ qeyri maddi aktivlər üzrə hesablanmış amortizasiyanın hesabatda əks olunmasının yoxlanılması

297 Sənaye müəssisəsində hansı əməliyyat üzrə D-t 721 K-t 112 mühasibat yazılışı aparılır

- ☐ əldə edilmiş əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı;
- ☐ ümumistehsal təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı;
- ☐ xidmət sahələrinin əsas vəsait obyektləri üzrə amortizasiyanın hesablanması zamanı;
- ☒ ümumtəsərrüfat təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı ;
- ☐ norma daxilində istehsal məsrəflərinə daxil edildikdə;

298 əsas vəsaitlərin hərəkətinin auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- ☐ əsas vəsaitlər üzrə amortizasiyanın hesablanması düzgünlüyünün yoxlanılması
- ☐ əsas vəsaitlərin uçotda qiymətləndirilməsinin düzgünlüyünün yoxlanılması

- ☒ əsas vəsaitlərin hərəkətinin hesabatda əks etdirilməsinin yoxlanılması
- ☐ əsas vəsaitlərin icarəyə verilməsinin düzgünlüyünün yoxlanılması
- ☐ əsas vəsaitlərin məcmu aktivlərdə payının müəyyən edilməsi

299 Aldıqları əsas vəsait obyektinə görə alıcının borcu üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- ☐ D-t «Torpaq, tikili və avadanlıqlar»n və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər » K-t «Təhtə hesab məbləqlər »
- ☐ D-t Müxtəlif debitor və kreditor borcları K-t« Malsatan və podratçılara kreditor borcları »
- ☐ D-t Malsatan və podratçılara kreditor borcları K-t « Müxtəlif debitor və kreditor borcları »;
- ☐ D-t «Təhtə hesab məbləqlər» K-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər »;
- ☒ D-t Alıcı və sifarişçilərin debitor borcları K-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər»

300 əsas vəsaitlərin cari təmirini aparan ixtisaslaşmış təşkilatın hesabının aksept edilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- ☐ D-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması» K-t «İnzibati xərclər»
- ☐ D-t «İnzibati xərclər» K-t "Ümumi mənfəət (zərər)"
- ☐ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t « Bank hesablaşma hesabları »;
- ☒ D-t «İnzibati xərclər» K-t Malsatan və podratçılara kreditor borcları;
- ☐ D-t «Ümumi mənfəət (zərər)» K-t « Bank hesablaşma hesabları »;

301 Auditora görə sənaye müəssisəsində əsas vəsaitlərin hərəkəti üzrə əməliyyatlar hansı hesabda əks etdirilməlidir:

- ☐ «Nizamnamə üzrə ehtiyat» hesabı üzrə ;
- ☐ «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» hesabı üzrə;
- ☐ «Qanunvericilik üzrə ehtiyat» hesabı üzrə;
- ☒ «Sair əməliyyat gəlirləri» hesabı üzrə;
- ☐ «Ümumi mənfəət (zərər)» hesabı üzrə;

302 əsas vəsait obyektinin istismara verilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- ☐ D-t «İstehsalat məsrəfləri» K-t «Torpaq, tikili və avadanlıqlar»
- ☐ D-t «Torpaq, tikili və avadanlıqlar » K-t «İstehsalat məsrəfləri"
- ☒ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması »;
- ☐ D-t «İnzibati xərclər» K-t«Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»
- ☐ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «İnzibati xərclər»;

303 Qeyri-maddi aktivlərin amortizasiyasının auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- ☐ Mənfəət vergisi üzrə hesablaşmaların düzgünlüyünün yoxlanılması
- ☐ ƏDV üzrə hesablaşmaların düzgünlüyünün yoxlanılması
- ☐ Əsas vəsaitlərin amortizasiyasının hesabatda əks olunmasının yoxlanılması
- ☐ amortizasiya hesablanan obyektlərin yoxlanılması
- ☒ Qeyri-maddi aktivlərə hesablanmış amortizasiyanın hesabatda əks olunmasının yoxlanılması

304 Sənaye müəssisəsində əsas vəsaitlərin təmiri ilə bağlı xərclər silinməlidir:

- ☐ kommersiya xərclərinə;
- ☐ gələcək dövrlərin xərclərinə;
- ☒ norma daxilində istehsal məsrəflərinə;
- ☐ inzibati xərclərə;
- ☐ üstəlik xərclərə;

305 Auditor müəssisədə əsas vəsaitlərin ilkin dəyərinin formalaşdırılmasını yoxlayarkən hansı elementin daxil edilməməsinə əmin olmalıdır:

- ☐ müəssisəyə çatdırılma ilə bağlı nəqliyyat xərcləri
- ☐ Obyektin qeydiyyatı ilə əlaqədar dövlət rüsumları
- ☐ əsas fəhlələrin əmək haqqı
- ☒ idarəetmə heyətinin əmək haqqı
- ☐ quraşdırma ilə bağlı xərclər

306 Auditor sənaye müəssisəsində əsas vəsaitin satışından zərərin əks etdirilməsinin hansı yazılışını düzgün sayır?

- ☐ D-t «Sair əməliyyat xərcləri» K-t «Ümumi mənfəət (zərər)»
- ☐ D-t «Satış» K-t «Ümumi mənfəət (zərər)»
- ☐ D-t «Ümumi mənfəət (zərər)» K-t «Satış»
- ☐ D-t «Ümumi mənfəət (zərər)» K-t «Sair əməliyyat xərcləri»
- ☒ D-t «Ümumi mənfəət (zərər)» K-t «Sair əməliyyat gəlirləri»

307 əsas vəsaitlərin mövcudluğu və qorunmasının auditi aşağıdakı prosedur vasitəsi ilə həyata keçirilir:

- ☐ əsas vəsaitlərin daxil olması və çıxmasının yoxlanması;
- ☐ pay formasında verilən əsas vəsaitlərin qiymətləndirilməsinin yoxlanması;
- ☐ amortizasiya hesablanmayan əsas vəsait obyektinin yoxlanması;
- ☒ əsas vəsaitlərin sonuncu inventarizasiyasının nəticələrinin yoxlanması;
- ☐ əsas vəsaitlərin pay formasında faktiki daxil olmasının yoxlanması;

308 əsas vəsaitlərin mövcudluğu və qorunmasının auditi aşağıdakı prosedur vasitəsi ilə həyata keçirilir:

- ☐ pay formasında verilən əsas vəsaitlərin qiymətləndirilməsinin yoxlanması;
- ☒ əsas vəsaitlərin sonuncu inventarizasiyasının nəticələrinin yoxlanması;
- ☐ əsas vəsaitlərin pay formasında faktiki daxil olmasının yoxlanması;
- ☐ əsas vəsaitlərin daxil olması və çıxmasının yoxlanması;
- ☐ amortizasiya hesablanmayan əsas vəsait obyektinin yoxlanması;

309 Müəssisə tərəfindən satılması nəzərdə tutulan başa çatmamış inşaat qeyd olunur:

- ☐ 101 "Qeyri maddi aktivlər"
- ☒ 205 "Mallar"
- ☐ 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»
- ☐ 111 «Torpaq, tikili və avadanlıqlar»
- ☐ 231 "Satış məqsədi ilə saxlanılan qısamüddətli investisiyalar"

310 Qeyri-maddi aktivlərin amortizasiyasının auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- ☐ ƏDV üzrə hesablaşmaların düzgünlüyünün yoxlanılması
- ☐ amortizasiya hesablanan obyektlərin yoxlanılması
- ☒ Qeyri-maddi aktivlərə hesablanmış amortizasiyanın hesabatda əks olunmasının yoxlanılması
- ☐ Mənfəət vergisi üzrə hesablaşmaların düzgünlüyünün yoxlanılması
- ☐ Əsas vəsaitlərin amortizasiyasının hesabatda əks olunmasının yoxlanılması

311 Auditora görə sənaye müəssisəsində əsas vəsaitlərin hərəkəti üzrə əməliyyatlar hansı hesabda əks etdirilməlidir:

- ☐ «Nizamnamə üzrə ehtiyat» hesabı üzrə ;
- ☒ «Sair əməliyyat gəlirləri» hesabı üzrə;
- ☐ «Qanunvericilik üzrə ehtiyat» hesabı üzrə;
- ☐ «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» hesabı üzrə;
- ☐ «Ümumi mənfəət (zərər)» hesabı üzrə;

312 Auditor sənaye müəssisəsində əməliyyat gəlirlərinə aşağıdakı məbləğin aid edilməsini düzgün sayır?

- ☐ istiqrazlar üzrə faiz gəlirləri
- ☐ əvəzsiz alınmış aktivlər
- ☒ əmlakın icarəyə verilməsindən gəlirlər
- ☐ sığorta ödəmələrinin alınması
- ☐ müsbət kurs fərqi

313 Auditor sənaye müəssisəsində əsas vəsaitin satışından zərərin əks etdirilməsinin hansı yazılışını düzgün sayır?

- ☐ D-t «Ümumi mənfəət (zərər)» K-t «Satış»
- ☐ D-t «Ümumi mənfəət (zərər)» K-t «Sair əməliyyat xərcləri»
- ☒ D-t «Ümumi mənfəət (zərər)» K-t «Sair əməliyyat gəlirləri»
- ☐ D-t «Sair əməliyyat xərcləri» K-t «Ümumi mənfəət (zərər)»
- ☐ D-t «Satış» K-t «Ümumi mənfəət (zərər)»

314 Auditor müəssisədə əsas vəsaitlərin ilkin dəyərinin formalaşdırılmasını yoxlayarkən hansı elementin daxil edilməməsinə əmin olmalıdır:

- ☐ əsas fəhlələrin əmək haqqı
- ☐ quraşdırma ilə bağlı xərclər
- ☐ müəssisəyə çatdırılma ilə bağlı nəqliyyat xərcləri
- ☐ Obyektin qeydiyyatı ilə əlaqədar dövlət rüsumları
- ☒ idarəetmə heyətinin əmək haqqı

315 Sənaye müəssisəsində hansı əməliyyat üzrə D-t 721 K-t 112 mühasibat yazılışı aparılır

- ☐ norma daxilində istehsal məsrəflərinə daxil edildikdə;
- ☐ xidmət sahələrinin əsas vəsait obyektləri üzrə amortizasiyanın hesablanması zamanı;
- ☐ ümumistehsal təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı;
- ☐ əldə edilmiş əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı;
- ☒ ümumtəsərrüfat təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı ;

316 Sənaye müəssisəsində əsas vəsaitlərin təmiri ilə bağlı xərclər silinməlidir:

- ☐ gələcək dövrlərin xərclərinə;
- ☐ inzibati xərclərə;
- ☐ kommersiya xərclərinə;
- ☐ üstəlik xərclərə;
- ☒ norma daxilində istehsal məsrəflərinə;

317 Aldıqları əsas vəsait obyektinə görə alıcının borcu üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- ☐ D-t «Torpaq, tikili və avadanlıqlar»n və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər » K-t «Təhtə hesab məbləqlər »
- ☐ D-t «Təhtə hesab məbləqlər» K-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər »;
- ☐ D-t Müxtəlif debitor və kreditör borcları K-t« Malsatan və podratçılara kreditör borcları »
- ☐ D-t Malsatan və podratçılara kreditör borcları K-t « Müxtəlif debitor və kreditör borcları »;
- ☒ D-t Alıcı və sifarişçilərin debitor borcları K-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər»

318 əsas vəsait obyektinin istismara verilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- ☐ D-t «Torpaq, tikili və avadanlıqlar » K-t «İstehsalat məsrəfləri»
- ☒ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması »;
- ☐ D-t «İnzibati xərclər» K-t«Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»

- ☐ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «İnzibati xərclər»;
- ☐ D-t «İstehsalat məsrəfləri» K-t «Torpaq, tikili və avadanlıqlar»

319 əsas vəsaitlərin cari təmirini aparan ixtisaslaşmış təşkilatın hesabının aksept edilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- ☐ D-t «İnzibati xərclər» K-t "Ümumi mənfəət (zərər)"
- ☐ D-t «Ümumi mənfəət (zərər)» K-t « Bank hesablaşma hesabları »;
- ☒ D-t «İnzibati xərclər» K-t Malsatan və podratçılara kreditor borcları;
- ☐ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t « Bank hesablaşma hesabları »;
- ☐ D-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması» K-t «İnzibati xərclər»

320 Qeyri-maddi aktivlərin qiymətləndirilməsinin düzgünlüyünün yoxlanılması proseduru tətbiq olunur:

- ☐ daxil olmuş qeyri maddi aktivlərin uzunmüddətli aktivlərin ümumi dəyərində payının hesablanması zamanı
- ☒ qeyri maddi aktivlərin daxil olması üzrə əməliyyatların auditi zamanı;
- ☐ daxil olmuş qeyri maddi aktiv üzrə əmlak vergisinin auditi zamanı;
- ☐ daxil olmuş qeyri maddi aktiv üzrə ƏDV hesablanmasının auditi zamanı;
- ☐ daxil olmuş qeyri maddi aktiv üzrə amortizasiyanın auditi zamanı;

321 Qeyri maddi aktivlərin dövriyyədən çıxarılması üzrə əməliyyatların auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- ☐ qeyri maddi aktivlərin alışı-satışı üzrə müqavilələrin rəsmiləşdirilməsinin yoxlanılması
- ☐ qeyri maddi aktivlərin inventarizasiyası üzrə nəticələrin yoxlanılması
- ☐ qeyri maddi aktivlər üzrə verginin hesablanmasının düzgünlüyünün yoxlanılması
- ☐ qeyri maddi aktivlər üzrə hesablanmış amortizasiyanın hesabatda əks olunmasının yoxlanılması
- ☒ qeyri maddi aktivlərin çıxmasının hesabatda əks olunmasının yoxlanılması

322 əsas vəsaitlərin amortizasiyanın hesablanmasının düzgünlüyünün auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- ☐ amortizasiya məbləqlərinin illər üzrə müqayisə edilməsi
- ☐ hesablanmış amortizasiyanın xərclərə aid edilməsinin düzgünlüyünün yoxlanılması
- ☐ amortizasiyanın hesablanmasının müəssisənin uçot siyasətinə uyğunluğunun yoxlanılması
- ☒ amortizasiyanın aylıq hesablanmasının düzgünlüyünün yoxlanılması
- ☐ amortizasiya məbləqlərinin dinamikada qiymətləndirilməsi

323 əsas vəsaitlərin hərəkətinin auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- ☐ əsas vəsaitlərin uçotda qiymətləndirilməsinin düzgünlüyünün yoxlanılması
- ☐ əsas vəsaitlərin məcmu aktivlərdə payının müəyyən edilməsi
- ☐ əsas vəsaitlərin icarəyə verilməsinin düzgünlüyünün yoxlanılması
- ☒ əsas vəsaitlərin hərəkətinin hesabatda əks etdirilməsinin yoxlanılması
- ☐ əsas vəsaitlər üzrə amortizasiyanın hesablanmasının düzgünlüyünün yoxlanılması

324 əsas vəsaitlərin yenidən qiymətləndirilməsinin nəticələrinin yoxlanılması proseduru istifadə olunur:

- ☐ əsas vəsaitlərin hərəkətinin auditi zamanı
- ☐ əsas vəsaitlərin texniki vəziyyətinin auditi zamanı
- ☐ işçinin fondla silahlanması səviyyəsinin auditi zamanı
- ☒ əsas vəsaitlərin mövcudluğu və saxlanması auditi zamanı
- ☐ əsas vəsaitlərin rentabelliyyəsinin auditi zamanı

325 əsas vəsaitlərin sonuncu inventarizasiyasının nəticələrinin yoxlanılması proseduru istifadə olunur:

- ☐ işçinin fondla silahlanması səviyyəsinin auditi zamanı
- ☐ əsas vəsaitlərin texniki vəziyyətinin auditi zamanı
- ☐ əsas vəsaitlərin hərəkətinin auditi zamanı

- ☒ əsas vəsaitlərin mövcudluğu və saxlanmasının auditi zamanı
- ☐ əsas vəsaitlərin rentabelliyyəsinin auditi zamanı

326 əsas vəsaitlərin mövcudluğu və saxlanılmasının auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- ☐ müqavilə qiyməti üzrə protokollarının tərtib olunmasının yoxlanılması
- ☒ əsas vəsaitlərin sonuncu inventarizasiyasının nəticələrinin yoxlanılması
- ☐ əsas vəsaitlərin hərəkətinin yoxlanılması
- ☐ amortizasiya hesablanmayan obyektlərin yoxlanılması
- ☐ əsas vəsaitlərin silinməsinin yoxlanılması

327 Torpaq sahələri üzrə amortizasiya hesablanırmı?

- ☐ məhkəmənin qərarına əsasən
- ☐ müəssisə rəhbərinin qərarına əsasən;
- ☒ xeyr;
- ☐ baş mühasibin qərarına əsasən;
- ☐ bəli;

328 Auditor sənaye müəssisəsində pay şəklində əsas vəsait obyektinin nizamnamə kapitalına daxil edilməsi ilə bağlı aşağıdakı yazılışı düzgün hesab edir:

- ☐ D-t «Nominal (nizamnamə) kapitalı» K- t «Daşınmaz əmlaka investisiyalar»
- ☐ D- t «Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi» K- t «Nominal (nizamnamə) kapitalı»;
- ☐ D- t «Torpaq, tikili və avadanlıqlar» K- t «Nominal (nizamnamə) kapitalı»
- ☒ D- t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması» K- t «Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi»;
- ☐ D- t «Nominal (nizamnamə) kapitalı» K – t «Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi»

329 əsas vəsaitlər aşağıdakı qaydada qiymətləndirilərək mədaxil olunmalıdır:

- ☐ bazar qiyməti ilə;
- ☒ alış qiyməti ilə;
- ☐ plan maya dəyəri ilə ;
- ☐ faktiki maya dəyəri ilə;
- ☐ müqavilə qiyməti ilə;

330 Inventarizasiya zamanı aşkar olunmuş uçota alınmayan əsas vəsait obyekti uçota alınır:

- ☐ müəssisə rəhbərinin təyin etdiyi qiymətlə;
- ☐ qadıq dəyəri ilə;
- ☒ bazar dəyəri ilə;
- ☐ inventarizasiya komissiyasının təyin etdiyi qiymətlə;
- ☐ baş mühasibin təyin etdiyi qiymətlə;

331 əsas vəsaitlərin inventar kartlarından istifadə olunur:

- ☐ əsas vəsaitlərin hərəkətinin auditi zamanı
- ☐ işçinin fondla silahlanması səviyyəsinin auditi zamanı
- ☒ əsas vəsaitlərin auditi zamanı
- ☐ əsas vəsaitlərin rentabelliyyəsinin auditi zamanı
- ☐ əsas vəsaitlərin texniki vəziyyətinin auditi zamanı

332 əsas vəsaitlərin uçotda qiymətləndirilməsinin düzgünlüyünün yoxlanılması:

- ☐ əsas vəsaitlərin hərəkətinin auditin başlıca məqsədidir
- ☐ əsas vəsaitlərin rentabelliyyəsinin auditin başlıca məqsədidir
- ☐ əsas vəsaitlərin texniki vəziyyətinin auditin başlıca məqsədidir
- ☐ işçinin fondla silahlanması səviyyəsinin auditin başlıca məqsədidir

- ☒ əsas vəsaitlərin uçotda qiymətləndirilməsinin auditin başlıca məqsədidir;

333 Auditor sənaye müəssisəsində alınmış əsas vəsait obyektinə görə alıcının borcu üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- ☐ D-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər» K-t «Malsatan və podratçılara uzunmüddətlikreditor borcları»
- ☐ D-t «Malsatan və podratçılara uzunmüddətlikreditor borcları» K-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər»;
- ☐ D-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları» K-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər»;
- ☐ D-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər» K-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- ☒ D-t «Alıcı və sifarişçilərin debitor borcları» K-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər»

334 Auditor sənaye müəssisəsində yenidən qiymətləndirmə ilə bağlı əsas vəsaitlərin dəyərinin artımı üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- ☒ D-t 111 K-t 331;
- ☐ D-t 111 K-t 333;
- ☐ D-t 333 K-t 111
- ☐ D-t 111 K-t 112;
- ☐ D-t 442 K-t 111;

335 Auditor sənaye müəssisəsində əmlakın yenidən qiymətləndirilməsi hesabına nizamnamə kapitalının artımı üzrə hansı mühasibat yazılışını düzdün hesab edir?

- ☐ D-t 301 ; K-t 533
- ☐ D-t 302; K-t 312
- ☒ D-t 311; K-t 301
- ☐ D-t 533; K-t 301
- ☐ D-t 312; K-t 302

336 əsas vəsaitlərin yenidən qiymətləndirilməsinin düzgünlüyünü yoxlayarkən onların köhnəmə məbləğinin artımı üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- ☒ D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Torpaq, tikili və avadanlıqların amortizasiyası »
- ☐ D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Torpaq, tikili və avadanlıqlar»
- ☐ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Qanunvericilik üzrə ehtiyat»;
- ☐ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»;
- ☐ D-t «Torpaq, tikili və avadanlıqlar » K-t «Nizamnamə üzrə ehtiyat »;

337 Yenidən qiymətləndirmə ilə bağlı əsas vəsaitlərin dəyərinin artımı üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- ☐ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Qanunvericilik üzrə ehtiyat»;
- ☒ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»;
- ☐ D-t «Torpaq, tikili və avadanlıqlar » K-t «Nizamnamə üzrə ehtiyat»;
- ☐ D-t «Nizamnamə üzrə ehtiyat» K-t «Torpaq, tikili və avadanlıqlar »;
- ☐ D-t «Qanunvericilik üzrə ehtiyat »K-t «Torpaq, tikili və avadanlıqlar »;

338 Şirkət 2012-ci ilin yanvar ayında xarici kapitalın iştirakı ilə kompüter almışdır. Hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- ☒ D-t «Torpaq, tikili və avadanlıqlar » K-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması »
- ☐ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t Bank hesablaşma hesabları
- ☐ D-t «Torpaq, tikili və avadanlıqlar » K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri) »
- ☐ D-t «İstehsalat məsrəfləri » K-t «Torpaq, tikili və avadanlıqlar »
- ☐ D-t «İstehsalat məsrəfləri » K-t «Bank hesablaşma hesabları»

339 əsas vəsait obyektlərinin istismara verilməsi üzrə hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «İstehsalat məsrəfləri»
- ☐ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «İnzibati xərclər»
- ☒ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»
- ☐ D-t «İnzibati xərclər» K-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»
- ☐ D-t «İstehsalat məsrəfləri» K-t «Torpaq, tikili və avadanlıqlar»

340 əsas vəsaitlərin yenidən qiymətləndirilməsi zamanı onların dəyərinin artımı üzrə aşağıdakı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t 111 «Torpaq, tikili və avadanlıqlar» K-t 335 «Digər ehtiyatlar»
- ☐ D-t 111 «Torpaq, tikili və avadanlıqlar» K-t 333 «Qanunvericilik üzrə ehtiyat»
- ☒ D-t 442 «Gələcək hesabat dövrlərinin gəlirləri» D-t 111 «Torpaq, tikili və avadanlıqlar»
- ☐ K-t 335 «Digər ehtiyatlar» D-t 111 «Torpaq, tikili və avadanlıqlar»
- ☐ D-t 333 «Qanunvericilik üzrə ehtiyat» K-t 111 «Torpaq, tikili və avadanlıqlar»

341 Təsisçilər tərəfindən əsas vəsaitlərin nizamnamə kapitalına daxil edilməsi üzrə aşağıdakı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- ☒ D-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»; K-t 302 «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- ☐ D-t 111 «Torpaq, tikili və avadanlıqlar»; K-t 302 «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- ☐ D-t 302 «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»; K-t 111 «Torpaq, tikili və avadanlıqlar»
- ☐ D-t 302 «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»; K-t 301 «Nominal (nizamnamə) kapitalı»
- ☐ D-t 301 «Nominal (nizamnamə) kapitalı»; K-t 302 «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»

342 Nizamnamə kapitalına yönəldidən qeyri-maddi aktivlərin qiymətləndirilməsinin düzgünlüyünün yoxlanılması proseduru tətbiq olunur:

- ☒ qeyri maddi aktivlərin daxil olması üzrə əməliyyatların auditi zamanı;
- ☐ daxil olmuş qeyri maddi aktiv üzrə əmlak vergisinin auditi zamanı;
- ☐ daxil olmuş qeyri maddi aktivlərin uzunmüddətli aktivlərin ümumi dəyərində payının hesablanması zamanı
- ☐ daxil olmuş qeyri maddi aktiv üzrə ƏDV hesablanması auditi zamanı;
- ☐ daxil olmuş qeyri maddi aktiv üzrə amortizasiyanın auditi zamanı;

343 Qeyri-maddi aktivlərin daxil olması üzrə əməliyyatların yoxlanılması özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- ☒ nizamnamə kapitalına yönəldidən qeyri-maddi aktivlərin qiymətləndirilməsinin düzgünlüyünün yoxlanılması
- ☐ daxil olmuş qeyri maddi aktiv üzrə ƏDV hesablanması düzgünlüyünün yoxlanılması
- ☐ daxil olmuş qeyri maddi aktiv üzrə verginin hesablanması düzgünlüyünün yoxlanılması
- ☐ daxil olmuş qeyri maddi aktiv üzrə amortizasiyanın hesablanması düzgünlüyünün yoxlanılması
- ☐ daxil olmuş qeyri maddi aktivlərin uzunmüddətli aktivlərin ümumi dəyərində payının hesablanması

344 əsas vəsaitlərin amortizasiyasının düzgün hesablanması auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- ☐ əsas vəsaitlərin alışı-satışı üzrə müqavilələrin rəsmiləşdirilməsinin yoxlanılması
- ☐ əsas vəsaitlərin yenidən qiymətləndirilməsi nəticələrinin yoxlanılması
- ☐ amortizasiyanın hesablanması müəssisənin uçot siyasətinə uyğunluğunun yoxlanılması
- ☒ əsas vəsaitlərin amortizasiyasının hesabatda əks olunmasının yoxlanılması
- ☐ əsas vəsaitlərin inventarizasiyasının nəticələrinin yoxlanılması

345 Nizamnamə kapitalına yönəldidən əsas vəsaitlərin qiymətləndirilməsinin düzgünlüyünün yoxlanılması proseduru tətbiq olunur:

- ☐ daxil olmuş əsas vəsaitlərin uzunmüddətli aktivlərin ümumi dəyərində payının hesablanması zamanı
- ☐ daxil olmuş əsas vəsaitlər üzrə ƏDV hesablanması auditi zamanı;

- ☐ daxil olmuş əsas vəsaitlər üzrə əmlak vergisinin auditi zamanı;
- ☒ əsas vəsaitlərin daxil olması üzrə əməliyyatların auditi zamanı;
- ☐ daxil olmuş əsas vəsaitlərin amortizasiyanın auditi zamanı;

346 əsas vəsaitlərin daxil olması və yaradılması üzrə əməliyyatların auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- ☐ mənfəət vergisi üzrə hesablaşmaların düzgünlüyünün yoxlanılması
- ☒ nizamnamə kapitalına qoyulan əsas vəsaitlərin qiymətləndirilməsinin düzgünlüyünün yoxlanılması
- ☐ əsas vəsaitlərin yenidən qiymətləndirilməsi üzrə nəticələrin yoxlanılması
- ☐ əsas vəsaitlərin hərəkətinin hesabatda əks olunmasının yoxlanılması
- ☐ ƏDV üzrə hesablaşmaların düzgünlüyünün yoxlanılması

347 Ödənilmiş və ya ödənilməyə qəbul edilmiş hesab üzrə əldə edilmiş QMA mədaxil edilməsi üzrə aşağıdakı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t « Qeyri maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması » K-t 302 «Nominal (nizamnamə) kapitalı»
- ☒ D-t «Qeyri maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması» K-t «Məlsatan və podratçılara kreditör borcları»
- ☐ D-t « Nominal (nizamnamə) kapitalı » K-t «Qeyri maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması»
- ☐ D-t «Qeyri maddi aktivlər» K-t «Yenidənqiymətləndirmə üzrə ehtiyat»
- ☐ D-t «Məlsatan və podratçılara kreditör borcları» K-t «Qeyri maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması»

348 Təsisçilər tərəfindən QMA nizamnamə kapitalına tam daxil edilməsi üzrə aşağıdakı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- ☒ D-t «Qeyri maddi aktivlər» K-t 302 «Nominal (nizamnamə) kapitalı»
- ☐ D-t «Nominal (nizamnamə) kapitalı» K-t Müxtəlif debitor və kreditörarla hesablaşmalır
- ☐ D-t « Nominal (nizamnamə) kapitalı » K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- ☐ D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Nominal (nizamnamə) kapitalı»
- ☐ D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Qeyri maddi aktivlər»

349 Ödənilmiş və ya ödənilməyə qəbul edilmiş hesab üzrə əldə edilmiş QMA mədaxil edilməsi üzrə aşağıdakı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t « Nominal (nizamnamə) kapitalı » K-t «Qeyri maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması»
- ☐ D-t «Məlsatan və podratçılara kreditör borcları» K-t «Qeyri maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması»
- ☐ D-t «Qeyri maddi aktivlər» K-t «Yenidənqiymətləndirmə üzrə ehtiyat»
- ☐ D-t « Qeyri maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması » K-t 302 «Nominal (nizamnamə) kapitalı»
- ☒ D-t «Qeyri maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması» K-t «Məlsatan və podratçılara kreditör borcları»

350 Təsisçilər tərəfindən QMA nizamnamə kapitalına tam daxil edilməsi üzrə aşağıdakı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- ☒ D-t «Qeyri maddi aktivlər» K-t 302 «Nominal (nizamnamə) kapitalı»
- ☐ D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Qeyri maddi aktivlər»
- ☐ D-t «Nominal (nizamnamə) kapitalı» K-t Müxtəlif debitor və kreditörarla hesablaşmalır
- ☐ D-t « Nominal (nizamnamə) kapitalı » K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- ☐ D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Nominal (nizamnamə) kapitalı»

351 Sənaye müəssisəsində QMA ilə bağlı digər mütləq öhdəliklər üzrə hesablaşmaların düzgünlüyünün yoxlanması auditinin hansı istiqamətinə aid olunur?

- ☐ QMA dövryyədən çıxması üzrə əməliyyatın auditi
- ☐ QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditi
- ☒ QMA üzrə vergitutmanın düzgünlüyünün auditi
- ☐ QMA amortizasiyasının uçotunun auditi
- ☐ QMA istifadənin səmərəliliyinin yoxlanması

352 Sənaye müəssisəsində ödənilməyə qəbul olunmuş hesab üzrə əldə edilmiş QMA mədaxil edildikdə hansı mühasibat yazılışı aparılır:

- ☐ D-t 103 K-t 331
- ☒ D-t 103 K-t 431
- ☐ D-t 103 K-t 531
- ☐ D-t 531 K-t 103
- ☐ D-t 331 K-t 103

353 QMA uçotu üzrə bütün əməliyyatların hesabatda əks etdirilməsinin yoxlanması auditinin hansı istiqamətinə aid olunur?

- ☐ QMA amortizasiyasının uçotunun auditı
- ☐ QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditı
- ☐ QMA dövriyyədən çıxması üzrə əməliyyatın auditı
- ☒ QMA üzrə vergitutmanın düzgünlüyünün auditı
- ☐ QMA istifadənin səmərəliliyinin yoxlanması

354 QMA ilə bağlı digər mütləq öhdəliklər üzrə hesablaşmaların düzgünlüyünün yoxlanması auditinin hansı istiqamətinə aid olunur?

- ☐ QMA amortizasiyasının uçotunun auditı
- ☐ QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditı
- ☐ QMA dövriyyədən çıxması üzrə əməliyyatın auditı
- ☐ QMA istifadənin səmərəliliyinin yoxlanması
- ☒ QMA üzrə vergitutmanın düzgünlüyünün auditı

355 Təsisçilər tərəfindən pay formasında nizamnamə kapitalına qeyri maddi aktivlərin faktiki daxil olmasının yoxlanması auditinin hansı istiqamətinə aid olunur?

- ☐ QMA amortizasiyasının uçotunun auditı
- ☒ QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditı
- ☐ QMA dövriyyədən çıxması üzrə əməliyyatın auditı
- ☐ QMA istifadənin səmərəliliyinin yoxlanması
- ☐ QMA üzrə vergitutmanın düzgünlüyünün auditı

356 Nizamnamə kapitalına yönəldilən qeyri maddi aktivlərin qiymətləndirilməsinin düzgünlüyünün yoxlanması auditinin hansı istiqamətinə aid olunur?

- ☐ QMA amortizasiyasının uçotunun auditı
- ☐ QMA istifadənin səmərəliliyinin yoxlanması
- ☐ QMA dövriyyədən çıxması üzrə əməliyyatın auditı
- ☒ QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditı
- ☐ QMA üzrə vergitutmanın düzgünlüyünün auditı

357 Qeyri maddi aktivlər üzrə müqavilə qiymətinin razılaşdırılması protokolunun tərtib olunmasının auditinin hansı istiqamətinə aid olunur?

- ☒ QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditı
- ☐ QMA istifadənin səmərəliliyinin yoxlanması
- ☐ QMA dövriyyədən çıxması üzrə əməliyyatın auditı
- ☐ QMA amortizasiyasının uçotunun auditı
- ☐ QMA üzrə vergitutmanın düzgünlüyünün auditı

358 Qeyri maddi aktivlərin alqa-satqı müqaviləsinin tərtib olunmasının yoxlanması onların auditinin hansı istiqamətinə aid olunur?

- ☐ QMA istifadənin səmərəliliyinin yoxlanması;
- ☒ QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditı

- ☐ QMA dövrüyyədən çıxması üzrə əməliyyatın auditi
- ☐ QMA amortizasiyasının uçotunun auditi
- ☐ QMA üzrə vergitutmanın düzgünlüyünün auditi

359 Məlgöndərənlərdən və ya emaldan gələn materialların uçota alınması üçün lazım olan ilkin sənəd:

- ☐ çek
- ☐ limit- zabor kartı
- ☐ mədaxil orderi
- ☐ etibarnamə
- ☒ tələbnamə- qaimə

360 Material-istehsalat ehtiyatlarının auditinin əsas istiqamətlərinə aid edilir:

- ☐ ümumi sənədlərin auditi
- ☐ mal göndərənlərlə hesablaşmaların auditi
- ☐ alıcılarla hesablaşmaların auditi
- ☐ istehsal xərclərinin auditi
- ☒ material resurslarının mədaxili üzrə əməliyyatların auditi

361 Material-istehsalat ehtiyatlarının auditi üçün informasiya mənbələrinə aid edilir:

- ☒ çatdırma müqavilələri, qaimələr
- ☐ inventarizasiya aktları
- ☐ mühasibat balansı
- ☐ təşkilatın uçot siyasəti haqqında qaydalar
- ☐ ödəmə cədvəlləri

362 Material-istehsalat ehtiyatlarının (MİE) tam və vaxtında mədaxil edilməsinin yoxlanması audit proseduru tətbiq olunur:

- ☐ MİE-nin keyfiyyətinin qiymətləndirilməsi zamanı
- ☐ MİE-na tələbatın ödənilməsinin auditi zamanı;
- ☒ MİE-nin auditi zamanı;
- ☐ MİE ilə bağlı müstəqim xərclərin auditi zamanı;
- ☐ MİE üzrə inventarizasiyası zamanı;

363 Material-istehsalat ehtiyatlarının (MİE) auditi zamanı aşağıdakı məsələlər yoxlanılır:

- ☐ hesablar üzrə öhdəliklərin yaranması səbəblərinin tədqiq olunması
- ☐ MİE ilə bağlı müstəqim xərclərin uçotda əks olunmasının düzgünlüyünün müəyyən olunması;
- ☐ MİE-ə tələbatın ödənilməsi;
- ☒ MİE-nin tam və vaxtında mədaxil edilməsi;
- ☐ MİE üzrə aparılmış inventarizasiyanın keyfiyyətinin qiymətləndirilməsi

364 Material qiymətlilərinin mövcudluğu və hərəkəti üzrə hesabatın düzgünlüyünün yoxlanılması:

- ☐ material xərclərinin uçotda əks etdirilməsinin auditinin başlıca məqsədidir
- ☒ istehsal ehtiyatlarının auditinin başlıca məqsədidir;
- ☐ istehsal ehtiyatlarının keyfiyyətinin auditinin başlıca məqsədidir;
- ☐ istehsal ehtiyatlarının saxlanması şəraitinin auditinin məqsədidir;
- ☐ material xərclərinin təhlilinin başlıca məqsədidir;

365 İstehsal ehtiyatlarının auditinin başlıca məqsədlərinə aiddir:

- ☐ material xərclərinin uçotda əks etdirilməsinin düzgünlüyünün yoxlanılması
- ☒ material qiymətlilərinin mövcudluğu və hərəkəti üzrə hesabatın düzgünlüyünün yoxlanılması;
- ☐ istehsal ehtiyatlarının keyfiyyətinin yoxlanılması;
- ☐ istehsal ehtiyatlarının saxlanması şəraitinin yoxlanılması;

- ☐ istehsal məsrəflərinin tərkibində material xərclərinin payının müəyyən olunması;

366 Mühasibat uçotu məqsədilə təşkilatın uçot siyasəti haqqında informasiyanın tərkibində aşağıdakı məlumat yoxdur?

- ☐ uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsi;
☒ kredit və borclar üzrə analitik uçotun təşkili;
☐ borc öhdəlikləri üzrə daxil olacaq gəlirin hesablanması və bölüşdürülməsi qaydasının seçilməsi;
☐ borc vəsaitlərinin müvəqqəti qoyuluşundan gəlirin uçotu qaydası;
☐ borclar üzrə əlavə xərclərin tərkibi və silinməsi qaydası vergi xərclərinə daxil edilir;

367 Kredit və borclar üzrə faizlərin faktiki ödənilməsinin yoxlanması:

- ☐ analitik prosedurdur;
☐ mühasibat uçotu metodudur
☐ auditor sübutudur;
☒ auditor prosedurudur;
☐ təsərrüfat əməliyyatıdır;

368 Auditor sənaye müəssisəsində malsatanlara olan kreditor borclarının silinməsi üzrə hansı yazılışı düzgün hesab edir:

- ☒ D-t « Malsatan və podratçılara qısamüddətli kreditor borcları » K-t « Bankdakı hesablaşmalar hesabı»
☐ D-t «Bankdakı hesablaşmalar hesabı» K-t «Malsatan və podratçılara uzunmüddətli kreditor borcları
☐ D-t « Bankdakı hesablaşmalar hesabı » K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
☐ D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » K-t «Bankdakı hesablaşmalar hesabı
☐ D-t « Malsatan və podratçılara uzunmüddətli kreditor borcları » K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları

369 Sənaye müəssisəsində hansı təsərrüfat əməliyyatı üzrə D-t 531 K-t 223 mühasiat yazılışı edilir:

- ☒ malsatanların qısamüddətli kreditor borclarının ödənilməsini
☐ malsatanların uzunmüddətli kreditor borclarının hesablanması;
☐ malsatanların qısamüddətli kreditor borclarının hesablanması;
☐ malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunmasını;
☐ malsatanların ortamüddətli kreditor borclarının ödənilməsini

370 Sənaye müəssisəsində D-t 223 K-t 211 mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- ☐ malsatanların ortamüddətli borclarının ödənilməsini
☐ alıcıların uzunmüddətli debitor borclarının hesablanması;
☒ alıcıların qısamüddətli borclarının ödənilməsini;
☐ malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunmasını
☐ alıcıların qısamüddətli debitor borclarının hesablanması;

371 Sənaye müəssisəsində qiymətlilərin alınması ilə bağlı borc üzrə faizlər onların uçota alınmasından sonra əks etdirilir:

- ☐ əmtəə-material qiymətlilərinin dəyərində;
☐ təşkilatın əlavə kapitalında;
☒ əməliyyat xərclərinin tərkibində;
☐ təşkilatın xalis mənfəətində;
☐ satışdan kənar xərclərin tərkibində;

372 Sənaye müəssisəsində qiymətlilərin alınması ilə bağlı borc üzrə faizlər onların uçota alınmasına qədər harada əks etdirilir:

- ☐ təşkilatın xalis mənfəətində;
☐ əməliyyat xərclərinin tərkibində;

- ☐ təşkilatın əlavə kapitalında;
- ☒ əmtəə-material qiymətlilərinin dəyərində;
- ☐ satışdan kənar xərclərin tərkibində;

373 Sənaye müəssisəsində malgöndərənlərdən daxil olmuş, lakin hesablaşma aparılmamış materiallar üzrə hansı mühasibat yazılışı tərtib olunmalıdır?

- ☐ D-t «Material ehtiyatları» K-t «İstehsalat məsrəfləri»
- ☐ D-t «Malsatan və podratçılara uzunmüddətli kreditör borcları» K-t «Material ehtiyatları»
- ☐ D-t «Material ehtiyatları» K-t «Malsatan və podratçılara uzunmüddətli kreditör borcları»
- ☐ D-t «İstehsalat məsrəfləri» K-t «Material ehtiyatları»
- ☒ D-t «Material ehtiyatları» K-t «Malsatan və podratçılara qısamüddətli kreditör borcları»

374 Auditor sənaye müəssisəsində vaxtında tələb olunmayan debitor borclarının aşağıdakı silinmə qaydasını düzgün hesab edir:

- ☐ D-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları» K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları»
- ☐ D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları» K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları»
- ☒ D-t «Şübhəli borclar üzrə düzəlişlər» K-t «Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları»
- ☐ D-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları» K-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları»
- ☐ D-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları» K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları»

375 Borcların və məqsədli maliyyələşdirmənin uçotunu əks etdirən mühasibat hesabatına daxildir:

- ☐ mühasibat balans, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- ☐ mühasibat balans, mənfəət və zərər haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- ☐ mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- ☐ mühasibat balans, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- ☒ mühasibat balans, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;

376 Normadan artıq ezamiyyə xərcləri məbləği silinir:

- ☐ gəlir hesabına
- ☐ işçinin öz vəsaiti hesabına
- ☐ məhsulun maya dəyərinə
- ☒ xalis mənfəət hesabına
- ☐ gələcək dövrlərin gəlirləri hesabına

377 İstehsal müəssisələrində kommersiya xərclərinin silinməsinin aşağıdakı qaydası auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t 601 K-t 203;
- ☐ D-t 711 K-t 601;
- ☒ D-t 601 K-t 711;
- ☐ D-t 601 K-t 202;
- ☐ D-t 202 K-t 601;

378 D-t 601 K-801 mühasibat yazılışı hansı halda tərtib olunur?

- ☐ satışla əlaqədar xərclər silindikdə;
- ☐ məhsul alıcıya yola salındıqda;
- ☐ ƏDV hesablandıqda
- ☒ satışın nəticəsi əks etdirildikdə;
- ☐ satılmış məhsulun maya dəyəri silindikdə;

379 Auditor sənaye müəssisəsində hesabat ilinin mənfəətinin bir hissəsinin dividendlərin ödənilməsinə yönəldilən mənfəət üzrə aşağıdakı yazılışı düzgün sayır?

- ☒ D-t 341 K-t 534
- ☐ D-t 801 K-t 302
- ☐ D-t 534 K-t 311
- ☐ D-t 311 K-t 534
- ☐ D-t 302 D-t 801

380 Auditor xalis pul axınını araşdırarkən nəyi əsas götürməlidir?

- ☒ Mənfə və müsbət pul axınları arasındakı olan fərq
- ☐ Hesabat dövründə müəssisəyə daxil olan pul vəsaitlərinin cəmi
- ☐ Hesabat dövrü və plan dövründə olan pul məbləğləri arasındakı fərq
- ☐ Müəssisənin hesablaşma hesabında olan pul qalığı
- ☐ Dövrüyyədə olan pul vəsaitlərinin məbləği

381 Keçən ilin bölüşdürülməmiş mənfəətinin bölüşdürülməsinin hansı istiqamətləri auditor tərəfindən düzgün hesab olunur?

- ☒ bütün cavablar doğrudur
- ☐ ehtiyat kapitalının artırılmasına
- ☐ nizamnamə kapitalının artırılmasına
- ☐ xüsusi fondların genişləndirilməsinə
- ☐ iştirakçılara çatması gəlirin ödənilməsinə

382 Auditor faktiki mənfəət məbləğini yoxlayarkən nəyə xüsusi diqqət yetirməlidir?

- ☐ Bütün yuxarıda göstərilən məlumatlara
- ☐ Digər satışdan mənfəətə və sair satışdan gəlirlərə
- ☐ Məhsulun (iş və xidmətin) həcminə
- ☐ Məhsulun (iş və xidmətin) satışından pul gəlirinə
- ☒ Satılmış məhsulun maya dəyərinə

383 əsas vəsaitlərin satışı və çıxması üzrə əməliyyatların yoxlanması zamanı onların hansı hesab üzrə həyata keçirilməsinə diqqət verilməlidir:

- ☐ «Nizamnamə üzrə ehtiyat» hesabı üzrə ;
- ☐ «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» hesabı üzrə;
- ☐ «Qanunvericilik üzrə ehtiyat» hesabı üzrə;
- ☒ «Sair əməliyyat gəlirləri» hesabı üzrə;
- ☐ «Ümumi mənfəət (zərər)» hesabı üzrə;

384 Alınması mümkün olmayan və ötən illərdə silinmiş debitor borclarının ödənilməsi üçün daxil olan məbləğ hansı hesabda uçota alınır:

- ☐ «Digər debitor və kreditor borcları»;
- ☐ «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»;
- ☐ «Qanunvericilik üzrə ehtiyat»;
- ☐ «Nizamnamə üzrə ehtiyat»;
- ☒ «Ümumi mənfəət (zərər)»;

385 AR Vergi Kodeksinə görə qeyri satışdan gəlirlərə aid deyildir:

- ☐ patentlər üzrə hüquq haqqının ödənilməsi ilə bağlı daxilolmalar
- ☐ təşkilatın aktivlərin müvəqqəti istifadəsinə görə haqqın daxil olması;
- ☒ əvəzsiz alınmış aktivlər;
- ☐ kurs fərqləri
- ☐ təşkilatın pul vəsaitlərindən istifadəyə görə alınmış faizlər

386 Hesabat ilinin mənfəətinin bir hissəsinin dividendlərin ödənilməsinə yönə oldikdə hansı yazılış auditor tərəfindən düzgün sayılır?

- ☐ D-t «Ümumi mənfəət (zərər)» K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- ☒ D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları»
- ☐ D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- ☐ D-t «Emissiya gəliri» K-t «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları»
- ☐ D-t «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları» K-t «Emissiya gəliri»

387 İxrac əməliyyatlarından xarici valyutada pul daxilolmaları köçürülür:

- ☐ cari valyuta subhesabına
- ☐ bankdakı xüsusi hesablara
- ☐ hesablama hesabına
- ☒ tranzit valyuta subhesabına
- ☐ xaricdəki valyuta hesabına

388 Mənfəət vergisinin hesablanması düzgünlüyünü yoxlayarkən auditor hansı hesabın məlumatlarından istifadə edir?

- ☐ 341
- ☒ 901
- ☐ 801
- ☐ 344
- ☐ 342

389 əsas vəsaitin satışından zərər üzrə aşağıdakı yazılış auditor tərəfindən düzgün sayılır?

- ☐ D-t «Ümumi mənfəət (zərər)» «Hesabat ilinin xalis mənfəəti zərəri»
- ☐ D-t «Sair əməliyyat gəlirləri» K-t «Ümumi mənfəət (zərər)»
- ☐ D-t «Satış» K-t «Ümumi mənfəət (zərər)»
- ☒ D-t «Ümumi mənfəət (zərər)» K-t «Sair əməliyyat gəlirləri»
- ☐ D-t «Hazır məhsul» K-t «Ümumi mənfəət (zərər)»

390 Məhsul satışından mənfəət üzrə aşağıdakı yazılış auditor tərəfindən düzgün sayılır?

- ☐ D-t «Sair əməliyyat gəlirləri» K-t «Ümumi mənfəət (zərər)»
- ☐ D-t «Hazır məhsul» K-t «Ümumi mənfəət (zərər)»
- ☐ D-t «Ümumi mənfəət (zərər)» K-t «Satış»
- ☐ D-t «Ümumi mənfəət (zərər)» K-t «Hesabat ilinin xalis mənfəəti (zərəri)»
- ☒ D-t «Satış» K-t «Ümumi mənfəət (zərər)»

391 Xarici valyutaya nisbətən manatın cari kursunun dəyişməsi ilə əlaqədar valyuta hesabında qalıqlar üzrə kurs fərqi hansı hesaba aid edilir?

- ☐ Digər debitor və kreditor borcları
- ☐ Digər ehtiyatlar
- ☐ Gələcək hesabat dövrlərin gəlirləri
- ☒ «Ümumi mənfəət (zərər)»
- ☐ Qanunvericilik üzrə ehtiyat

392 Anbarda çatışmayan yanacaq üzrə çatışmazlığın tutulması ilə bağlı itginin tutulması məhkəmə tərəfindən rədd edilərsə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t «İddialar üzrə hesablaşmalar» K-t Malsatan və podratçılara kreditor borcları
- ☐ D-t «Dəymiş zərərə görə işçilərlə hesablaşmalar» K-t «Material ehtiyatları»
- ☐ D-t «İnzibati xərclər» K-t «Material ehtiyatları»
- ☒ D-t «Material ehtiyatları» K-t «Umumi mənfəət (zərər)»
- ☐ D-t «İddialar üzrə hesablaşmalar» K-t «Material ehtiyatları»

393 Material resurslarının mədaxili üzrə əməliyyatların auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- ☐ material məsrəflərinin məhsulun maya dəyərinə daxil edilməsinin düzgünlüyünün yoxlanması;
- ☐ material xərclərinin silinmənin düzgünlüyünün yoxlanması;
- ☐ mal göndərənlərlə hesablaşmaların aparılmasının düzgünlüyünün yoxlanması;
- ☐ MİE-nin dəyərinin ödənilməsinin düzgünlüyünün yoxlanması;
- ☒ MİE-nin saxlanması təşkilinin yoxlanılması

394 Material resurslarının saxlanması üzrə əməliyyatların auditi aşağıdakı audit prosedurlarını əks etdirir:

- ☐ material resurslarının silinməsinin düzgünlüyünün yoxlanılmasını
- ☒ MİE-nin saxlanması təşkilinin yoxlanılmasını
- ☐ çatışmayan qiymətlilərin uçotda əks etdirilməsinin düzgünlüyünün yoxlanılmasını
- ☐ material resursları üzrə ilkin sənədlərin tamlığının yoxlanılması;
- ☐ hazır məhsulun daxil olmasının yoxlanılması;

395 Material qiymətlilərinin silinməsi üzrə əməliyyatların auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- ☐ material məsrəflərinin məhsulun maya dəyərinə daxil edilməsinin düzgünlüyünün yoxlanılması; MİE-nin saxlanılmasının təşkilinin yoxlanılması
- ☒ MİE-nin buraxılması üzrə ilkin sənədlərin mövcudluğu və tamlığının yoxlanılması
- ☐ material məsrəflərinin məhsulun maya dəyərinə daxil edilməsinin düzgünlüyünün yoxlanılması;
- ☐ MİE-nin saxlanılmasının təşkilinin yoxlanılması
- ☐ mal göndərənlərlə hesablaşmaların aparılmasının düzgünlüyünün yoxlanılması;

396 Mühasibat uçotu reyestrlərinin və hesabatın məlumatlarının müqayisə edilməsi audit proseduru tətbiq olunur:

- ☐ MİE-nin silinməsinin düzgünlüyünün auditi zamanı
- ☐ MİE-nin buraxılması üzrə ilkin sənədlərin mövcudluğu və tamlığının auditi zamanı;
- ☒ MİE-nin icmal uçotunun auditi zamanı;
- ☐ MİE-nin saxlanması təşkilinin auditi zamanı;
- ☐ ilkin sənədlərin tam şəkildə mövcudluğunun auditi zamanı;

397 Artıq qalmış material istehsal ehtiyatları üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t «Malsatan və podratçılara kreditör borcları K-t “Umumi mənfəət (zərər)”
- ☐ D-t «Bank hesablaşma hesabları» K-t “Material ehtiyatları”
- ☐ D-t «Kassa» K-t “Material ehtiyatları”
- ☒ D-t “Material ehtiyatları” K-t “Umumi mənfəət (zərər)”
- ☐ D-t “Umumi mənfəət (zərər)” K-t Malsatan və podratçılara kreditör borcları

398 Anbarda çatışmayan yanacaq üzrə çatışmazlığın tutulması ilə bağlı itginin tutulması məhkəmə tərəfindən rədd edilərsə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☒ D-t “Material ehtiyatları” K-t “Umumi mənfəət (zərər)”
- ☐ D-t «İddialar üzrə hesablaşmalar» K-t “Material ehtiyatları”
- ☐ D-t «İnzibati xərclər» K-t «Material ehtiyatları»
- ☐ D-t «Dəymiş zərərə görə işçilərlə hesablaşmalar» K-t “Material ehtiyatları”
- ☐ D-t “İddialar üzrə hesablaşmalar” K-t Malsatan və podratçılara kreditör borcları

399 Artıq qalmış material istehsal ehtiyatları üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t “Umumi mənfəət (zərər)” K-t Malsatan və podratçılara kreditör borcları
- ☐ D-t «Malsatan və podratçılara kreditör borcları K-t “Umumi mənfəət (zərər)”

- ☐ D-t «Bank hesablaşma hesabları» K-t «Material ehtiyatları»
- ☐ D-t «Kassa» K-t «Material ehtiyatları»
- ☒ D-t «Material ehtiyatları» K-t «Ümumi mənfəət (zərər)»

400 Material-istehsal ehtiyatlarının artıqlığı üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t «Material ehtiyatları», «İstehsalat məsrəfləri» K-t «Ümumi mənfəət (zərər)»
- ☐ D-t «İstehsalat məsrəfləri», «Kassa» K-t «Ümumi mənfəət (zərər)»
- ☐ D-t «Ümumi mənfəət (zərər)» K-t «Material ehtiyatları»
- ☒ D-t «Material ehtiyatları» K-t «Ümumi mənfəət (zərər)»
- ☐ D-t «Kassa», «Bank hesablaşma hesabları» «Ümumi mənfəət (zərər)»

401 Malgöndərənlərdən daxil olmuş, lakin hesablaşma aparılmamış materiallar üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t «İddialar üzrə hesablaşmalar» K-t «Material ehtiyatları»
- ☐ D-t «İstehsalat məsrəfləri» K-t «Material ehtiyatları»
- ☐ D-t «Material ehtiyatları» K-t «Təhtəhesab məbləqlər»
- ☒ D-t «Material ehtiyatları» K-t Malsatan və podratçılara kreditör borcları
- ☐ D-t Malsatan və podratçılara kreditör borcları K-t «Material ehtiyatları»

402 Borcların stlinməsinin düzgünlüyünün və əsaslı olmasının yoxlanması:

- ☒ xarici hesablaşmaların auditinin vəzifəsinə aid edilir;
- ☐ maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- ☐ maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- ☐ qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;
- ☐ daxili hesalaşmaların auditinin vəzifəsinə aid edilir;

403 Ödənmə vaxtı keçmiş debitor və kreditör borclarının mövcudluğunun yoxlanması:

- ☐ maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- ☐ qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;
- ☒ xarici hesablaşmaların auditinin vəzifəsinə aid edilir;
- ☐ daxili hesalaşmaların auditinin vəzifəsinə aid edilir;
- ☐ maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;

404 Real debitor və kreditör borclarının müəyyən olunması

- ☒ xarici hesablaşmaların auditinin vəzifəsinə aid edilir;
- ☐ maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- ☐ qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;
- ☐ maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- ☐ daxili hesalaşmaların auditinin vəzifəsinə aid edilir;

405 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotunun aparılması zamanı xərclərin formalaşdırılması prinsiplərinin pozulması ilə bağlı səhv hansıdır:

- ☐ kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkibinə daxil edilməsi;
- ☐ kredit müqaviləsinin və ya onunla əlaqədar əlavə razılaşmanın olmaması;
- ☒ alınmış kredit və orclar üzrə faizlərin mühasibat uçotunda düzgün əks etdirilməməsi;
- ☐ hesabat dövrünün sonuna faktiki olaraq banka ödənilməmiş kredit və ya borc üzrə xərclərin vergi xərclərinə daxil edilməsi;
- ☐ kredit və borclar üzrə faizlərin normativdən yuxarı məbləğinin təşkilatın xüsusi vəsait mənbəyinə aid edilməsi;

406 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotunun aparılması zamanı maliyyə nəticələrinin formalaşdırılması prinsiplərinin pozulması ilə bağlı səhv hansıdır:

- ☐ kredit müqaviləsinin və ya onunla əlaqədar əlavə razılaşmanın olmaması;
- ☐ hesabat dövrünün sonuna faktiki olaraq banka ödənilməmiş kredit və ya borc üzrə xərclərin vergi xərclərinə daxil edilməsi;
- ☒ kredit və borclar üzrə faizlərin normativdən yuxarı məbləğinin təşkilatın xüsusi vəsait mənbəyinə aid edilməsi;
- ☐ kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkisinə daxil edilməsi;
- ☐ alınmış kredit və orclar üzrə faizlərin mühasibat uçotunda düzgün əks etdirilməməsi;

407 Ödənmə vaxtı keçmiş debitor və kreditor borclarının və onların səbəblərinin öyrənilməsi:

- ☐ daxili hesalaşmaların auditinin vəzifəsinə aid edilir;
- ☐ maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- ☒ xarici hesabaşmaların auditinin vəzifəsinə aid edilir;
- ☐ qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;
- ☐ maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;

408 əvvəllər alınmış və tələb olunmamış avans məbləği üzrə hansı mühasibat yazılışını auditor doğru hesab edir:

- ☒ D-t 443 K-t 801
- ☐ D-t 543 K-t 244
- ☐ D-t 543 K-t 341
- ☐ D-t 341 K-t 543
- ☐ D-t 244 K-t 543

409 Auditor alınmış avans məbləqləri üzrə hansı mühasibat yazılışını doğru hesab edir:

- ☒ D-t 221, 223 K-t 443, 543
- ☐ D-t 244, 245 K-t 192, 243
- ☐ D-t 192, 243 K-t 244, 245
- ☐ D-t 241, 242 K-t 244, 245
- ☐ D-t 244, 245 K-t 241, 242

410 əvvəllər verilmiş və tələb olunmamış avans məbləğinin silinməsinin hansı qaydasını auditor doğru hesab edir:

- ☐ D-t 543 K-t 244
- ☐ D-t 341 K-t 543
- ☒ D-t 801 K-t 192
- ☐ D-t 244 K-t 543
- ☐ D-t 543 K-t 341

411 Auditor alınmış avans məbləği üzrə hesablanmış ƏDV –ə hansı mühasibat yazılışını doğru hesab edir:

- ☐ D-t 241 K-t 245
- ☒ D-t 543 K-t 521
- ☐ D-t 245 K-t 241
- ☐ D-t 245 K-t 192
- ☐ D-t 192 K-t 245

412 Auditor təşkilat tərəfindən işlərin təhvil verilməsi halında alınmış avans i üzrə əvvəl hesablanmış əDV –ə hansı mühasibat yazılışını doğru hesab edir:

- ☐ D-t 245 K-t 241
- ☒ D-t 543 K-t 521
- ☐ D-t 192 K-t 245
- ☐ D-t 245 K-t 192
- ☐ D-t 241 K-t 245

413 Auditor təşkilat tərəfindən alınmış avans məbləği əsasında işləri təhvil verdikdə hansı mühasibat yazılışını doğru hesab edir:

- ☐ D-t 244, 245 K-t 192, 243
- ☐ D-t 241, 242 K-t 244, 245
- ☐ D-t 244, 245 K-t 241, 2342
- ☒ D-t 443, 543 K-t 171, 211
- ☐ D-t 192, 243 K-t 244, 245

414 Borcların stlinməsinin düzgünlüyünün və əsaslı olmasının yoxlanması:

- ☐ daxili hesalaşmaların auditinin vəzifəsinə aid edilir;
- ☐ maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- ☒ xarici hesabaşmaların auditinin vəzifəsinə aid edilir;
- ☐ maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- ☐ qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;

415 Real debitor və kreditor borclarının müəyyən olunması

- ☐ maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- ☐ maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- ☐ qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;
- ☒ xarici hesabaşmaların auditinin vəzifəsinə aid edilir;
- ☐ daxili hesalaşmaların auditinin vəzifəsinə aid edilir;

416 Ödənmə vaxtı keçmiş debitor və kreditor borclarının və onların səbəblərinin öyrənilməsi:

- ☐ qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;
- ☐ maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- ☒ xarici hesabaşmaların auditinin vəzifəsinə aid edilir;
- ☐ daxili hesalaşmaların auditinin vəzifəsinə aid edilir;
- ☐ maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;

417 Ödənmə vaxtı keçmiş debitor və kreditor borclarının mövcudluğunun yoxlanması:

- ☐ maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- ☒ xarici hesabaşmaların auditinin vəzifəsinə aid edilir;
- ☐ maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- ☐ qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;
- ☐ daxili hesalaşmaların auditinin vəzifəsinə aid edilir;

418 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotunun aparılması zamanı maliyyə nəticələrinin formalaşdırılması prinsiplərinin pozulması ilə bağlı səhv hansıdır:

- ☐ kredit müqaviləsinin və ya onunla əlaqədar əlavə razılaşmanın olmaması;
- ☐ kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkibinə daxil edilməsi;
- ☒ kredit və borclar üzrə faizlərin normativdən yuxarı məbləğinin təşkilatın xüsusi vəsait mənbəyinə aid edilməsi;
- ☐ hesabat dövrünün sonuna faktiki olaraq banka ödənilməmiş kredit və ya borc üzrə xərclərin vergi xərclərinə daxil edilməsi;
- ☐ alınmış kredit və orclar üzrə faizlərin mühasibat uçotunda düzgün əks etdirilməməsi;

419 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotunun aparılması zamanı xərclərin formalaşdırılması prinsiplərinin pozulması ilə bağlı səhv hansıdır:

- ☐ kredit müqaviləsinin və ya onunla əlaqədar əlavə razılaşmanın olmaması;
- ☒ alınmış kredit və orclar üzrə faizlərin mühasibat uçotunda düzgün əks etdirilməməsi;
- ☐ hesabat dövrünün sonuna faktiki olaraq banka ödənilməmiş kredit və ya borc üzrə xərclərin vergi xərclərinə daxil edilməsi;
- ☐ kredit və borclar üzrə faizlərin normativdən yuxarı məbləğinin təşkilatın xüsusi vəsait mənbəyinə aid edilməsi;
- ☐ kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkibinə daxil edilməsi;

420 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotunu əks etdirən mühasibat hesabatına daxildir:

- ☐ mənfəəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- ☐ mühasibat balansı, mənfəəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- ☒ mühasibat balansı, mənfəəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- ☐ mühasibat balansı, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- ☐ mühasibat balansı, mənfəəət və zərər haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;

421 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv hesab olunmur?

- ☐ alınmış kredit və borclar üzrə xərclər həmişə hesabat dövrünün cari xərcləri kimi tanınır;
- ☐ qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar qiymətli kağızların uçota qəbul olunması tarixindən onların dəyərinə daxil edilir;
- ☐ alınmış kredit və borclar üzrə xərclər məhsulun maya dəyərinə daxil edilir;
- ☒ alınmış kredit və borclar üzrə xərclərin analitik uçotu kredit və borcların növlərinə görə təşkil edilir;
- ☐ alınmış kredit və borclar üzrə xərclər investisiya aktivinə aid olunur və onun qalaq dəyərinə daxil edilir;

422 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv hesab olunmur?

- ☒ alınmış kredit və borclar üzrə xərclərin analitik uçotu onların məqsədli təyinatına görə təşkil edilir;
- ☐ alınmış kredit və borclar üzrə xərclər məhsulun maya dəyərinə daxil edilir;
- ☐ alınmış kredit və borclar üzrə xərclər həmişə hesabat dövrünün cari xərcləri kimi tanınır;
- ☐ qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar qiymətli kağızların uçota qəbul olunması tarixindən onların dəyərinə daxil edilir;
- ☐ alınmış kredit və borclar üzrə xərclər investisiya aktivinə aid olunur və onun qalaq dəyərinə daxil edilir;

423 Verilmiş avansların və alınmış kommersiya kreditlərinin yoxlanması:

- ☐ maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- ☐ maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- ☐ qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;
- ☐ daxili hesalaşmaların auditinin vəzifəsinə aid edilir;
- ☒ xarici hesalaşmaların auditinin vəzifəsinə aid edilir;

424 Qiymətli kağızların saxlanması, çıxması (ödənilməsi) və satışı üzrə zəruri sənədlərin yoxlanması aşağıdakıların auditinin məqsədidir:

- ☐ məqsədli maliyyələşdirmənin
- ☒ maliyyə qoyuluşlarının;
- ☐ qeyri maddi aktivlərin
- ☐ öhdəliklərin
- ☐ xarici hesalaşmaların

425 Digər təşkilatın nizamnamə kapitalına və birgə fəaliyyətə yönəldilən investisiya, eləcə də başqa iqtisadi subyektə verilən borc aid olunur:

- ☐ aktivlərə
- ☐ qiymətli kağızlara
- ☐ məqsədli maliyyələşdirməyə
- ☒ maliyyə qoyuluşuna
- ☐ öhdəliklərə

426 əvvəllər alınmış və tələb olunmamış avans məbləği üzrə hansı mühasibat yazılışını auditor doğru hesab edir:

- ☒ D-t 443 K-t 801
- ☐ D-t 244 K-t 543
- ☐ D-t 543 K-t 244
- ☐ D-t 543 K-t 341
- ☐ D-t 341 K-t 543

427 Auditor təşkilat tərəfindən işlərin təhvil verilməsi halında alınmış avans i üzrə əvvəl hesablanmış əDV – ə hansı mühasibat yazılışını doğru hesab edir:

- ☐ D-t 245 K-t 192
- ☐ D-t 245 K-t 241
- ☒ D-t 543 K-t 521
- ☐ D-t 241 K-t 245
- ☐ D-t 192 K-t 245

428 Auditor təşkilat tərəfindən alınmış avans məbləği əsasında işləri təhvil verdikdə hansı mühasibat yazılışını doğru hesab edir:

- ☐ D-t 244, 245 K-t 192, 243
- ☐ D-t 241, 242 K-t 244, 245
- ☐ D-t 244, 245 K-t 241, 2342
- ☒ D-t 443, 543 K-t 171, 211
- ☐ D-t 192, 243 K-t 244, 245

429 Auditor alınmış avans məbləği üzrə hesablanmış əDV –ə hansı mühasibat yazılışını doğru hesab edir:

- ☐ D-t 245 K-t 192
- ☐ D-t 192 K-t 245
- ☐ D-t 241 K-t 245
- ☐ D-t 245 K-t 241
- ☒ D-t 543 K-t 521

430 Auditor alınmış avans məbləqləri üzrə hansı mühasibat yazılışını doğru hesab edir:

- ☐ D-t 244, 245 K-t 192, 243
- ☐ D-t 241, 242 K-t 244, 245
- ☐ D-t 244, 245 K-t 241, 242
- ☒ D-t 221, 223 K-t 443, 543
- ☐ D-t 192, 243 K-t 244, 245

431 əvvəllər verilmiş və tələb olunmamış avans məbləğinin silinməsinin hansı qaydasını auditor doğru hesab edir:

- ☐ D-t 543 K-t 244
- ☐ D-t 244 K-t 543
- ☒ D-t 801 K-t 192
- ☐ D-t 341 K-t 543
- ☐ D-t 543 K-t 341

432 İstiqrazların ödənilməsi: vəsaitin valyuta hesabına daxil olduğu tarixə dollar kursu üzrə istiqrazın nominal dəyərində valyuta məbləğinə hansı mühasibat yazılış auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 801 K-t 175
- ☐ D-t 175 K-t 801
- ☐ D-t 621 K-t 175
- ☐ D-t 175 K-t 621
- ☒ D-t 223 K-t 611

433 Valyuta istiqrazları üzrə hesablanmış faizə görə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 341 K-t 611
- ☐ D-t 611 K-t 175
- ☒ D-t 176 K-t 801
- ☐ D-t 175 K-t 611
- ☐ D-t 611 K-t 341

434 Istiqrazların satılması: istiqrazın bazar qiyməti ilə pul gəliri məbləğinə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☒ D-t 223 K-t 611
- ☐ D-t 175 K-t 801
- ☐ D-t 175 K-t 621
- ☐ D-t 621 K-t 175
- ☐ D-t 801 K-t 175

435 Auditorun fikrinə görə sənaye müəssisəsində birgə fəaliyyət iştirakçısına çatacaq mənfəət daxil edilməlidir:

- ☐ ehtiyat kapitalına
- ☒ əməliyyat gəlirlərinə
- ☐ xalis mənfəətə
- ☐ məhsul satışından pul gəlirinə
- ☐ qeyri satış gəlirlərinə

436 Sənaye müəssisəsində əDV hansı mənbədən ödənilməlidir?

- ☐ marjinal mənfəətdən
- ☐ xalis mənfəətdən
- ☒ satışdan pul gəlirindən
- ☐ balans mənfəətindən
- ☐ vergiyə cəlb olunan mənfəətdən

437 Auditor sənaye müəssisəsində debitor borclarının aşağıdakı hesabda əks etdirilməsini düzgün hesab etmir:

- ☒ [Emissiya gəliri];
- ☐ «Vergi öhdəlikləri»;
- ☐ Alıcılar və sifarişçilərin debitor borcları;
- ☐ «Təhtə hesab məbləqləri»;
- ☐ «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»

438 Ayın sonunda xarici valyutada malsatanlara ödənilməyən məbləğin hesabınlanması zamanı yaranmış fərq üzrə (milli valyutanın kursu qalxdıqda) hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 341 K-t 433;
- ☐ D-t 432 K-t 401;
- ☐ D-t 217 K-t 341;
- ☒ D-t 431 K-t 801;
- ☐ D-t 341 K-t 432;

439 Ayın sonunda xarici valyutada malsatanlara ödənilməyən məbləğin hesabınlanması zamanı yaranmış fərq üzrə (xarici valyutanın kursu qalxdıqda) hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 432 K-t 401;
- ☐ D-t 341 K-t 433;

- ☒ D-t 801 K-t 431;
- ☐ D-t 432 K-t 341;
- ☐ D-t 217 K-t 341;

440 Borcun ödənilməsi və yaranması gününə kurs fərqi üzrə (manata nisbətən xarici valyuta kursu aşağı düşdükdə) hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 217 K-t 341;
- ☐ D-t 341 K-t 433;
- ☐ D-t 341 K-t 432;
- ☒ D-t 431 K-t 801;
- ☐ D-t 432 K-t 401;

441 Faizlərin valyuta hesabına köçürülməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 621 K-t 175
- ☐ D-t 175 K-t 621
- ☐ D-t 175 K-t 341
- ☐ D-t 341 K-t 175
- ☒ D-t 223 K-t 177

442 Hər il istiqrazlara faiz hesablandıqda faiz məbləği üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 341 K-t 175
- ☐ D-t 175 K-t 341
- ☐ D-t 621 K-t 175
- ☐ D-t 175 K-t 621
- ☒ D-t 177 K-t 801

443 Nominaldan aşağı bazar qiyməti ilə alınan istiqrazların mədaxil olunması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 621 K-t 175
- ☐ D-t 175 K-t 811
- ☐ D-t 811 K-t 175
- ☒ D-t 113 K-t 223
- ☐ D-t 175 K-t 621

444 Istiqrazların satılması: istiqrazların satışından zərər üzrə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 621 K-t 175
- ☐ D-t 175 K-t 811
- ☐ D-t 811 K-t 175
- ☒ D-t 801 K-t 611
- ☐ D-t 175 K-t 621

445 Auditor pul-hesablaşma sənədləri əlavə edilməklə bank çıxarışlarından istifadə edir?

- ☐ kassaya xarici valyutanın daxil olması zamanı;
- ☐ kassada mövcud olan xarici valyutaların inventarizasiyası zamanı;
- ☐ təşkilatın banklarla əlaqəsinin mövcudluğunun yoxlanılması zamanı
- ☒ valyuta hesabları üzrə əməliyyatların auditi zamanı;
- ☐ kassadan xarici valyutanın çıxması zamanı;

446 Valyuta hesabları üzrə əməliyyatlar nəyin əsasında rəsmiləşdirilir?

- ☐ pul-hesablaşma sənədləri əlavə edilməklə kassa mədaxil orderləri;
- ☒ pul-hesablaşma sənədləri əlavə edilməklə bank çıxarışları;
- ☐ bank arayışları;
- ☐ xəzinədarın hesabatı;
- ☐ pul-hesablaşma sənədləri əlavə edilməklə kassa məxaric orderləri;

447 Borcların və məqsədli maliyyələşdirmənin uçotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv deyildir?

- ☐ alınmış kredit və borclar üzrə xərclər investisiya aktivinə aid olunur və onun qalaq dəyərində daxil edilir;
- ☒ alınmış kredit və borclar üzrə xərclər maliyyə nəticələrinə daxil edilir;
- ☐ alınmış kredit və borclar üzrə xərclər həmişə hesabat dövrünün cari xərcləri kimi tanınır;
- ☐ alınmış kredit və borclar üzrə xərclər məhsulun maya dəyərində daxil edilir;
- ☐ qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar qiymətli kağızların uçota qəbul olunması tarixindən onların dəyərində daxil edilir;

448 Borcların və məqsədli maliyyələşdirmənin uçotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv deyildir?

- ☐ alınmış kredit və borclar üzrə xərclər həmişə hesabat dövrünün cari xərcləri kimi tanınır;
- ☐ alınmış kredit və borclar üzrə xərclər məhsulun maya dəyərində daxil edilir;
- ☒ alınmış kredit və borclar üzrə xərclərin analitik uçotu kredit və borcların növlərinə görə təşkil edilir;
- ☐ alınmış kredit və borclar üzrə xərclər investisiya aktivinə aid olunur və onun qalaq dəyərində daxil edilir;
- ☐ qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar qiymətli kağızların uçota qəbul olunması tarixindən onların dəyərində daxil edilir;

449 Borcların və məqsədli maliyyələşdirmənin uçotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv sayılır?

- ☒ əsas vəsaitlərin, QMA əldə olunması üçün alınmış kredit və borclar üzrə xərclər onların uçota qəbul olunmasından sonra inventar dəyərində daxil edilməsi;
- ☐ uçota qəbul olunmasına qədər qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar üzrə xərclər onların dəyərində daxil edilir;
- ☐ vergitutmaya qədər mənfəətin hesablanması iştirakı əlamətinə görə alınmış kredit və borcların analitik uçotunun təşkili;
- ☐ cari xərclərə daxil edilən alınmış kredit və borclar üzrə xərclər təşkilatın əməliyyat xərcləri olduğundan maliyyə nəticələrinə daxil edilir;
- ☐ investisiya aktivinin alınmasına və ya yaradılmasına bilavasitə aid olunan kredit və borclar üzrə xərclər onun ilkin dəyərində daxil edilir;

450 əgər təşkilatda kredit və borcların analitik uçotu aparılmırsa onların yoxlanması üçün auditor nədən başlamalıdır?

- ☐ əvvəlcə kredit müqavilələrini və əmtəə və kommersiya krediti üzrə bağlanmış müqavilələri yoxlamalıdır
- ☐ dərhal alınmış kreditlər üzrə faizlərin hesablanması düzgünlüyünün yoxlanmasına başlamalıdır;
- ☐ alınmış kredit və borclar üzrə sənədlərin təşkilatın direktoru, baş mühasib və ya səlahiyyətli şəxs tərəfindən imzalanmasını yoxlamalıdır;
- ☐ əvvəlcə mühasibatlıqda kredit və borclar üzrə faizlərin hesablanması düzgünlüyünü yoxlamalıdır;
- ☒ əvvəlcə müəyyən əlamətlər üzrə kredit müqavilələrini qruplaşdırmalıdır;

451 Sənaye müəssisəsində kredit və borcların analitik uçotu aparılmadıqda onların yoxlanması üçün auditorun hərəkəti?

- ☐ əvvəlcə kredit müqavilələrini və əmtəə və kommersiya krediti üzrə bağlanmış müqavilələri yoxlamalıdır;
- ☐ dərhal alınmış kreditlər üzrə faizlərin hesablanması düzgünlüyünün yoxlanmasına başlamalıdır;
- ☐ alınmış kredit və borclar üzrə sənədlərin təşkilatın direktoru, baş mühasib və ya səlahiyyətli şəxs tərəfindən imzalanmasını yoxlamalıdır;
- ☒ əvvəlcə mühasibatlıqda kredit və borclar üzrə faizlərin hesablanması düzgünlüyünü yoxlamalıdır;
- ☐ əvvəlcə müəyyən əlamətlər üzrə kredit müqavilələrini qruplaşdırmalıdır;

452 177, 217, 435, 538 sayılı hesabların subhesabları hansı halda yoxlanılır?

- ☐ alıcılar və sifarişçilər ilə hesablaşmaların auditi zamanı
- ☐ təsisçilər və səhmdarlarla hesablaşmaların auditi zamanı

- ☐ əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaların auditi zamanı
- ☒ digər debitor və kreditorlar ilə hesablaşmaların auditi zamanı
- ☐ malsatan və podratçılarla hesablaşmaların auditi zamanı

453 Kredit və borcların təyinatından asılı olaraq onlardan istifadə üzrə xərclərin əməliyyat xərclərinin tərkibinə daxil edilməsinin düzgünlüyünün yoxlanması:

- ☒ auditor prosedurudur;
- ☐ auditor sübutudur;
- ☐ analitik prosedurudur;
- ☐ təsərrüfat əməliyyatıdır;
- ☐ mühasibat uçotu metodudur;

454 Kredit və borclar üzrə xərclərin qiymətli kağızların faktiki dəyərinə daxil edilməsinin düzgünlüyünün yoxlanması:

- ☐ analitik prosedurudur;
- ☐ auditor sübutudur;
- ☐ mühasibat uçotu metodudur;
- ☒ auditor prosedurudur;
- ☐ təsərrüfat əməliyyatıdır;

455 Sənaye müəssisəsində əsas vəsait obyektinin istismara verilməsindən sonra uzunmüddətli kreditlər üzrə faizlərin ödənilməsinin yoxlanması üçün hansı auditor proseduru aparılmalıdır:

- ☒ kredit və borclar üzrə faizlərin qeyri maddi aktiv obyektinin inventar dəyərinə daxil edilməsinin düzgünlüyünün yoxlanması;
- ☐ kreditin alınması və qaytarılmasını, faizlərin hesablanmasını rəsmiləşdirən ilkin sənədlərin tamlığının yoxlanması;
- ☐ müəssisənin hesablaşma hesabında uçota alınan bank kreditləri üzrə ilkin sənədlərin tamlığının yoxlanması;
- ☐ kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkibinə daxil edilməsinin əsaslı olmasının yoxlanması;
- ☐ kreditin məqsədli təyinatına əməl olunmasının faktiki yoxdanması;

456 Norma daxilində kredit və borclar üzrə faizlərin vergi xərclərinə daxil edilməsinin düzgünlüyünün yoxlanması:

- ☐ analitik prosedurudur;
- ☒ auditor prosedurudur;
- ☐ auditor sübutudur;
- ☐ təsərrüfat əməliyyatıdır;
- ☐ mühasibat uçotu metodudur;

457 əsas vəsait obyektinin istismara verilməsindən sonra uzunmüddətli kreditlər üzrə faizlərin ödənilməsinin yoxlanması üçün hansı auditor proseduru aparılmalıdır:

- ☐ müəssisənin hesablaşma hesabında uçota alınan bank kreditləri üzrə ilkin sənədlərin tamlığının yoxlanması;
- ☐ kreditin məqsədli təyinatına əməl olunmasının faktiki yoxdanması;
- ☒ kredit və borclar üzrə faizlərin qeyri maddi aktiv obyektinin inventar dəyərinə daxil edilməsinin düzgünlüyünün yoxlanması;
- ☐ kreditin alınması və qaytarılmasını, faizlərin hesablanmasını rəsmiləşdirən ilkin sənədlərin tamlığının yoxlanması;
- ☐ kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkibinə daxil edilməsinin əsaslı olmasının yoxlanması;

458 Təşkilatın pulun hesalaşma hesabına köçürülməsi vasitəsi ilə əldə etməsinin yoxlanması üçün hansı auditor proseduru aparılmalıdır:

- ☒ müəssisənin hesablaşma hesabında uçota alınan bank kreditləri üzrə ilkin sənədlərin tamlığının yoxlanması;
- ☐ kreditin məqsədli təyinatına əməl olunmasının faktiki yoxdanması;
- ☐ kredit və borclar üzrə faizlərin qeyri maddi aktiv obyektinin inventar dəyərinə daxil edilməsinin düzgünlüyünün yoxlanması;
- ☐ kreditin alınması və qaytarılmasını, faizlərin hesablanmasını rəsmiləşdirən ilkin sənədlərin tamlığının yoxlanması;
- ☐ kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkibinə daxil edilməsinin əsaslı olmasının yoxlanması;

459 Borcların və məqsədli maliyyələşdirmənin uçotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv deyildir?

- ☒ kredit və borclar üzrə analitik uçot onların növləri üzrə təşkil edilir;
- ☐ alınmış kredit və borclar üzrə xərclər investisiya aktivinə aid olunur və onun qalaq dəyərinə daxil edilir;
- ☐ alınmış kredit və borclar üzrə xərclər həmişə hesabat dövrünün cari xərcləri kimi tanınır;
- ☐ alınmış kredit və borclar üzrə xərclər məhsulun maya dəyərinə daxil edilir;
- ☐ qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar qiymətli kağızların uçota qəbul olunması tarixindən onların dəyərinə daxil edilir;

460 Sənaye müəssisəsində pulun hesalaşma hesabı vasitəsi ilə əldə olunmasını yoxlamaq üçün hansı auditor proseduru aparılmalıdır:

- ☒ müəssisənin hesablaşma hesabında uçota alınan bank kreditləri üzrə ilkin sənədlərin tamlığının yoxlanması;
- ☐ kreditin məqsədli təyinatına əməl olunmasının faktiki yoxdanması;
- ☐ kredit və borclar üzrə faizlərin qeyri maddi aktiv ojektinin inventar dəyərinə daxil edilməsinin düzgünlüyünün yoxlanması;
- ☐ kreditin alınması və qaytarılmasını, faizlərin hesablanmasını rəsmiləşdirən ilkin sənədlərin tamlığının yoxlanması;
- ☐ kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkibinə daxil edilməsinin əsaslı olmasının yoxlanması;

461 Alıcı-müəssisə əDV-ni istehsal məqsədləri üçün əldə olunan maddi sərvətlərin hesabına hansı tarixə təqdim edə bilər:

- ☐ Uçota qəbul olunan ana
- ☐ İstehsal məqsədlərinə silinən ana
- ☐ Uçota qəbul olunan və ödənilən ana
- ☒ Ödəniş anına
- ☐ Düzgün cavab yoxdur

462 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv hesab olunmur?

- ☐ alınmış kredit və borclar üzrə xərclər həmişə hesabat dövrünün cari xərcləri kimi tanınır;
- ☒ alınmış kredit və borclar üzrə xərclər investisiya aktivinə aid olunur və onun qalaq dəyərinə daxil edilir;
- ☐ alınmış kredit və borclar üzrə xərclərin analitik uçotu onların məqsədli təyinatına görə təşkil edilir;
- ☐ alınmış kredit və borclar üzrə xərclər məhsulun maya dəyərinə daxil edilir;
- ☐ qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar qiymətli kağızların uçota qəbul olunması tarixindən onların dəyərinə daxil edilir;

463 Borcların və məqsədli maliyyələşdirmənin uçotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv sayılır?

- ☐ vergitutmaya qədər mənfəətin hesablanmasında iştirakı əlamətinə görə alınmış kredit və borcların analitik uçotunun təşkili;
- ☐ investisiya aktivinin alınmasına və ya yaradılmasına ilə əlaqədar alınmış kredit və borclar üzrə xərclər onun ilkin dəyərinə daxil edilir;
- ☒ kredit və borclar üzrə xərclər vergi xərclərinə daxil edilir;
- ☐ təşkilatın cari xərclərinə aid edilən və onun əməliyyat xərcləri olan kredit və borclar üzrə xərclər təşkilatın maliyyə nəticələrinə daxil edilir;
- ☐ uçota qəbul olunmasına qədər qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar üzrə xərclər onların dəyərinə daxil edilir;

464 Kredit müqaviləsi ilə müəyyən edilmiş, vaxtında ödənilməyən uzunmüddətli kreditlər və faizlər aşağıdakı hesabda uçota alınmalıdır:

- ☐ 414
- ☐ 402
- ☒ 401
- ☐ 501
- ☐ 242

465 Cari borcların auditi zamanı auditor tərəfindən qəbul olunan cari borc:

- ☒ hesablaşmaların müəyyən edilmiş formalarından yaranan
- ☐ iddia müddəti ötmüş
- ☐ vaxtında ödənilməyən
- ☐ ümitsiz
- ☐ uzunmüddətli

466 Cari borca aid edilir:

- ☐ ümitsiz
- ☐ vaxtı bitmiş ödəniş
- ☒ hesablaşmaların müəyyən edilmiş formalarından yaranan
- ☐ vaxtında ödənilməyən
- ☐ uzunmüddətli

467 Vaxtında ödənilməyən borca aid edilir:

- ☐ iddia müddəti ötmüş
- ☐ ümitsiz
- ☐ qısamüddətli
- ☐ uzunmüddətli
- ☒ ödənilmə vaxtı keçmiş borc

468 Debitor borclarının auditi zamanı onun aşağıdakı kateqoriyaları fərqləndirilir:

- ☒ bütün cavablar doğrudur
- ☐ şübhəli
- ☐ qısamüddətli
- ☐ uzunmüddətli
- ☐ ümitsiz

469 Kreditor borclarının auditi zamanı onun aşağıdakı kateqoriyaları fərqləndirilir:

- ☒ bütün cavablar doğrudur
- ☐ vaxtında ödənilməmiş
- ☐ qısamüddətli
- ☐ uzunmüddətli
- ☐ iddia müddəti ötmüş

470 Kredit müqaviləsi ilə müəyyən edilmiş, vaxtında ödənilməyən qısamüddətli kredit və faizlər aşağıdakı hesabda uçota alınmalıdır:

- ☐ 501
- ☐ 242
- ☐ 311
- ☐ 333
- ☐ 414

471 Audit prosesində digər debitor və kreditorlar ilə hesablaşmaların yoxlanılması zamanı hansı hesabın subhesabları yoxlanılır?

- ☐ 217, 223, 522, 538
- ☒ 177, 217, 435, 538
- ☐ 532, 217, 223, 522
- ☐ 212, 223, 244, 173
- ☐ 217, 171, 215, 431

472 Kredit ilə satılmış mallar üzrə hesablaşmaların auditi zamanı onların hansı hesabda uçota alınması auditor tərəfindən düzgün hesab olunur?

- ☐ 245, 408
- ☐ 217, 2 45
- ☒ 173, 213
- ☐ 213, 538
- ☐ 177, 213

473 Kreditə satılmış mallar üzrə hesablaşmaların auditi aşağıdakı hesabların məlumatları üzrə aparılır:

- ☐ 245, 408
- ☒ 173, 213
- ☐ 217, 2 45
- ☐ 213, 538
- ☐ 177, 213

474 Sənaye müəssisəsində D-t 218 K-t 171 mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- ☐ ödənmə vaxtı çatmış debitor borclarının silinməsini
- ☐ uzunmüddətli debitor borclarının silinməsini
- ☒ vaxtında alınmamış debitor borclarının silinməsini
- ☐ vaxtında silinməmiş debitor borclarının silinməsini
- ☐ tələb olunmamış debitor borclarının silinməsini

475 Auditor sənaye müəssisəsində kreditor borclarının aşağıdakı hesabda əks etdirilmə-si-ni düzgün hesab etmir:

- ☒ «Gələcək hesabat dövrlərin gəlirləri»
- ☐ «Təhtəhesab məbləqlər»;
- ☐ «Nominal (nizamnamə) kapitalı»;
- ☐ «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»;
- ☐ «Qısamüddətli bank kreditləri»;

476 Istiqrazların satılması: satılmış istiqrazlar üzrə kurs fərqi məbləğinə görə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 621 K-t 175
- ☐ D-t 175 K-t 621
- ☐ D-t 175 K-t 811
- ☐ D-t 811 K-t 175
- ☒ D-t 442 K-t 801

477 Istiqrazların satılması: satış tarixinə kursa görə nominal üzrə istiqrazların dəyərinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 621 K-t 175
- ☐ D-t 175 K-t 801
- ☐ D-t 801 K-t 175
- ☒ D-t 611 K-t 183
- ☐ D-t 175 K-t 621

478 Istiqrazların satılması: istiqrazın bazar qiyməti ilə pul gəliri məbləğinə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☒ D-t 223 K-t 611
- ☐ D-t 175 K-t 801
- ☐ D-t 621 K-t 175
- ☐ D-t 175 K-t 621
- ☐ D-t 801 K-t 175

479 Istiqrazların ödənilməsi: istiqrazlar üzrə hesablanmış faiz məbləğinə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 223 K-t 611
- ☒ D-t 175 K-t 801
- ☐ D-t 223 K-t 225
- ☐ D-t 611 K-t 221
- ☐ D-t 221 K-t 225

480 Istiqrazların ödənilməsindən maliyyə nəticəsinin silinməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 223 K-t 221
- ☐ D-t 221 K-t 223
- ☐ D-t 621 K-t 175
- ☐ D-t 175 K-t 621
- ☒ D-t 611 K-t 801

481 Istiqrazların ödənilməsi: vəsaitin valyuta hesabına daxil olduğu tarixə dollar kursu üzrə istiqrazın nominal dəyərində valyuta məbləğinə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 621 K-t 175
- ☐ D-t 175 K-t 801
- ☒ D-t 223 K-t 611
- ☐ D-t 801 K-t 175
- ☐ D-t 175 K-t 621

482 Istiqraz kuponu üzrə vəsaitin daxil olması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 611 K-t 801
- ☐ D-t 175 K-t 801
- ☒ D-t 223 K-t 176
- ☐ D-t 175 K-t 611
- ☐ D-t 801 K-t 611

483 Valyuta istiqrazları üzrə hesablanmış faizə görə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 611 K-t 175
- ☒ D-t 176 K-t 801
- ☐ D-t 611 K-t 341
- ☐ D-t 341 K-t 611
- ☐ D-t 175 K-t 611

484 Səlahiyyətli banklar vasitəsi ilə xarici valyutanın satışından zərərin silinməsi üzrə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 731 K-t 222
- ☐ D-t 221 K-t 223
- ☐ D-t 223 K-t 221
- ☐ D-t 175 K-t 731
- ☒ D-t 801 K-t 611

485 Səlahiyyətli banklar vasitəsi ilə xarici valyutanın satışından mənfəətin silinməsinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 223 K-t 731
- ☐ D-t 221 K-t 222

- ☒ D-t 611 K-t 801
- ☐ D-t 731 K-t 223
- ☐ D-t 731 K-t 222

486 Səlahiyyətli banklar vasitəsi ilə satılmış xarici valyutanın dəyərində tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 731 K-t 211
- ☐ D-t 221 K-t 223
- ☐ D-t 221 K-t 801
- ☐ D-t 223 K-t 221
- ☒ D-t 611 K-t 222

487 Səlahiyyətli banklar vasitəsi ilə satılmış xarici valyutalar üzrə ümumi gəlir məbləğinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☒ D-t 223 K-t 611
- ☐ D-t 211 K-t 222
- ☐ D-t 211 K-t 731
- ☐ D-t 221 K-t 731
- ☐ D-t 731 K-t 221

488 Səlahiyyətli banklar vasitəsi ilə satılmış xarici valyutalar üzrə xərc məbləğinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 801 K-t 611
- ☒ D-t 731 K-t 223
- ☐ D-t 222 K-t 621
- ☐ D-t 221 K-t 222
- ☐ D-t 222 K-t 211

489 Xarici valyutanın satışından zərərin silinməsinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☒ D-t 801 K-t 611
- ☐ D-t 731 K-t 221
- ☐ D-t 221 K-t 731
- ☐ D-t 731 K-t 621
- ☐ D-t 621 K-t 731

490 Xarici valyutanın satışından mənfəətin silinməsinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 221 K-t 731
- ☐ D-t 731 K-t 221
- ☐ D-t 621 K-t 731
- ☐ D-t 731 K-t 621
- ☒ D-t 611 K-t 801

491 Xarici valyutanın satışı ilə əlaqədar xərclərə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 611 K-t 221
- ☐ D-t 221 K-t 611
- ☐ D-t 222 K-t 611
- ☒ D-t 731 K-t 223
- ☐ D-t 611 K-t 222

492 Xarici valyutanın satışından gəlirlərinin ümumi məbləği üzrə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 221 K-t 621
- ☐ D-t 222 K-t 731
- ☒ D-t 223 K-t 611
- ☐ D-t 731 K-t 222
- ☐ D-t 621 K-t 221

493 Satılacaq valyutanın dəyərinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 213 K-t 211
- ☐ D-t 221 K-t 211
- ☒ D-t 222 K-t 223
- ☐ D-t 211 K-t 221
- ☐ D-t 211 K-t 212

494 Mütləq satış əməliyyatları üzrə xarici valyutanın satışından zərərin silinməsinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☒ D-t 801 K-t 611
- ☐ D-t 224 K-t 731
- ☐ D-t 731 K-t 224
- ☐ D-t 221 K-t 731
- ☐ D-t 731 K-t 221

495 Mütləq satış əməliyyatları üzrə xarici valyutanın satışından mənfəətin silinməsinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 631 K-t 731
- ☐ D-t 223 K-t 221
- ☐ D-t 221 K-t 223
- ☒ D-t 611 K-t 801
- ☐ D-t 731 K-t 631

496 Satılmış xarici valyutanın dəyərinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 223 K-t 211
- ☐ D-t 221 K-t 621
- ☐ D-t 621 K-t 221
- ☒ D-t 611 K-t 222
- ☐ D-t 211 K-t 223

497 Kurs fərqi mühasibat uçotunda mənfəətə (zərərə) aid edilsə müsbət kurs fərqi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 224 K-t 341
- ☐ D-t 341 K-t 224
- ☐ D-t 221 K-t 341
- ☐ D-t 341 K-t 221
- ☒ D-t 223 K-t 801

498 Kurs fərqi mühasibat uçotunda mənfəətə (zərərə) aid edilsə mənfi kurs fərqi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 224 K-t 341
- ☐ D-t 341 K-t 221

- ☐ D-t 221 K-t 341
- ☒ D-t 801 K-t 223
- ☐ D-t 221 K-t 341

499 Mütləq satış əməliyyatlarından valyuta gəlirlərinin ümumi məbləği üzrə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 225 K-t 221
- ☐ D-t 221 K-t 225
- ☒ D-t 223 K-t 211
- ☐ D-t 221 K-t 222
- ☐ D-t 225 K-t 224

500 Mütləq satış əməliyyatları üzrə satılacaq valyutanın dəyərində tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 223 K-t 213
- ☐ D-t 221 K-t 213
- ☒ D-t 222 K-t 211
- ☐ D-t 213 K-t 221
- ☐ D-t 213 K-t 223

501 Mütləq satış əməliyyatları üzrə satılmış valyutanın dəyərində tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 223 K-t 211
- ☐ D-t 221 K-t 631
- ☐ D-t 631 K-t 221
- ☒ D-t 611 K-t 222
- ☐ D-t 211 K-t 223

502 Mütləq satış əməliyyatları üzrə xarici valyutanın satışı ilə əlaqədar xərclərə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 631 K-t 221
- ☐ D-t 221 K-t 611
- ☐ D-t 631 K-t 611
- ☒ D-t 731 K-t 223
- ☐ D-t 611 K-t 222

503 Səlahiyyətli banklar vasitəsi ilə xarici valyutalar alış günü cari valyuta hesabına köçürülərsə xarici valyutanın alınması üzrə tapşırıq məbləğinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 212 K-t 215
- ☒ D-t 222 K-t 223
- ☐ D-t 801 K-t 611
- ☐ D-t 611 K-t 225
- ☐ D-t 215 K-t 212

504 Səlahiyyətli banklar vasitəsi ilə xarici valyutalar alış günü cari valyuta hesabına köçürülərsə alınmış xarici valyutanın məbləğinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 212 K-t 611
- ☒ D-t 223 K-t 222
- ☐ D-t 801 K-t 611
- ☐ D-t 221 K-t 212
- ☐ D-t 611 K-t 212

505 Səlahiyyətli banklar vasitəsi ilə alınmış xarici valyutalar üzrə valyuta kursunun MB kursundan artıq məbləğinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 731 K-t 611
- ☐ D-t 223 K-t 212
- ☐ D-t 611 K-t 731
- ☒ D-t 801 K-t 222
- ☐ D-t 611 K-t 223

506 Səlahiyyətli banklar vasitəsi ilə alınmış xarici valyutalar üzrə xərc məbləğinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 801 K-t 212
- ☒ D-t 202 K-t 223
- ☐ D-t 222 K-t 212
- ☐ D-t 222 K-t 801
- ☐ D-t 221 K-t 222

507 Səlahiyyətli banklar vasitəsi ilə satılacaq xarici valyutanın məbləğinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 801 K-t 611
- ☐ D-t 221 K-t 225
- ☐ D-t 224 K-t 212
- ☐ D-t 225 K-t 221
- ☒ D-t 222 K-t 223

508 Sənaye müəssisəsində verilmiş avansların və alınmış kommersiya kreditlərinin yoxlanması proseduru aid edilir:

- ☐ maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə;
- ☐ maliyyə qoyuluşunun auditinin vəzifəsinə;
- ☐ qeyri maddi aktivlərin auditinin vəzifəsinə;
- ☐ daxili hesablasmaların auditinin vəzifəsinə;
- ☒ xarici hesablasmaların auditinin vəzifəsinə;

509 əməyin ödənilməsi üzrə hesablasmaların auditini aşağıdakı hesabın analitik və sintetik məlumatları əsasında aparılır :

- ☐ 545
- ☐ 213
- ☒ 533
- ☐ 244
- ☐ 534

510 Auditor normativdən artıq ezamiyyə xərclərinin hansı mənbə hesabına silinməsinə düzgün hesab edir:

- ☐ qeyri satış gəlirlərinə
- ☐ işçinin öz hesabına
- ☐ məhsulun maya dəyərinə
- ☐ gələcək hesabat dövrlərin gəlirlərinə
- ☒ mənfəət hesabına

511 Auditorun fikrincə sənaye müəssisəsində hansı yazılış işçilərə dividendin hesablanmasını səciyyələndirir:

- ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Ümumi mənfəət (zərər)»
- ☐ D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Ümumi mənfəət (zərər)»
- ☐ D-t «Hesabat ilinin xalis mənfəəti (zərəri)» K-t «Nominal (nizamnamə) kapitalı»

- ☐ D-t «Ümumi mənfəət (zərər)» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- ☒ D-t «Hesabat ilinin xalis mənfəəti (zərəri)» K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»

512 Sənaye müəssisəsində hesablaşma-ödəmə cədvəlinə daxil edilir:

- ☐ hesablanmış və veriləcək əmək haqqı;
- ☐ yalnız ödəniləcək əmək haqqı məbləği;
- ☐ ödənilmək üçün hesablanmış əmək haqqı;
- ☒ hesablanmış əmək haqqı, tutulası və veriləsi məbləq ;
- ☐ hesablanmış əmək haqqı və tutulma məbləqləri;

513 Auditor sənaye müəssisəsində deponent edilmiş əmək haqqı məbləği üzrə aşağıdakı mühasi-bat yazılışını düzgün hesab edir?

- ☒ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Müxtəlif debitor və kreditor borcları»
- ☐ D-t «Bank hesablaşma hesabları» K-t «Müxtəlif debitor və kreditor borcları»
- ☐ D-t «Müxtəlif debitor və kreditor borcları» K-t «Kassa»
- ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Təhtəlhəsab məbləğlər»
- ☐ D-t «Digər ehtiyatlar» K-t «Nominal (nizamnamə) kapital»

514 Sənaye müəssisəsində əmək üzrə qanunvericilik qaydalarına əməl olunması üzrə daxili nəzarətin vəziyyətinin auditi zamanı yoxlanılır

- ☐ məzuniyyətlərin verilməsi üzrə əməllərin mövcudluğu;
- ☐ sexlərdə iş vaxtının uçotu tabelinin aparılması;
- ☐ fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanmasının düzgünlüyü;
- ☐ vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüyü;
- ☒ bütün cavablar doğrudur;

515 Sənaye müəssisəsində şəxsi heyətin uçotu üzrə nümunəvi formaların mövcudluğunun yoxlanması auditin hansı istiqamətinə aid edilir?

- ☐ işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;
- ☒ əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
- ☐ vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüyünün yoxlanması;
- ☐ fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanmasının düzgünlüyünün yoxlanması;
- ☐ işəməzd fəhlələrə əmək haqqının hesablanmasının uçotu və ona nəzarətin təşkilinin yoxlanması;

516 Sənaye müəssisəsində əmək və onun ödənilməsi üzrə əməliyyatların düzgünlüyünün yoxlanması:

- ☐ hesablaşma, valyuta və digər hesabların auditinin məqsədidir;
- ☒ daxili hesalaşmalar üzrə uçotun auditinin məqsədidir;
- ☐ xarici hesalaşmalar üzrə uçotun auditinin məqsədidir;
- ☐ kassa əməliyyatları üzrə uçotun auditinin məqsədidir;
- ☐ istehsal xərclərinin üzrə uçotun auditinin məqsədidir;

517 Auditor sənaye müəssisəsində qazanxana işçisinə hesablanmış əmək haqqı hansı hesabın debetinə yazılmalıdır?

- ☐ 202-5;
- ☐ 202-1;
- ☒ 202-7;
- ☐ 202-3;
- ☐ 202-6;

518 Sənaye müəssisəsində təhtəlhəsab şəxs tərəfindən pul vəsaitlərinin qaytarılmasının hansı yazılışı auditor tərəfindən düzgün hesab edilir:

- ☐ D-t «Bank hesablaşma hesabları» K-t «İstehsalat məsrəfləri»
- ☐ D-t «Təhtəl hesab məbləqlər» K-t «İstehsalat məsrəfləri»
- ☒ D-t «Kassa» K-t «Təhtəl hesab məbləqlər»
- ☐ D-t «Təhtəl hesab məbləqlər» K-t «Bank hesablaşma hesabları»
- ☐ D-t «Bank hesablaşma hesabları» K-t «Təhtəlhesab məbləqlər»

519 Sənaye müəssisəsində təhtəlhesab şəxslərə pul vəsaitlərinin verilməsi zamanı hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab edilir:

- ☐ D-t «Bank hesablaşma hesabları» K-t «İstehsalat məsrəfləri »
- ☐ D-t «İstehsalat məsrəfləri » K-t «Təhtəl hesab məbləqlər»
- ☒ D-t «Təhtəlhesab məbləqlər» K-t «Kassa»
- ☐ D-t «Təhtəlhesab məbləqlər» K-t «Bank hesablaşma hesabları»
- ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc» K-t «İstehsalat məsrəfləri »

520 Auditor sənaye müəssisəsində əmək haqqının ödənilməsinin hansı mühasibat yazılışını düzgün hesab edir?

- ☒ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc» K-t «Kassa»
- ☐ D-t «İstehsalat məsrəfləri » K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
- ☐ D-t «Tələblərə əsasən verilən digər bank hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
- ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc» K-t «Bank hesablaşma hesabları»
- ☐ D-t «Bank hesablaşma hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»

521 Sənaye müəssisəsində əmək haqqının hesablanması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab edilir?

- ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc» K-t «Kassa»
- ☐ D-t «Kassa» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
- ☐ D-t «Tələblərə əsasən verilən digər bank hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
- ☒ D-t «İstehsalat məsrəfləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
- ☐ D-t «Bank hesablaşma hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»

522 Sənaye müəssisəsində təhtəlhesab şəxslərə pul vəsaitinin verilməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- ☐ D-t «Tələblərə əsasən verilən digər bank hesabları» K-t «Bank hesablaşma hesabları»
- ☐ D-t «Kassa» K-t «Tələblərə əsasən verilən digər bank hesabları»
- ☐ D-t «Bank hesablaşma hesabları» K-t «Tələblərə əsasən verilən digər bank hesabları»
- ☐ D-t «Bank hesablaşma hesabları» K-t «Kassa»
- ☒ D-t «Təhtəlhesab məbləqlər» K-t «Kassa»

523 Naryadlar, marşrut vərəqələri informasiya mənbəyi hesab olunur?

- ☒ daxili hesablaşmaların auditinin;
- ☐ istehsal ehtiyatlarının auditinin;
- ☐ əsas vəsaitlərin auditinin;
- ☐ xarici hesablaşmaların auditinin;
- ☐ kassa əməliyyatlarının auditinin;

524 əmək qanunvericiliyi üzrə normativ-hüquqi sənədlərə riayət olunmasının, müxtəlif əmək haqqı və tutulmaların düzgünlüyünün yoxlanması:

- ☐ hesablaşma, valyuta və digər hesabların auditinin məqsədidir;
- ☒ daxili hesalaşmalar üzrə uçotun auditinin məqsədidir;
- ☐ xarici hesalaşmalar üzrə uçotun auditinin məqsədidir;
- ☐ kassa əməliyyatları üzrə uçotun auditinin məqsədidir;
- ☐ istehsal xərclərinin üzrə uçotun auditinin məqsədidir;

525 Qazanxana işçisinə hesablanmış əmək haqqının hansı hesabın debetinə yazılmasını auditor düzgün hesab edir?

- ☒ köməkçi istehsalatla məşğul olan işçi heyətinə məsrəflər;
- ☐ istehsalatda istifadə olunmuş əsas materiallar;
- ☐ istehsalatda istifadə olunmuş köməkçi xammal;
- ☐ istehsalatda istifadə olunmuş köməkçi materiallar;
- ☐ əsas istehsalatla məşğul olan işçi heyətinə məsrəflər;

526 İşəmuзд qaydada fəhlələrə əmək haqqının hesablanması yoxlanması zamanı auditor hansı sənəddən istifadə edir?

- ☐ hesab-faktura;
- ☐ iş vaxtının tabel uçuotu;
- ☒ naryadlar;
- ☐ ştat cədvəli;
- ☐ qaimə;

527 Sənaye müəssisəsində təhtəhesab şəxs tərəfindən edilən ezamiyyə xərcləri üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t «Kassa» K-t «Təhtəhesab məbləğlər»
- ☐ D-t «İstehsalat məsrəfləri» K-t «Təhtəhesab məbləğlər»
- ☒ D-t «İnzibati xərclər» K-t «Təhtəhesab məbləğlər»
- ☐ D-t «Təhtəhesab məbləğlər» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Kassa»

528 Sənaye müəssisəsində keçmişdə ümitsiz borc kimi zərərə silinmiş debitor borcları məbləğinin ödənilməsi üçün daxil olmuş məbləq hansı hesabda əks etdirilməlidir:

- ☒ «Gələcək hesabat dövrlərin gəlirləri»
- ☐ «Hesabat dövrünün xalis mənfəəti»;
- ☐ «Qanunvericilik üzrə ehtiyat»;
- ☐ «Ümumi mənfəət (zərər)»;
- ☐ «Emissiya gəliri»;

529 Mühasib tərəfindən aylıq, rüblük və illik toplanmış əmək haqqı məbləğinə nəzarətin yoxlanması proseduru daxili hesablasmaların uçuotu üzrə auditin hansı istiqamətinə aid edilir?

- ☒ əmək haqqı üzrə icmal hesablamların yoxlanması;
- ☐ işəmuзд fəhlələrə əmək haqqının hesablanması uçuotu və ona nəzarətin təşkilinin yoxlanması;
- ☐ əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
- ☐ işçilərə əmək haqqı xərcləri üzrə analitik uçuotun təşkilinin yoxlanması;
- ☐ fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması düzgünlüyünün yoxlanması;

530 Sexlərdə iş vaxtının uçuotu tabelinin aparılmasının yoxlanması auditor proseduru daxili hesablasmaların uçuotu üzrə auditin hansı istiqamətinə aid edilir?

- ☐ vaxtamuзд əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçuotun və hesablasmaların düzgünlüyünün yoxlanması;
- ☐ işəmuзд fəhlələrə əmək haqqının hesablanması uçuotu və ona nəzarətin təşkilinin yoxlanması;
- ☒ əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
- ☐ işçilərə əmək haqqı xərcləri üzrə analitik uçuotun təşkilinin yoxlanması;
- ☐ fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması düzgünlüyünün yoxlanması;

531 Sənaye müəssisəsində alınmış avans məbləqləri üzrə hansı mühasibat yazılışı doğrudur:

- ☒ D-t «Bank hesablasmaları» K-t «Alınmış qısamüddətli avanslar»

- ☐ D-t «Gələcək hesabat dövrün xərcləri» K-t «Digər qısamüddətli aktivlər»
- ☐ D-t «Digər qısamüddətli aktivlər» K-t «Alınmış qısamüddətli avanslar»
- ☐ D-t «Alınmış qısamüddətli avanslar» K-t «Digər qısamüddətli aktivlər»
- ☐ D-t «Digər qısamüddətli aktivlər» K-t «Gələcək hesabat dövrün xərcləri»

532 Auditor sənaye müəssisəsində əvvəllər verilmiş və tələb olunmamış avans məbləğinin silinməsinin hansı qaydasını düzgün hesab edir:

- ☐ D-t 543 K-t 244
- ☐ D-t 244 K-t 801
- ☒ D-t 801 K-t 192
- ☐ D-t 341 K-t 543
- ☐ D-t 543 K-t 341

533 Auditor sənaye müəssisəsinin işçilərinə dividendin hesablanması üzrə hansı yazılışı düzgün hesab edir?

- ☒ D-t 341 K-t 534
- ☐ D-t 342 K-t 301
- ☐ D-t 801 K-t 534
- ☐ D-t 801 K-t 533
- ☐ D-t 533 K-t 801

534 Auditor sənaye müəssisəsinin işçilərinə nağd qaydada dividendin ödənilməsi üzrə hansı yazılışı düzgün hesab edir?

- ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Tələblərə əsasən verilən digər bank hesabları»
- ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Bank hesablaşma hesabları»
- ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Ümumi mənfəət (zərər)»
- ☐ D-t «Bank hesablaşma hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar»
- ☒ D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t 221 «Kassa»

535 Sənaye müəssisəsində D-t 341 K-t 534 mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir?

- ☒ təşkilatda işləməyən səhmdarlara dividendlərin hesablanması
- ☐ təşkilatın işçilərinə dividendlərin ödənilməsi
- ☐ öz işçilərinə dividendlərin hesablanması
- ☐ işləməyən səhmdarlara dividendlərin ödənilməsi
- ☐ ehtiyat kapitalı hesabına dividendlərin hesablanması

536 Deponent edilmiş əmək haqqı məbləği üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t «Müxtəlif debitor və kreditor borcları» K-t «Kassa»
- ☐ D-t «Bank hesablaşma hesabları» K-t «Müxtəlif debitor və kreditor borcları»
- ☐ D-t «Digər ehtiyatlar» K-t «Nominal (nizamnamə) kapital»
- ☒ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Müxtəlif debitor və kreditor borcları»
- ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Təhtəlhəساب məbləğlər»

537 Təşkilatda daxili hesablaşmaların yoxlanması zamanı fiziki şəxslərdən gəlir vergisinin düzgün hesablanmaması faktı akar olunmuşdur. Bu, vergitutma mühasibat hesabının dürüslüyünə necə təsir göstərəcəkdir?

- ☐ vergiyə cəlb olunan mənfəət məbləği azalacaq;
- ☐ fiziki şəxslərdən vergi və digər tutulmalar üzrə vergitutma bazası azalacaq;
- ☐ fiziki şəxslərdən gəlir vergisi artacaq;
- ☒ fiziki şəxslərdən gəlir vergisi azalacaq;
- ☐ vergiyə cəlb olunan mənfəət məbləği artacaq;

538 Təşkilatda daxili hesablaşmaların yoxlanması zamanı mükafat və hədiyyələrin dəyəri işçilərin ümumi gəlir məbləğinə daxil edilməməsi faktı akar olunmuşdur. Bu, vergitutma mühasibat hesabatının dürüslüyünə necə təsir göstərəcəkdir?

- ☐ vergiyə cəlb olunan mənfəət məbləği azalacaq;
- ☒ fiziki şəxslərdən vergi və digər tutulmalar üzrə vergitutma bazası azalacaq;
- ☐ fiziki şəxslərdən gəlir vergisi artacaq;
- ☐ fiziki şəxslərdən gəlir vergisi azalacaq;
- ☐ vergiyə cəlb olunan mənfəət məbləği artacaq;

539 Təşkilatda daxili hesablaşmaların yoxlanması zamanı tikinti işlərinin aparılmasına əmək haqqı xərcləri məhsulun maya dəyərinə daxil edilməsi faktı akar olunmuşdur. Bu, vergitutma mühasibat hesabatına necə təsir göstərəcəkdir?

- ☐ fiziki şəxslərdən gəlir vergisi artacaq;
- ☐ vergitutma bazası azalacaq;
- ☐ vergiyə cəlb olunan mənfəət məbləği artacaq;
- ☒ vergiyə cəlb olunan mənfəət məbləği azalacaq;
- ☐ fiziki şəxslərdən gəlir vergisi azalacaq;

540 əsas vəsait obyektlərinin vergiyə cəlb olunmanın auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- ☐ əsas vəsaitlərin hərəkətinin hesabatda əks olunmasının yoxlanılması
- ☐ əsas vəsaitlərin yenidən qiymətləndirilməsi üzrə nəticələrin yoxlanılması
- ☐ əsas vəsaitlərin alışı-satışı üzrə müqavilələrin rəsmiləşdirilməsinin yoxlanılması
- ☒ ƏDV üzrə hesablaşmaların düzgünlüyünün yoxlanılması
- ☐ əsas vəsaitlərin amortizasiyasının hesabatda əks olunmasının yoxlanılması

541 Amortizasiyanın aylıq hesablanması düzgünlüyünün yoxlanması audit proseduru tətbiq olunur:

- ☐ hesablanmış amortizasiyanın xərclərə silinməsinin düzgünlüyünün yoxlanılması zamanı
- ☐ amortizasiya məbləqlərinin dinamikada qiymətləndirilməsi zamanı
- ☐ amortizasiya məbləqlərinin illər üzrə müqayisə edilməsi zamanı
- ☐ amortizasiyanın hesablanması müəssisənin uçot siyasətinə uyğunluğunun yoxlanması zamanı
- ☒ amortizasiyanın hesablanması düzgünlüyünün yoxlanması zamanı

542 əsas vəsaitlərin amortizasiyasının hesabatda əks olunmasının yoxlanması audit proseduru tətbiq olunur:

- ☐ amortizasiya məbləqlərinin illər üzrə müqayisə edilməsi zamanı
- ☒ amortizasiyanın hesablanması düzgünlüyünün yoxlanması zamanı
- ☐ amortizasiya məbləqlərinin dinamikada qiymətləndirilməsi zamanı
- ☐ amortizasiyanın hesablanması müəssisənin uçot siyasətinə uyğunluğunun yoxlanması zamanı
- ☐ hesablanmış amortizasiyanın xərclərə silinməsinin düzgünlüyünün yoxlanması zamanı

543 əsas vəsaitlərin hərəkətinin hesabatda əks etdirilməsinin yoxlanması audit proseduru tətbiq olunur:

- ☐ əsas vəsaitlərin mövcudluğu və saxlanması auditi zamanı
- ☐ əsas vəsaitlərin yenidən qiymətləndirilməsinin auditi zamanı
- ☐ əsas vəsaitlərin alışı-satışı üzrə müqavilələrin auditi zamanı
- ☐ əsas vəsaitlərin amortizasiyasının auditi zamanı
- ☒ əsas vəsaitlərin hərəkətinin auditi zamanı

544 Aşağıdakı audit prosedurları əsas vəsaitlərin mövcudluğunun və saxlanılmasının auditini səciyyələndirir:

- ☐ əsas vəsaitlərin hərəkətinin hesabatda əks olunmasının yoxlanılması
- ☐ ƏDV üzrə hesablaşmaların düzgünlüyünün yoxlanılması
- ☒ əsas vəsaitlərin yenidən qiymətləndirilməsinin nəticələrinin yoxlanılması
- ☐ əsas vəsaitlərin alışı-satışı üzrə müqavilələrin rəsmiləşdirilməsinin yoxlanılması
- ☐ əsas vəsaitlərin amortizasiyasının hesabatda əks olunmasının yoxlanılması

545 əsas vəsaitlərin auditinin başlıca məqsədlərinə aiddir:

- ☐ əsas vəsaitlərin hərəkətinin qiymətləndirilməsi
- ☒ əsas vəsaitlərin uçotda qiymətləndirilməsinin düzgünlüyü
- ☐ işçinin fondla silahlanması səviyyəsinin qiymətləndirilməsi
- ☐ əsas vəsaitlərin texniki vəziyyətinin qiymətləndirilməsi
- ☐ əsas vəsaitlərin rentabelliyyəsinin hesablanması düzgünlüyü

546 əsas vəsaitlərin auditinin mənbələrinə aiddir:

- ☐ mühasibat uçotunun hesablar planı]
- ☐ maliyyə hesabatları
- ☐ mühasibat balansı
- ☐ mühasibat uçotunun standartları
- ☒ əsas vəsaitlərin inventar kartları

547 əsas vəsait obyektləri üzrə amortizasiya hesablanır:

- ☐ istismara verildiyi ayın 1-dən
- ☐ müəssisə rəhbərinin qərarına əsasən;
- ☒ obyektin uçota alındığı aydan sonrakı ayın 1-dən;
- ☐ obyektin uçota alındığı ayının 1-dən;
- ☐ baş mühasibin qərarına əsasən;

548 Qeyri-maddi aktivlərin daxil olması üzrə əməliyyatların auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- ☐ daxil olmuş qeyri maddi aktiv üzrə verginin hesablanması düzgünlüyünün yoxlanması
- ☒ qeyri-maddi aktivlərin hərəkətinin hesabatda əks olunmasının yoxlanılması
- ☐ qeyri-maddi aktivlərin yenidən qiymətləndirilməsi üzrə nəticələrin yoxlanılması
- ☐ daxil olmuş qeyri maddi aktivlərin uzunmüddətli aktivlərin ümumi dəyərində payının hesablanması
- ☐ daxil olmuş qeyri maddi aktiv üzrə amortizasiyanın hesablanması düzgünlüyünün yoxlanması

549 Qeyri maddi aktivlər üzrə hesablanmış amortizasiyanın yoxlanılması özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- ☐ qeyri maddi aktivlərin alışı-satışı üzrə müqavilələrin rəsmiləşdirilməsinin yoxlanılması
- ☐ nizamnamə kapitalına yönəldilən qeyri maddi aktivlərin qiymətləndirilməsinin düzgünlüyünün yoxlanılması
- ☐ inventarlaşdırılma ilə bağlı nəticələrin yoxlanılması
- ☐ uzunmüddətli aktivlərin qəbulu ilə bağlı komissiyanın yaradılmasının yoxlanılması
- ☒ hesablanmış amortizasiyanın hesabatda əks olunmasının düzgünlüyünün yoxlanılması

550 Qeyri maddi aktivlər üzrə hesablanmış amortizasiyanın hesabatda əks olunmasının düzgünlüyünün yoxlanması proseduru tətbiq olunur:

- ☐ qeyri maddi aktivlərin alışı-satışı üzrə müqavilələrin rəsmiləşdirilməsinin auditi zamanı
- ☐ nizamnamə kapitalına yönəldilən qeyri maddi aktivlərin qiymətləndirilməsinin auditi zamanı
- ☐ qeyri maddi aktivlərin qəbulu ilə bağlı komissiyanın mövcudluğunun auditi zamanı
- ☐ inventarizasiya ilə bağlı nəticələrin auditi zamanı
- ☒ qeyri maddi aktivlərin amortizasiyasının auditi zamanı;

551 Kommersiya krediti qaydasında alınmış əmtəə-material qiymətlilərinin uçota alınmasına qədər kredit üzrə faizlər hesablandıqda hara daxil edilir:

- ☐ satışdan kənar xərclərə;
- ☒ əmtəə-material qiymətlilərinin dəyərinə;
- ☐ təşkilatın xalis mənfəətinə;
- ☐ əməliyyat xərclərinin tərkibinə;
- ☐ təşkilatın əlavə kapitalına;

552 Kommersiya krediti qaydasında alınmış əmtəə-material qiymətlilərinin uçota alındıqdan sonra kredit üzrə faizlər hesablandıqda hara daxil edilir:

- ☐ satışdan kənar xərclərə (gəlirlərə);
- ☐ əmtəə-material qiymətlilərinin dəyərində;
- ☐ təşkilatın xalis mənfəətində;
- ☒ əməliyyat xərclərinin tərkibində;
- ☐ təşkilatın əlavə kapitalına;

553 Malların daxil olması tarixinə yaranmış öhdəlik məbləği manatla faktiki ödənilmiş məbləğə uyğun gəlmədikdə vergi uçotunda məbləq fərqi hara daxil edilir

- ☒ satışdan kənar xərclərə;
- ☐ əmtəə-material qiymətlilərinin dəyərində;
- ☐ təşkilatın xalis mənfəətində;
- ☐ əməliyyat xərclərinin tərkibində;
- ☐ təşkilatın əlavə kapitalına;

554 Qiymətlilərin alınması ilə bağlı borc vəsaiti üzrə faizlər vergi uçotunda əks etdirilir:

- ☐ əmtəə-material qiymətlilərinin dəyərində;
- ☒ satışdan kənar xərclərin tərkibində;
- ☐ təşkilatın xalis mənfəətində;
- ☐ əməliyyat xərclərinin tərkibində;
- ☐ təşkilatın əlavə kapitalında;

555 Qiymətlilərin alınması ilə bağlı borc vəsaiti üzrə faizlər mühasibat uçotunda onların uçota alınmasından sonra harada əks etdirilir:

- ☐ əmtəə-material qiymətlilərinin dəyərində;
- ☐ satışdan kənar xərclərin tərkibində;
- ☐ təşkilatın xalis mənfəətində;
- ☒ əməliyyat xərclərinin tərkibində;
- ☐ təşkilatın əlavə kapitalında;

556 Qiymətlilərin alınması ilə bağlı borc vəsaiti üzrə faizlər mühasibat uçotunda onların uçota alınmasına qədər harada əks etdirilir:

- ☐ təşkilatın xalis mənfəətində;
- ☒ əmtəə-material qiymətlilərinin dəyərində;
- ☐ təşkilatın əlavə kapitalında;
- ☐ satışdan kənar xərclərin tərkibində;
- ☐ əməliyyat xərclərinin tərkibində;

557 Inventarizasiya zamanı əksikgəlmələr aid edilməlidir:

- ☐ təşkilatın xalis mənfəətində;
- ☐ təşkilatın əlavə kapitalına
- ☐ əməliyyat xərclərinin tərkibində;
- ☐ əmtəə-material qiymətlilərinin dəyərində;
- ☒ konkret günahkar şəxsə;

558 Müqəssir şəxsdən çatışmazlığın tutulması mümkün olmadıqda silinir?

- ☒ inziati xərclərə;
- ☐ əməliyyat xərclərinin tərkibində;
- ☐ əmtəə-material qiymətlilərinin dəyərində;
- ☐ hazır məhsula;
- ☐ əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;

559 İstehsal prosesində çatışmazlıqlar müəyyən olunur:

- ☐ istehsal xərcləri istiqamətləri üzrə material xərclərinin bəlgəşdürülməsi cədvəlinin yoxlanması vasitəsi ilə;
- ☐ xərclərin bəlgəşdürülməsi cədvəllərində və aparılmış hesablamə məlumatlarının üzləşdirilməsi vasitəsi ilə;
- ☒ inventarizasiya zamanı;
- ☐ istehsal prosesində;
- ☐ analitik prosedur vasitəsi ilə;

560 Məhsulun tam maya dəyərinin hesablanması metodu ilə direkt-kostinq sisteminin fərqi nədir ?

- ☐ müstəqim əmək məsrəflərinin bəlgəşdürülməsi qaydası;
- ☒ sabit xərclərin bəlgəşdürülməsi qaydası;
- ☐ dəyişən xərclərin bəlgəşdürülməsi qaydası;
- ☐ maşın və avadaqlıqların istismarı ilə bağlı xərclərin bəlgəşdürülməsi qaydası;
- ☐ müstəqim material məsrəflərinin bəlgəşdürülməsi qaydası;

561 Məhsulun tam maya dəyərinin hesablanması zamanı:

- ☒ bütün xərclər satılmış məhsullar və hazır məhsul qalıqları arasında bəlgəşdürülür;
- ☐ daimi xərclər bütünlükdə satılmış məhsula aid olunur;
- ☐ bütün xərclər satılmış məhsullar və bitməmiş istehsalat arasında bəlgəşdürülür;
- ☐ dolayı xərclər istehsal fəhlələrinin əsas əməkhaqqına proporsional bəlgəş-dü-rü-lür;
- ☐ dolayı xərclər istehsal olunmuş məhsulun həcminə proporsional bəlgəş-dü-rü-lür;

562 Xərclərin natamam hesablanması metodundan (direkt-kostinq) istifadə zamanı:

- ☐ bütün xərclər satılmış məhsullar və hazır məhsul qalıqları arasında bəlgəşdürülür;
- ☒ daimi xərclər bütünlükdə satılmış məhsula aid olunur;
- ☐ bütün xərclər satılmış məhsullar və bitməmiş istehsalat arasında bəlgəş-dü-rü-lür;
- ☐ dolayı xərclər istehsal fəhlələrinin əsas əməkhaqqına proporsional bəlgəş-dü-rü-lür;
- ☐ dolayı xərclər istehsal olunmuş məhsulun həcminə proporsional bəlgəş-dü-rü-lür;

563 Auditor yoxlanması zamanı aşkar olunmuş aşağıdakı əməliyyat tipik səhv deyildir:

- ☐ vahid istehsalda bitməmiş istehsal qalıqlarının normativ maya dəyəri ilə qiymətləndirilməsi ;
- ☒ ləğv olunmuş sifariş üzrə xərclərin kommersiya xərclərinin tərkibinə daxil edilməsi;
- ☐ əsas vəsaitlərə kapital qoyuluşu məbləğinin istehsal və tədavül xərclərinə aid edilməsi;
- ☐ hesabat dövrünün satılmamış məhsul qalığına düşən nəqliyyat xərclərinin istehsal xərclərinə daxil edilməsi;
- ☐ təşkilatın sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan ezamiyyə xərclərinin maya dəyərinə daxil edilməsi;

564 Auditor yoxlanması zamanı aşkar olunmuş aşağıdakı əməliyyat tipik səhv hansıdır:

- ☐ vahid istehsalda bitməmiş istehsal qalıqlarının faktiki maya dəyəri ilə qiymətləndirilməsi ;
- ☐ ləğv olunmuş sifariş üzrə xərclərin kommersiya xərclərinin tərkibinə daxil edilməsi;
- ☒ əsas vəsaitlərə kapital qoyuluşu məbləğinin istehsal və tədavül xərclərinə aid edilməsi;
- ☐ faktiki ümumi istehsal xərclərinin istehsalat məsrəflərinə silinməsi;
- ☐ daxil olmuş materialların uçotu üçün ilkin sənəd hesab olunan mədaxil orderindən istifadə olunması;

565 Plan kalkulyasiyası tərtib olunur:

- ☐ istehsal olunmuş məhsulun faktiki maya dəyərini əks etdirir;
- ☐ müəssisənin həmin dövrdə istehsal imkanlarına müvafiq;
- ☐ məhsul istehsalına faktiki xərclər haqqında mühasibat məlumatları əsasında;
- ☐ ayın əvvəlinə mövcud xammal, material və b.xərc normaları əsasında;
- ☒ il və ya rüb üzrə məhsulun orta maya dəyərini əks etdirir;

566 Normativ kalkulyasiya tərtib olunur:

- ☐ məhsul istehsalına faktiki xərclər haqqında mühasibat məlumatları əsasında;

- ☐ istehsal olunmuş məhsulun faktiki maya dəyərini əks etdirir;
- ☐ il və ya rüb üzrə məhsulun orta maya dəyərini əks etdirir;
- ☐ müəssisənin həmin dövrdə istehsal imkanlarına müvafiq;
- ☒ ayın əvvəlinə mövcud xammal, material və b.xərc normaları əsasında;

567 Smeta kalkulyasiyası tərtib olunur:

- ☒ ayrı-ayrı məmulat və ya iş üçün sifarişçilərlə hesablaşmada qiyməti müəyyən etmək üçün;
- ☐ müəssisənin həmin dövrdə istehsal imkanlarına müvafiq;
- ☐ məhsul istehsalına faktiki xərclər haqqında mühasibat məlumatları əsasında;
- ☐ ayın əvvəlinə mövcud xammal, material və b.xərc normaları əsasında;
- ☐ il və ya rüb üzrə məhsulun orta maya dəyərini əks etdirir;

568 Hesabat kalkulyasiyası tərtib olunur:

- ☐ ayrı-ayrı məmulat və ya iş üçün sifarişçilərlə hesablaşmada qiyməti müəyyən etmək üçün;
- ☐ müəssisənin həmin dövrdə istehsal imkanlarına müvafiq;
- ☒ məhsul istehsalına faktiki xərclər haqqında mühasibat məlumatları əsasında;
- ☐ ayın əvvəlinə mövcud xammal, material və b.xərc normaları əsasında;
- ☐ il və ya rüb üzrə məhsulun orta maya dəyərini əks etdirir;

569 Hansı sahədə bitməmiş istehsalın xüsusi çəkisi yüksək deyildir :

- ☒ çörəkbişirmə;
- ☐ gəmiqayırma;
- ☐ kənd təsərrüfatı;
- ☐ maşınqayırma;
- ☐ kimya;

570 Köməkçi istehsal xərcləri adətən bölüşdürülür :

- ☐ inzibati xərclərin həcminə proporsional;
- ☐ məmulatın emalı xərclərinə proporsional;
- ☐ istehsal fəhlələrinin əsas əməkhaqqına proporsional;
- ☒ istehlak olunmuş xidmətin miqdarına proporsional;
- ☐ buraxılmış məhsulun həcminə proporsional;

571 Köməkçi istehsal xərcləri bölüşdürülür :

- ☐ inzibati xərclərin həcminə proporsional;
- ☐ məmulatın emalı xərclərinə proporsional;
- ☐ istehsal fəhlələrinin əsas əmək haqqına proporsional;
- ☐ buraxılmış məhsulun həcminə proporsional;
- ☒ istehsal sifarişlərinə proporsional;

572 Plandankənar qeyri məhsuldar xərclər daxil edilir

- ☐ digər fəaliyyətdən zərərlərin tərkibinə;
- ☐ satışdankənar xərclərə;
- ☒ məhsulun faktiki maya dəyərinə;
- ☐ məhsulun normativ maya dəyərinə;
- ☐ satış üzrə xərclərin tərkibinə;

573 Istehsal ehtiyatları mühasibat uçotunda necə qiymətləndirilir:

- ☐ müqavilə qiyməti ilə;
- ☐ normativ maya dəyəri ilə;
- ☒ faktiki maya dəyəri ilə;
- ☐ plan maya dəyəri ilə;

- ☐ bazar qiyməti ilə;

574 Mühasibat uçotu qaydasına görə hesabat ilinin digər xərcləri:

- ☐ hesabat ilində mənfəət və zərərlər hesabına köçürülür;
☐ balans mənfəətinin tərkibində uçota alınır;
☒ mühasibat hesabatında ayrıca açıqlanmalıdır;
☐ mühasibat hesabatında ayrıca açıqlanmasına ehtiyac yoxdur;
☐ kommersiya xərclərinin tərkibində uçota alınır;

575 əsas vəsaitlərin təmiri ilə bağlı xərclər silinir:

- ☒ norma daxilində istehsal məsrəflərinə;
☐ inzibati xərclərə;
☐ kommersiya xərclərinə;
☐ üstəlik xərclərə;
☐ gələcək dövrlərin xərclərinə;

576 Satış üzrə xərclərin tərkibinə aid edilir :

- ☒ reklam xərcləri;
☐ avadanlıqların amortizasiyası;
☐ əsas fəhlələrin əmək haqqı;
☐ reklam üzrə vergi;
☐ sexlərdə məmulatın qablaşdırılması xərcləri;

577 Mühasibat uçotunda hazır məhsulun qiymətləndirilməsi metodu asılıdır:

- ☐ doğru cavab yoxdur;
☐ təşkilatın fəaliyyətinin həcmindən;
☐ istehsalın sahə xüsusiyyətindən;
☐ istifadə olunan istehsal texnologiyasının xüsusiyyətindən;
☒ təşkilatın uçot sisteminin seçilməsindən;

578 Yeni sexin tikintisinə sərf olunan materialların dəyəri aid edilir:

- ☐ məhsul satışına;
☐ əməliyyat xərclərinə;
☒ kapital qoyuluşlarına;
☐ əsas fəaliyyət üzrə xərclərə;
☐ qeyri satış xərclərinə;

579 Təşkilatın işçisinə ödənilən doğum üzrə vəsait üzrə hansı yazılış qaydası auditor tərəfindən düzgün qəbul olunur:

- ☐ fiziki şəxsin gəlirlərindən vergi tutmaq məqsədi ilə məcmu gəlirlərə daxil edilir;
☐ fiziki şəxsin gəlirlərindən vergi tutulmur;
☐ gəlirə daxil edilir, amma vergi tutulmur;
☒ fiziki şəxsin gəlirlərindən vergi tutmaq məqsədi ilə məcmu gəlirlərə daxil edilmir;
☐ mənfəət vergisi tutulur;

580 Hesablaşma-ödəmə cədvəlinə daxil edilir:

- ☐ hesablanmış və veriləcək əmək haqqı;
☒ hesablanmış əmək haqqı, tutulması və veriləsi məbləğ ;
☐ ödənilmək üçün hesablanmış əmək haqqı;
☐ yalnız ödəniləcək əmək haqqı məbləği;
☐ hesablanmış əmək haqqı və tutulma məbləqləri;

581 Buraxılmış hazır məhsulun faktiki maya dəyəri hansı hesabın məlumatları əsasında müəyyən olunur:

- ☐ gələcək dövrlərin xərcləri;
- ☐ inzibati xərclər;
- ☐ kommersiya xərcləri;
- ☐ hazır məhsul;
- ☒ istehsal məsrəfləri;

582 Auditor əməliyyatların mühasibat uçotunda əks etdirilməsi zamanı uçot siyasətinə əməl olunmaması faktını aşkar edərsə:

- ☐ müəyyən qeydlərlə auditor rəyi verməlidir;
- ☒ həmin qayda pozuntusunun məhsulun maya dəyərinə təsirini müəyyən etməlidir;
- ☐ mənfi auditor rəyi verməlidir;
- ☐ uçot siyasətinin pozulması faktına istifadəçilərin diqqətini cəlb etmək üçün auditor rəyini modifikasiya etməlidir;
- ☐ rəy verməkdən imtina etməlidir;

583 Normadan artıq ezamiyyə xərcləri məbləği silinir:

- ☐ gəlir hesabına
- ☒ xalis mənfəət hesabına
- ☐ məhsulun maya dəyərinə
- ☐ işçinin öz vəsaiti hesabına
- ☐ gələcək dövrlərin gəlirləri hesabına

584 əsas vəsaitlərin ilkin dəyərinin formalaşdırılmasının yoxlanmasında hansı element nəzərə alınmamalıdır:

- ☐ əsas fəhlələrin əmək haqqı
- ☐ quraşdırma ilə bağlı xərclər
- ☐ müəssisəyə çatdırılma ilə bağlı nəqliyyat xərcləri
- ☐ Obyektin qeydiyyatı ilə əlaqədar dövlət rüsumları
- ☒ idarəetmə heyətinin əmək haqqı

585 Sənaye müəssisəsində məhsulun tam maya dəyərinin hesablanması zamanı:

- ☒ bütün xərclər satılmış məhsullar və hazır məhsul qalıqları arasında bölüşdürülür;
- ☐ dolay xərclər istehsal fəhlələrinin əsas əməkhaqqına proporsional bölüşdürülür;
- ☐ bütün xərclər satılmış məhsullar və bitməmiş istehsalat arasında bölüşdürülür;
- ☐ daimi xərclər bütünlükdə satılmış məhsula aid olunur;
- ☐ dolay xərclər istehsal olunmuş məhsulun həcminə proporsional bölüşdürülür;

586 Sənaye müəssisəsində plandankənar qeyri məhsuldar xərclər daxil edilir

- ☐ digər fəaliyyətdən zərərlərin tərkibinə;
- ☐ satışdankənar xərclərə;
- ☒ məhsulun faktiki maya dəyərinə;
- ☐ məhsulun normativ maya dəyərinə;
- ☐ [satış üzrə xərclərin tərkibinə;

587 Qeyri maddi aktivlərin çıxmasının hesabatda əks etdirilməsinin düzgünlüyünün yoxlanması proseduru tətbiq olunur:

- ☐ qeyri maddi aktivlərin alışı-satışı üzrə müqavilələrin mövcudluğunun auditi zamanı
- ☐ qeyri maddi aktivlərin inventarizasiyanın nəticələrinin auditi zamanı;
- ☐ qeyri maddi aktivlər üzrə verginin auditi zamanı;
- ☐ qeyri maddi aktivlər üzrə amortizasiyanın auditi zamanı;
- ☒ qeyri maddi aktivlərin hərəkətinin auditi zamanı

588 Quraşdırılmasına ehtiyac olmayan avadanlıq nə vaxt qeydiyyatla alınmalıdır:

- ☐ ödəmədən 3 ay sonra
- ☒ mülkiyyətə keçmə barədə müqavilə tarixinə uyğun
- ☐ əldə olunma barədə aktın taixinə uyğun
- ☐ ödəniş barədə sənədin tarixinə uyğun
- ☐ ödəmədən sonrakı aydan

589 əsas vəsaitlərin təmiri ilə bağlı xərclərin auditi zamanı aşağıdakı ilkin sənədlərin mövcudluğu yoxlanılır:

- ☐ avadanlıqların texniki pasportları ;
- ☐ əsas vəsait obyektlərinin inventar aktları;
- ☐ mənfəət və zərər haqqında hesabat;
- ☐ mühasibat balansı;
- ☒ texniki baxış aktları ;

590 əgər müqavilə üzrə obyektin alqı-satqısında əsas vəsaitlər: avadanlığın ümumi dəyəri 23600 man., o cümlədən əDV 3600 man kimi nəzərdə tutulubsa bu əDV-nin uçotunda əks olunur:

- ☐ D-t 103 K-t 431 23600;
- ☐ D-t 111 K-t 431 23600;
- ☒ D-t 113 K-t 431 20000; D-t 111 K-t 431 3600
- ☐ D-t 111 K-t 431 20000; D-t 111 K-t 431 3600;
- ☐ D-t 113 K-t 431 23600;

591 əDV üzrə hesablaşmaların düzgünlüyünün yoxlanılması audit proseduru tətbiq olunur:

- ☐ əsas vəsaitlərin hərəkətinin auditi zamanı
- ☐ əsas vəsaitlərin yenidən qiymətləndirilməsinin auditi zamanı
- ☐ əsas vəsaitlərin alışı-satışı üzrə müqavilələrin auditi zamanı
- ☐ əsas vəsaitlərin amortizasiyasının auditi zamanı
- ☒ əsas vəsait obyektlərinin vergiyə cəlb olunmasının auditi zamanı

592 Yoxlanılan təşkilatın qeyri rezident malgöndərəni varsa xarici hesablaşmaların uçotunda yaranan kurs fərqi aid edilir:

- ☐ əmtəə-material qiymətlilərinin dəyərində;
- ☒ satışdan kənar gəlirlərin və xərclərin tərkibində;
- ☐ təşkilatın xalis mənfəətinə;
- ☐ əməliyyat xərclərinin tərkibində;
- ☐ təşkilatın əlavə kapitalına;

593 Sənaye müəssisəsində istehsala buraxılmış materiallar üzrə aşağıdakı mühasibat yazılışı aparılmalıdır?

- ☐ D-t «Material ehtiyatları» K-t «İnzibati xərclər»
- ☒ D-t «İstehsalat məsrəfləri» K-t «Material ehtiyatları»
- ☐ D-t «Material ehtiyatları» K-t «Bitməmiş istehsal»
- ☐ D-t «Bitməmiş istehsal» K-t «Material ehtiyatları»
- ☐ D-t «İnzibati xərclər» K-t «Material ehtiyatları»

594 İstehsala xərclərin auditinin informasiya mənbəyi hansıdır:

- ☐ 241,242, 434, 5334
- ☐ 711, 721, 731, 741
- ☒ 202, 711, 721, 731
- ☐ 202, 222, 225, 231
- ☐ 223, 225, 231, 401

595 Büdcəyə vergi ödənişlərinin gecikdirilməsinə görə hesablanmış faizin əks etdirilməsinin aşağıdakı qaydası auditor tərəfindən düzgün qəbul edilir?

- ☐ D-t 202 “İstehsalat məsrəfləri”
- ☒ D-t 341 “ Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- ☐ D-t 611-1 “Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər”
- ☐ D-t 801 “Ümumi mənfəət (zərər)”
- ☐ D-t 631 “ Maliyyə gəlirləri”

596 Auditor qazanxana işçilərinə hesablanmış əmək haqqının hansı hesabın debetində əks etdirilməsin düzgün sayır?

- ☒ 202-7
- ☐ 202-3
- ☐ 202-2
- ☐ 202-1
- ☐ 202-5

597 Məzuniyyətə gedən əməkdaş üçün nağdsız qaydada aviabiletin ödənilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☒ D-t «Digər debitor və kreditor borcları»; K-t «Bank hesablaşma hesabları»
- ☐ D-t «İnzibati xərclər»; K-t «Bank hesablaşma hesabları»
- ☐ D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»; K-t «Bank hesablaşma hesabları»
- ☐ D-t «Təhtəlhəساب məbləqlər»; K-t «Digər debitor və kreditor borcları»
- ☐ D-t «Təhtəlhəساب məbləqlər»; K-t «Bank hesablaşma hesabları»

598 Digər təşkilatın alınmış qiymətli kağızlarının saxlanması üzrə depozit xidməti xərcləri aid edilir :

- ☐ məhsul satışına;
- ☒ əməliyyat xərclərinə;
- ☐ maliyyə qoyuluşlarına;
- ☐ əsas fəaliyyət üzrə xərclərə;
- ☐ qeyri satış xərclərinə;

599 Konkret növ məhsul istehsalına buraxılmış materiallar üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t «Material ehtiyatları»; K-t «İstehsalat məsrəfləri»
- ☐ D-t «Məlsatan və podratçılara qismüddətli kreditor borcları»; K-t «Material ehtiyatları»
- ☒ D-t «İstehsalat məsrəfləri»; K-t «Material ehtiyatları»
- ☐ D-t «Bitməmiş istehsal»; K-t «Material ehtiyatları»
- ☐ D-t «İnzibati xərclər»; K-t «Material ehtiyatları»

600 İstehsala buraxılmış materiallar üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t «Material ehtiyatları» K-t «İstehsalat məsrəfləri»
- ☒ D-t «İstehsalat məsrəfləri»; K-t «Material ehtiyatları»
- ☐ D-t «Məlsatan və podratçılara qismüddətli kreditor borcları»; K-t «Material ehtiyatları»
- ☐ D-t «Bitməmiş istehsal»; K-t «Material ehtiyatları»
- ☐ D-t «İnzibati xərclər»; K-t «Material ehtiyatları»

601 D-t İnziabti xərclər K-t Torpaq, tikili və avadanlıqların amortizasiyası mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir :

- ☐ norma daxilində istehsal məsrəflərinə;
- ☐ xidmət sahələrinin əsas vəsait obyektləri üzrə amortizasiyanın hesablanması;
- ☐ ümumi istehsal təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması;
- ☐ əldə edilmiş əsas vəsait üzrə amortizasiyanın hesablanması;
- ☒ ümumtəsərrüfat təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması;

602 Təşkilatın təsərrüfat fəaliyyətində əvvəllər başlanmış sifarişlərin hazır-lanması prosesinin dayandırılması faktı olarsa auditor nəyi yoxlamalıdır:

- ☐ bitməmiş istehsalın qiymətləndirilməsinin düzgünlüyü;
- ☐ ləğv olunan sifariş başa çatmamış işlərin həcmi və dəyəri;
- ☐ ləğv olunan sifariş icra edənlərin əmək haqqının hesablanması üzrə cədvəlləri;
- ☐ ləğv olunan sifariş üzrə bütün ilkin və uçot sənədlərini;
- ☒ ləğv olunmuş sifarişlər üzrə itgi necə müəyyən edilmiş və mühasibat uçotunda əks etdirilmişdir;

603 Yoxlama prosesində auditor işçiyə ev tikintisi üçün edilən maddi yar-dımın məhsulun maya dəyərinə daxil edilməsi faktını aşkar etmişdir. Həmin ödəniş məbləği üzrə qeyri büdcə fonduna vəsait hesablanmış və maya dəyə-rinə silinmişdir.Bu halda auditorun hərəkəti:

- ☐ auditor rəy verməkdən imtina edəcəkdir;
- ☐ əməliyyat düzgün deyildir, hesabat qeyri dürüst qiymətləndirilir;
- ☒ auditor əməliyyatı əsassız hesab edir, ödəmə və ona görə hesablan məbləq təşkilatın xüsusi mənbələri hesabına silinməlidir;
- ☐ əməliyyat düzgün aparılmışdır, düzəlişə ehtiyac yoxdur;
- ☐ qayda pozuntusu çox ciddi olduğundan auditor hesabatın dürüstlüyü haqqında mənfi rəy verməlidir;

604 Auditor nəzərdə saxlamalıdır ki,bitməmiş istehsalı birbaşa xərclər səviyyə-sin-də qiymətləndirərkən :

- ☐ ümumistehsal xərcləri bütövlükdə satılmış məhsula aid edilir;
- ☐ «İnzibati xərclər» hesabı üzrə məsrəflər bitməmiş istehsala aid edilmir;
- ☒ bitməmiş istehsal emalda olan xammal, materialların dəyəri üzrə qiymət-lən-di-rilir;
- ☐ bitməmiş istehsal qalıqlarının natamam maya dəyəri ilə və ya qalan dolay xərcləri hazır məhsu-lun maya dəyərinə daxil etməklə müstəqim xərclər üzrə qiymətləndirilməsinə icazə verilir;
- ☐ məmulat tamamlanana qədər onun hazırlanması ilə əlaqədar bütün xərclər bitməmiş istehsala aid edilir;

605 Auditor nəzərdə saxlamalıdır ki, bitməmiş istehsalı plan maya dəyəri ilə qiymətləndirərkən:

- ☐ ümumistehsal xərcləri bütövlükdə satılmış məhsula aid edilir;
- ☐ «İnzibati xərclər» hesabı üzrə məsrəflər bitməmiş istehsala aid edilmir;
- ☐ bitməmiş istehsal emalda olan xammal, materialların dəyərinə görə qiymətləndirilir;
- ☒ bitməmiş istehsal qalıqlarının natamam maya dəyəri ilə və ya qalan dolay xərcləri hazır məhsu-lun maya dəyərinə daxil etməklə müstəqim xərclər üzrə qiymətləndirilməsinə icazə verilir;
- ☐ məmulat tamamlanana qədər onun hazırlanması ilə əlaqədar bütün xərclər bitməmiş istehsala aid edilir;

606 Təşkilatın təsərrüfat fəaliyyətində əvvəllər başlanmış sifarişlərin hazır-lanması prosesinin dayandırılması faktı olarsa auditor nəyi yoxlamalıdır:

- ☐ bitməmiş istehsalın qiymətləndirilməsinin düzgünlüyü;
- ☐ ləğv olunan sifariş başa çatmamış işlərin həcmi və dəyəri;
- ☐ ləğv olunan sifariş icra edənlərin əmək haqqının hesablanması üzrə cədvəlləri;
- ☐ ləğv olunan sifariş üzrə bütün ilkin və uçot sənədlərini;
- ☒ qalan qiymətlilərdən istifadə səviyyəsi;

607 Bitməmiş istehsala daxil edilmir :

- ☐ tam komplektləşdirilməmiş məhsul;
- ☐ işlənənin bütün mərhələlərini keçməmiş məhsul (yarımfabrikat);
- ☒ işlənməyə verilməmiş materiallar və alınmış yarımfabrikatlar;
- ☐ sifarişçi tərəfindən qəbul olunmamış natamam iş;
- ☐ texnikinəzarət bölməsi tərəfindən qəbul olunmamış hazır məmulat;

608 Ləğv olunmuş sifarişlər üzrə xərclər silinir:

- ☐ hazır məhsulun tərkibinə;
- ☐ bitməmiş istehsalın tərkibinə;
- ☐ kommersiya xərclərinin tərkibinə;

- ☐ istehsal maya dəyərinə;
- ☒ qeyri satış xərclərin tərkibinə;

609 Qaydaya görə hesabat dövründə təşkilatın digər xərcləri:

- ☒ hesabat dövrünün mənfəətinə silinmir;
- ☐ balans mənfəətinin tərkibində verilir;
- ☐ mühasibat hesabatında ayrıca verilmir;
- ☐ hesabat dövrünün mənfəəti hesabına silinir;
- ☐ kommersiya xərclərinin tərkibində verilir;

610 Mühasibat hesabatında minimum aşağıdakı informasiyaya açıqlama verilməlidir:

- ☐ müstəqim əmək məsrəflərinin tanınması qaydası;
- ☐ kommersiya və inzibati xərclərin tanınması qaydası;
- ☐ xərc elementləri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
- ☒ kalkulyasiya xərc maddələri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
- ☐ müstəqim material məsrəflərinin tanınması qaydası;

611 Təşkilatın uçot siyasəti haqqında informasiyanın tərkibində mühasibat hesabatında açıqlama verilməlidir:

- ☒ kommersiya və inzibati xərclərin tanınması qaydası;
- ☐ qeyri müstəqim xərclərin tanınması qaydası;
- ☐ müstəqim əmək məsrəflərinin tanınması qaydası;
- ☐ müstəqim material məsrəflərinin tanınması qaydası;
- ☐ kalkulyasiya maddələri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;

612 Auditor təşkilatın əksər hallarda bank kreditindən istifadə etmədiyini, faizin məhsulun maya dəyərinə aid edildiyini aşkar edərsə onun hərəkəti:

- ☐ auditor rəy verməkdən imtina edəcəkdir;
- ☒ mənfəət məbləğini təhrif etdiyinə görə təşkilat cərimə ödəməlidir;
- ☐ əməliyyat düzgün aparılmamışdır, hesabat qeyri dürüst qiymətləndirilir;
- ☐ əməliyyat düzgün aparılmışdır, düzəlişə ehtiyac yoxdur;
- ☐ qayda pozuntusu çox ciddi olduğundan auditor hesabatın dürüstlüyü haqqında mənfə rəy verməlidir;

613 Auditor təşkilatın əksər hallarda bank kreditindən istifadə etmədiyini, faizin məhsulun maya dəyərinə aid edildiyini aşkar edərsə onun hərəkəti:

- ☐ auditor rəy verməkdən imtina edəcəkdir;
- ☒ vergi tutulan mənfəət məbləği faiz həcmində artırılmalıdır;
- ☐ əməliyyat düzgün aparılmamışdır, hesabat qeyri dürüst qiymətləndirilir;
- ☐ əməliyyat düzgün aparılmışdır, düzəlişə ehtiyac yoxdur;
- ☐ qayda pozuntusu çox ciddi olduğundan auditor hesabatın dürüstlüyü haqqında mənfə rəy verməlidir;

614 Bitməmiş istehsalın faktiki maya dəyəri ilə qiymətləndirilməsi zamanı:

- ☐ ümumistehsal xərcləri bütövlükdə satılmış məhsula aid edilir;
- ☐ «Inzibati xərclər» hesabı üzrə məsrəflər bitməmiş istehsala aid edilmir;
- ☐ bitməmiş istehsal emalda olan xammal, materialların dəyərinə görə qiymətləndirilir;
- ☐ bitməmiş istehsal qalıqlarının natamam maya dəyəri ilə qiymətləndirilməsinə icazə verilir;
- ☒ məmulat tamamlanana qədər onun hazırlanması ilə əlaqədar bütün xərclər bitməmiş istehsala aid edilir;

615 Hansı növ istehsalda bitməmiş istehsal müstəqim xərclər məbləğində qiymətləndirilir:

- ☐ qapalı tipli səhmdar cəmiyyətlərində;
- ☐ fərdi istehsalda;
- ☒ qısa texnoloji tsikli istehsalda;

- ☐ kütləvi və partiyalarla istehsal zamanı;
- ☐ açıq tipli səhmdar cəmiyyətlərində;

616 Hansı növ istehsalda bitməmiş istehsal plan maya dəyəri ilə qiymətləndirilir:

- ☐ qapalı tipli səhmdar cəmiyyətlərində;
- ☐ fərdi istehsalda;
- ☐ qısa texnoloji tsikli istehsalda;
- ☒ kütləvi və partiyalarla istehsal zamanı;
- ☐ açıq tipli səhmdar cəmiyyətlərində;

617 Hansı növ istehsalda bitməmiş istehsalat faktiki maya dəyəri ilə qiymətləndirilir:

- ☐ qapalı tipli səhmdar cəmiyyətlərində;
- ☒ fərdi istehsalda;
- ☐ qısa texnoloji tsikli istehsalda;
- ☐ kütləvi və partiyalarla istehsal zamanı;
- ☐ açıq tipli səhmdar cəmiyyətlərində;

618 Məhsulun maya dəyərinin tam kalkulyasiyası zamanı ehtiyat qalıqlarının mühasibat balansında göstərilən məbləği:

- ☐ doğru cavab yoxdur;
- ☐ hər iki metoddan istifadə zamanı mənfəətin həcmi eynidir;
- ☐ dəyişən xərclər üzrə kalkulyasiyası metodunun tətbiqi zamanı hesablanmış həcmdən azdır ;
- ☒ dəyişən xərclər üzrə kalkulyasiyası metodunun tətbiqi zamanı hesablanmış həcmdən çoxdur;
- ☐ kalkulyasiya metodları ehtiyat qalıqlarının həcminə təsir göstərmir;

619 Məhsulun maya dəyərinin tam kalkulyasiyası zamanı mənfəət və zərər haqqında hesabatda göstərilən mənfəət məbləği:

- ☐ doğru cavab yoxdur;
- ☒ dəyişən xərclər üzrə kalkulyasiyası metodunun tətbiqi zamanı hesablanmış mənfəətdən çoxdur;
- ☐ dəyişən xərclər üzrə kalkulyasiyası metodunun tətbiqi zamanı hesablanmış mənfəətdən azdır ;
- ☐ hər iki metoddan istifadə zamanı mənfəətin həcmi eynidir;
- ☐ kalkulyasiya metodları mənfəətə təsir göstərmir;

620 Bir cinsli avadanlıq lardan istifadə olunan müəssisələrdə dolayı xərclərin bölüşdürülməsinin əsas metodunu göstərin?

- ☐ bir fəhlə hesabı ilə adam-saat ərzində məhsul buraxılışının miqdarına proporsional ;
- ☐ məmulatın emal edilməsi xərclərinə proporsional;
- ☐ Əsas istehsal fəhlələrinin əsas əmək haqqına proporsional;
- ☐ faktiki məhsul buraxılışına maşın-saat əmsali bazasında avadanlığın işinin normativ səviyyəsinə proporsional olaraq;
- ☒ avadanlığın iş saatının miqdarına proporsional ;

621 Təhtəlhəsab şəxs tərəfindən edilən ezamiyyə xərcləri üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «İstehsalat məsrəfləri»
- ☐ D-t «Kommersiya xərcləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- ☐ D-t «İnzibati xərclər» K-t «Təhtəlhəsab məbləğlər»
- ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Kassa»
- ☒ D-t «İstehsalat məsrəfləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»

622 Təhtəlhəsab şəxs tərəfindən edilən ezamiyyə xərcləri üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t «Kassa» K-t «Təhtəlhesab məbləğlər»
- ☐ D-t «Təhtəlhesab məbləğlər» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- ☒ D-t «İnzibati xərclər» K-t «Təhtəlhesab məbləğlər»
- ☐ D-t «İstehsalat məsrəfləri» K-t «Təhtəlhesab məbləğlər»
- ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Kassa»

623 D-t 244 K-t 221 mühasibat yazılışı hansı əməliyyatı əks etdirir?

- ☐ Təhtəlhesab şəxs tərəfindən istifadə olunmamış məbləğin tutulması;
- ☐ Təhtəlhesab şəxsdən verginin tutulması;
- ☒ Təhtəlhesab şəxsə avansın verilməsi;
- ☐ Təhtəlhesab şəxsə əmək haqqının verilməsi;
- ☐ Təhtəlhesab şəxsə avans verilməsi üçün hesablaşma hesabından pulun çıxarılması;

624 Büdcəyə ödəmələrin gecikdirilməsi ilə bağlı faizin əks etdirilməsinin hansı variantı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t «İnzibati xərclər»
- ☐ D-t «Sair əməliyyat gəlirləri»
- ☐ D-t «Ümumi mənfəət (zərər)»
- ☒ D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- ☐ D-t «İstehsalat məsrəfləri»

625 Təbii fəlakət nəticəsində boşdayanmalardan itgilər aşağıdakı hesabda uçota alınır:

- ☐ hazır məhsul;
- ☐ inzibati xərclər;
- ☒ ümumi mənfəət (zərər);
- ☐ istehsalat məsrəfləri;
- ☐ kommersiya xərcləri;

626 Müqəssir şəxsdən çatışmazlığın tutulması mümkün olmadıqda silinir?

- ☐ gələcək dövrün xərclərinə;
- ☐ hazır məhsula;
- ☒ maliyyə nəticələrinə;
- ☐ əməliyyat xərclərinin tərkibinə;
- ☐ əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;

627 Auditor sənaye müəssisəsində əsas istehsal fəhlələrinə əmək haqqının hesablanması üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «İstehsalat məsrəfləri»
- ☐ D-t «Kommersiya xərcləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- ☐ D-t «İnzibati xərclər» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Kassa»
- ☒ D-t «İstehsalat məsrəfləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»

628 Müəssisə məhsulların qablaşdırılmasını bankdan alınmış kredit hesabına həyata keçirmişdir. Materialların uçota alınmasından əvvəl ödənilən kreditin faizləri auditor tərəfindən daxil edilir

- ☐ nəqliyyat xərclərinə
- ☐ digər xərclərə
- ☒ məhsulun maya dəyərinə
- ☐ materialın dəyərinə
- ☐ əmək haqqına

629 Müqəssir şəxsdən əksikgəlmənin tutulması mümkün olmadıqda silinir?

- ☒ ümumistehsal xərclərinə;
- ☐ hazır məhsula;
- ☐ əmtəə-material qiymətlilərinin dəyərinə;
- ☐ əməliyyat xərclərinin tərkibinə
- ☐ əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;

630 Baş kitabda xərclərin uçotu üzrə yazılışların düzgünlüyü necə yoxlanılır:

- ☐ müstəqim xərclərin bölüşdürülməsi cədvəlində və aparılmış hesablamalarda yazılışların düzgünlüyünün üzləşdirilməsi;
- ☒ istehsala xərcləri əks etdirən hesaların dövryyələrini və qalıq məbləğlərini hesablaşmaq-la;
- ☐ istehsala xərcləri əks etdirən hesaların qalıq məbləğlərini hesablaşmaq-la;
- ☐ istehsala xərcləri əks etdirən hesaların dövryyəsi üzrə məbləği hesablaşmaq-la;
- ☐ istehsala xərclərin analitik uçotu məlumatlarının istehsalat məsrəfləri hesabları üzrə dövryyə və qalıq məbləqlərinə uyğunluğunun eyni olması ilə;

631 Vergi ödəyicisi tərəfindən buraxılan qiymətli kağızlar üzrə hesablanmış faiz xərcləri hara daxil edilir:

- ☐ təşkilatın xalis mənfəətinə
- ☒ satışdan kənar xərclərin tərkibinə;
- ☐ əmtəə-material qiymətlilərinin dəyərinə;
- ☐ əməliyyat xərclərinin tərkibinə;
- ☐ təşkilatın əlavə kapitalına;

632 əgər kontragent-rezidentlər arasında hesablaşmaların müqavilədə göstərilən xarici valyutada deyil, manatla aparılırsa xarici hesablaşmaların uçotunda yaranan kurs fərqi aid edilir:

- ☒ satışdan kənar gəlirlərin və xərclərin tərkibinə;
- ☐ əmtəə-material qiymətlilərinin dəyərinə;
- ☐ təşkilatın xalis mənfəətinə;
- ☐ əməliyyat xərclərinin tərkibinə;
- ☐ təşkilatın əlavə kapitalına;

633 İstənilən borc öhdəliyi növü üzrə faiz xərci daxil edilir:

- ☐ təşkilatın xalis mənfəətinə;
- ☐ əmtəə-material qiymətlilərinin dəyərinə;
- ☒ satışdan kənar xərclərin tərkibinə;
- ☐ əməliyyat xərclərinin tərkibinə;
- ☐ təşkilatın əlavə kapitalına;

634 əsas istehsal fəhlələrinə əmək haqqının hesablanması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar K-t «Istehsalat məsrəfləri»
- ☐ D-t «Kommersiya xərcləri»; K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- ☐ D-t «İnzibati xərclər»; K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»; K-t «Kassa»
- ☒ D-t «Istehsalat məsrəfləri»; K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»

635 Kommersiya xərclərinin silinməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»; K-t «Satış»
- ☐ D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»; K-t «Kommersiya xərcləri»
- ☐ D-t «Ümumi mənfəət (zərər)»; K-t «Kommersiya xərcləri»
- ☐ D-t «Hazır məhsul»; K-t «Kommersiya xərcləri»
- ☒ D-t «Satış»; K-t «Kommersiya xərcləri»

636 Auditor müəssisədə əsas vəsaitlərin ilkin dəyərinin formalaşdırılmasını yoxlayarkən hansı elementin daxil edilməməsinə əmin olmalıdır:

- ☐ əsas fəhlələrin əmək haqqı
- ☐ Obyektin qeydiyyatı ilə əlaqədar dövlət rüsumları
- ☐ müəssisəyə çatdırılma ilə bağlı nəqliyyat xərcləri
- ☐ quraşdırma ilə bağlı xərclər
- ☒ idarəetmə heyətinin əmək haqqı

637 Auditor qazanxana işçilərinə hesablanmış əmək haqqının hansı hesabın debetində əks etdirilməsin düzgün sayır?

- ☒ 202-7
- ☐ 202-1
- ☐ 202-2
- ☐ 202-3
- ☐ 202-5

638 Sənaye müəssisəsində qiymətlilərin alınması ilə bağlı borc üzrə faizlər onların uçota alınmasına qədər harada əks etdirilir:

- ☒ əmtəə-material qiymətlilərinin dəyərində;
- ☐ əməliyyat xərclərinin tərkibində;
- ☐ təşkilatın xalis mənfəətində;
- ☐ satışdan kənar xərclərin tərkibində;
- ☐ təşkilatın əlavə kapitalında;

639 Sənaye müəssisəsində malların daxil olması tarixinə yaranmış öhdəlik məbləği manatla faktiki ödənilmiş məbləğə uyğun gəlmədikdə fərqvergi uçotunda daxil edilir:

- ☐ satışdan kənar xərclərə;
- ☐ əməliyyat xərclərinin tərkibinə;
- ☐ təşkilatın xalis mənfəətinə;
- ☐ əmtəə-material qiymətlilərinin dəyərində;
- ☐ təşkilatın əlavə kapitalına

640 Malların nağd pula satışı hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- ☒ D-t 221 K-t 431, 531
- ☐ D-t 223 K-t 601
- ☐ D-t 601 K-t 223
- ☐ D-t 221 K-t 601
- ☐ D-t 601 K-t 221

641 əgər kontragent-rezidentlər arasında hesablaşmaların müqavilədə göstərilən xarici valyutada deyil, manatla aparılırsa xarici hesablaşmaların uçotunda yaranan kurs fərqi aid edilir:

- ☒ satışdan kənar gəlirlərin və xərclərin tərkibinə;
- ☐ təşkilatın xalis mənfəətinə;
- ☐ əmtəə-material qiymətlilərinin dəyərində;
- ☐ təşkilatın əlavə kapitalına;
- ☐ əməliyyat xərclərinin tərkibinə;

642 Yoxlanılan təşkilatın qeyri rezident malgöndərəni varsa xarici hesablaşmaların uçotunda yaranan kurs fərqi aid edilir:

- ☐ əmtəə-material qiymətlilərinin dəyərində;
- ☐ təşkilatın əlavə kapitalına
- ☐ əməliyyat xərclərinin tərkibinə;

- ☐ təşkilatın xalis mənfəətinə;
- ☒ satışdan kənar gəlirlərin və xərclərin tərkibinə;

643 Hesabat ayına işçilərə hesablanmış əmək haqqı -350 000 man., sosial müdafiə fonduna köçürmə- 77000 man., deponent məbləq – 4000 man., kassadan verilmiş məbləq– 302000 man. təşkil etmişdir Auditorun fikrincə məhsulun maya dəyərinə hansı məbləğ daxil edilməlidir:

- ☐ 306 000 man
- ☐ 302 000 man
- ☐ 273 000 man
- ☐ 346 000 man
- ☒ 350 000 man

644 İstehsal olunan məhsulun faktiki maya dəyərinin silinməsinin hansı qaydası auditor tərəfindən düzgün qəbul olunur:

- ☒ D-t 204-1 “ Məhsul (iş, xidmət) buraxılışı”; K-t 202 “İstehsalat məsrəfləri”
- ☐ D-t 202 “İstehsalat məsrəfləri”; K-t 204-1 “ Məhsul (əmək, xidmət) buraxılışı”
- ☐ D-t 204 “Hazır məhsul”; K-t 204-1 “ Məhsul (əmək, xidmət) buraxılışı”
- ☐ D-t 202 “İstehsalat məsrəfləri”; K-t 204 “Hazır məhsul”
- ☐ D-t 204 “Hazır məhsul”; K-t 202 “İstehsalat məsrəfləri”

645 əsas vəsait obyektinin balans dəyəri 36500 man., amortizasiya norması illik 8%. Obyekt hesabat ilinin sentyabr ayında yaradılıb. Amortizasiyanın hansı məbləğini auditor hesabat dövrünün maya dəyərinə daxil edəcək:

- ☐ 2433
- ☐ 2190
- ☒ 1946
- ☐ 730
- ☐ 2920

646 Material-istehsalat ehtiyatlarının icmal uçotunun auditi aşağıdakı audit prosedurlarını əks etdirir:

- ☐ çatışmayan qiymətlilərin uçotda əks etdirilməsinin düzgünlüyünün yoxlanılmasını
- ☐ material resurslarının silinməsinin düzgünlüyünün yoxlanılmasını
- ☐ ilkin sənədlərin tam şəkildə mövcudluğunun yoxlanılmasını
- ☐ MİE-nin saxlanmasının təşkilinin yoxlanılmasını
- ☒ mühasibat uçotu reyestrlərinin və hesabatın məlumatlarının müqayisəsini;

647 Material-istehsalat ehtiyatlarının buraxılması üzrə ilkin sənədlərin mövcudluğu və tamlığının yoxlanılması audit proseduru tətbiq olunur:

- ☐ mal göndərənlərlə hesablaşmaların aparılmasının düzgünlüyünün auditi zamanı;
- ☐ material məsrəflərinin auditi zamanı;
- ☐ MİE-nin saxlanılmasının təşkilinin auditi zamanı;
- ☒ Material qiymətlilərinin silinməsinin auditi zamanı;
- ☐ material məsrəflərinin məhsulun maya dəyərinə daxil edilməsinin düzgünlüyünün auditi zamanı;

648 Müəssisə məhsulların qablaşdırılmasını bankdan alınmış kredit hesabına həyata keçirmişdir. Materialların uçota alınmasından əvvəl ödənilən kreditin faizləri auditor tərəfindən daxil edilir:

- ☐ nəqliyyat xərclərinə
- ☐ materialın dəyərinə
- ☒ məhsulun maya dəyərinə
- ☐ digər xərclərə
- ☐ əmək haqqına

649 Müəssisə istehsal məqsədi üçün alınmış material qiymətliləri üzrə əDV-ni təqdim edə bilər:

- ☐ baş mühasibin qərarına əsasən
- ☐ uçota qəbul olunan tarixə;
- ☒ ödəmənin aparıldığı tarixə;
- ☐ uçota qəbul olunan və ödənilən tarixə;
- ☐ istehsal məqsədlərinə silinən tarixə;

650 əsas vəsaitlərin ilkin dəyərinin formalaşdırılmasının yoxlanmasında hansı element nəzərə alınmamalıdır:

- ☐ müəssisəyə çatdırılma ilə bağlı nəqliyyat xərcləri
- ☐ Obyektin qeydiyyatı ilə əlaqədar dövlət rüsumları
- ☐ əsas fəhlələrin əmək haqqı
- ☒ idarəetmə heyətinin əmək haqqı
- ☐ quraşdırma ilə bağlı xərclər

651 Kənar təşkilat tərəfindən aparılmış cari xərclərin aksept edilməsi üzrə hansı mühasibat yazılışı audi-tor tərəfindən düzgün qəbul olunur?

- ☒ D-t «İnzibati xərclər» ; K-t «Malsatan və podratçılara qısamüddətli kreditör borcları»
- ☐ D-t «Bina, tikili və avadanlıqla» ;K-t «Bank hesablaşma hesabları»
- ☐ D-t «Gələcək hesabat dövrlərin xərcləri»; K-t «Malsatan və podratçılara qısamüddətli kreditör borcları»
- ☐ D-t «Bina tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»; K-t «İnzibati xərclər»
- ☐ D-t «Kommersiya xərcləri»; K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»

652 Kassadan təhtəlhəsab məbləğin verilməsi üzrə hansı mühasibat yazılışı audi-tor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t «Təhtəlhəsab məbləğlər»; K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- ☐ D-t «Təhtəlhəsab məbləğlər»; K-t «Bank hesablaşma hesabları»
- ☐ D-t «Kassa»; K-t «Təhtəlhəsab məbləğlər»
- ☒ D-t «Təhtəlhəsab məbləğlər»; K-t «Kassa»
- ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»; K-t «Təhtəlhəsab məbləğlər»

653 İşçilərə əmək haqqının hesalanması üzrə hansı mühasibat yazılışı audi-tor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 217 K-t 341;
- ☐ D-t 532 K-t 401;
- ☒ D-t 202 K-t 533;
- ☐ D-t 341 K-t 432;
- ☐ D-t 432 K-t 341;

654 Sənaye müəssisəsində hansı əməliyyat üzrə D-t 721 K-t 112 mühasibat yazılışı aparılır

- ☐ norma daxilində istehsal məsrəflərinə daxil edildikdə;
- ☒ ümumtəsərrüfat təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı ;
- ☐ əldə edilmiş əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı;
- ☐ ümumistehsal təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı;
- ☐ xidmət sahələrinin əsas vəsait obyektləri üzrə amortizasiyanın hesablanması zamanı;

655 Sənaye müəssisəsində əsas vəsaitlərin təmiri ilə bağlı xərclər silinməlidir:

- ☐ gələcək dövrlərin xərclərinə;
- ☐ üstəlik xərclərə;
- ☐ kommersiya xərclərinə;
- ☐ inzibati xərclərə;
- ☒ norma daxilində istehsal məsrəflərinə;

656 Hesabat ayına işçilərə hesablanmış əmək haqqı -350 000 man., sosial müdafiə fonduna köçürmə- 77000 man., deponent məbləq – 4000 man., kassadan verilmiş məbləq– 302000 man. təşkil etmişdir

Auditorun fikrincə məhsulun maya dəyərinə hansı məbləğ daxil edilməlidir:

- ☐ 273 000 man
- ☐ 302 000 man
- ☐ 306 000 man
- ☐ 346 000 man
- ☒ 350 000 man

657 Auditor sənaye müəssisəsində aşağıdakı məbləğin qeyri satışdan gəlirlərə daxil edilmədiyini yoxlamaqlıdır:

- ☐ patentlər üzrə hüquq haqqının ödənilməsi ilə bağlı daxilolmalar
- ☐ kurs fərqləri
- ☒ əvəzsiz alınmış aktivlər;
- ☐ təşkilatın aktivlərin müvəqqəti istifadəsinə görə haqqın daxil olması;
- ☐ təşkilatın pul vəsaitlərindən isitifadəyə görə alınmış faizlər

658 Auditor sənaye müəssisəsində aşağıdakı məbləğin qeyri satışdan gəlirlərə daxil edilməsini yoxlamalıdır:

- ☐ əvəzsiz alınmış aktivlərin dəyəri;
- ☐ tələb olunma vaxtı keçmiş kreditor borcları;
- ☐ kurs fərqləri;
- ☒ digər təşkilatın fəaliyyətində iştirakdan pay;
- ☐ hesabat ilində aşkar olunmuş ötən illərin mənfəəti

659 Auditor sənaye müəssisəsində məhsul satışından mənfəətin əks etdirilməsinin hansı yazılışını düzgün sayır?

- ☐ D-t «Hazır məhsul» K-t «Ümumi mənfəət (zərər)»
- ☐ D-t «Sair əməliyyat gəlirləri» K-t «Ümumi mənfəət (zərər)»
- ☐ D-t «Ümumi mənfəət (zərər)» K-t «Sair əməliyyat gəlirləri»
- ☐ D-t «Ümumi mənfəət (zərər)» K-t «Hazır məhsul»
- ☒ D-t «Satış» K-t «Ümumi mənfəət (zərər)»

660 Auditorun fikrincə sənaye müəssisəsində hazır məhsul uçot qiyməti ilə mədaxil edildikdə aşağıdakı yazılışı aparılmalıdır:

- ☐ D-t 223 K-t 221;
- ☐ D-t 221 K-t 223;
- ☐ D-t 205 K-t 204;
- ☒ D-t 204 K-t 202;
- ☐ D-t 204 K-t 205;

661 Müəssisənin özündə tam istifadə olunmuş hazır məhsul üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☒ D-t 201 K-t 202;
- ☐ D-t 343 K-t 401;
- ☐ D-t 221 K-t 205;
- ☐ D-t 205 K-t 221;
- ☐ D-t 401 K-t 343

662 Müəssisənin özündə tam istifadə olunmuş hazır məhsul üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 221 K-t 205;
- ☐ D-t 343 K-t 401;
- ☒ D-t 201 K-t 202;
- ☐ D-t 401 K-t 343;

- ☐ D-t 205 K-t 221;

663 Uçot qiyməti ilə mədaxil olunmuş hazır məhsul üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 223 K-t 221;
☒ D-t 204 K-t 202;
☐ D-t 221 K-t 223;
☐ D-t 205 K-t 221;
☐ D-t 223 K-t 205;

664 Mühasibat balansında hazır məhsul necə əks etdirilir:

- ☐ satış qiyməti ilə
☐ müqavilə qiyməti ilə
☒ yalnız faktiki maya dəyəri ilə
☐ normativ və ya faktiki maya dəyəri ilə
☐ uçot qiyməti ilə

665 Təşkilat məhsul buraxılışı hesabından istifadə etmədən məhsul buraxılışının uçotunu aparır. Bu halda Hazır məhsul hesabında məhsul buraxılışı əks etdirilir:

- ☒ faktiki maya dəyəri ilə;
☐ normativ və ya plan istehsal maya dəyəri ilə;
☐ bazar qiyməti ilə;
☐ satış və ya uçot qiyməti ilə
☐ müqavilə və ya uçot qiyməti ilə;

666 Bağlanmış müqaviləyə əsasən mülkiyyət hüququ satıcıdan alıcıya keçdikdə məhsul mühasibat uçotunda necə əks etdirilir:

- ☒ satılmış məhsul;
☐ hazır məhsul;
☐ məhsul saxlanmada olan məhsul;
☐ yüklənmiş məhsul;
☐ bitməmiş istehsal

667 Hazır məhsulun uçotu üzrə ilkin sənəd:

- ☒ təhvil-təslim qaiməsi;
☐ əmr-qaimə;
☐ hesab-faktura;
☐ əmtəə-nəqliyyat qaiməsi;
☐ məhsul buraxılışı cədvəli

668 Məhsul buraxılışı və satışının uçotu üzrə analitik və sintetik uçot reyestrinə aiddir:

- ☐ təhvil-təslim qaiməsi;
☒ hazır məhsul buraxılışı cədvəli
☐ əmr-qaimə;
☐ hesab-faktura;
☐ əmtəə-nəqliyyat qaiməsi;

669 Hazır məhsulların yüklənməsi üzrə ilkin sənədlərə aiddir:

- ☐ təhvil-təslim qaiməsi, əmr-qaimə;
☐ hazır məhsulun anbar uçotu vərəqəsi;
☒ hesab-faktura, əmtəə-nəqliyyat qaiməsi;
☐ məhsulun yüklənməsi və satışı cədvəli;

- ☐ hazır məhsul buraxılışı cədvəli

670 Müəssisədə normativ və ya plan maya dəyəri göstəricisindən istifadə aşağıdakı hesabdən istifadənin əsas şərtidir:

- ☐ gələcək dövrlərin xərcləri;
☐ yüklənmiş mallar;
☐ hazır məhsul;
☐ satış;
☒ məhsul buraxılışı

671 Cəmiyyət tərəfindən geri alınmış səhmlər əldə olunan tarixdən sonra il ərzində aşağıdakı qiymətlə satılmalıdır:

- ☐ nominal qiyməti ilə;
☐ alış qiymətindən aşağı olmayan qiymətlə;
☒ bazar qiyməti ilə;
☐ müqavilə qiyməti ilə;
☐ cəmiyyətin direktorlar şurasının müəyyən etdiyi qiymətlə;

672 Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə audit olunan şəxsin nizamnamə kapitalının tam ödənilməməsi faktı aşkar edildikdə:

- ☐ auditora audit olunan şəxsin fəaliyyətinin fasiləsizliyi haqqında öz inamsızlığını mütləq bildirməyə əsas verir;
☐ mühasibat uçotu və hesabatda iştirakçıların borcunun əks etdirilməsinin düzgünlüyünü yoxladığından auditor üçün əhəmiyyət kəsb etmir;
☐ auditor rəyinin verilməsində imtina üçün əsasdır;
☐ mənfi auditor rəyinin verilməsi üçün əsasdır;
☒ auditora audit olunan şəxsin fəaliyyətinin fasiləsizliyi haqqında öz inamsızlığını bildirməyə əsas verə bilər;

673 Nizamnamə kapitalının təşkilatın xalis aktivlərinin dəyərinə çatdırılması zamanı hesabat dövrünün zərərinin mühasibat balansından silinməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- ☐ D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
☐ D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Nizamnamə üzrə ehtiyat»
☒ D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
☐ D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Ümumi mənfəət (zəər)»
☐ D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Nizamnamə üzrə ehtiyat»

674 Yenidən qiymətləndirmə ilə əlaqədar istehsal təyinatlı əsas vəsaitlərin dəyərinin artımı üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- ☐ D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»
☒ D-t «Bina, tikili və avadanlıqlar» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»
☐ D-t «Bina, tikili və avadanlıqların amortizasiyası» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»
☐ D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Nominal (nizamnamə) kapitalı»
☐ D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Bina, tikili və avadanlıqlar»

675 Bölüşdürülməmiş mənfəətin müəyyən hissəsinin ehtiyat kapitalına ayrılması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- ☒ D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Qanunvericilik üzrə ehtiyat»
☐ D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Nominal (nizamnamə) kapitalı»
☐ D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Bina, tikili və avadanlıqlar»
☐ D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
☐ D-t «Nominal (nizamnamə) kapitalı » K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»

676 Yenidən qiymətləndirmə ilə əlaqədar istehsal təyinatlı əsas vəsaitlərin amortizasiyasının artımı üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- ☒ D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Bina, tikili və avadanlıqların amortizasiyası»
- ☐ D-t «Bina, tikili və avadanlıqların amortizasiyası» K-t «Bina, tikili və avadanlıqlar»
- ☐ D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»
- ☐ D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Nominal (nizamnamə) kapitalı»
- ☐ D-t «Bina, tikili və avadanlıqların amortizasiyası» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»

677 Yenidən qiymətləndirmə ilə əlaqədar istehsal təyinatlı əsas vəsaitlərin artımı üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- ☐ D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»
- ☐ D-t «Bina, tikili və avadanlıqların amortizasiyası» K-t «Bina, tikili və avadanlıqlar»
- ☐ D-t «Bina, tikili və avadanlıqlar» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- ☒ D-t «Bina, tikili və avadanlıqlar» -t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»
- ☐ D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Nominal (nizamnamə) kapitalı»

678 Yenidən qiymətləndirmə ilə əlaqədar əmlakın dəyərinin artması nəticəsində nizamnamə kapitalının artımı üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- ☐ D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»
- ☐ D-t «Ümumi mənfəət (zərrər)» K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- ☐ D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları»
- ☐ D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Qanunvericilik üzrə ehtiyat»
- ☒ D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Nominal (nizamnamə) kapitalı»

679 D-t Hesabat dövrünün xalis mənfəəti (zərəri) K-t Nominal (nizamnamə) kapitalı yazılışı nəyi əks etdirir?

- ☐ digər ehtiyatların müəyyən hissəsinin nizamnamə kapitalının artırılmasına yönəldilməsini;
- ☐ yığım fondunun müəyyən hissəsinin nizamnamə kapitalının artırılmasına yönəldilməsini;
- ☐ məqsədli daxilolmaların nizamnamə kapitalının artırılmasına yönəldilməsini;
- ☐ əvəzi ödənilmədən qiymətlilərin nizamnamə kapitalının artırılmasına yönəldilməsini;
- ☒ hesabat dövrünün xalis mənfəətinin nizamnamə kapitalının artırılmasına yönəldilməsini;

680 Auditor sənaye müəssisəsində əməliyyat gəlirlərinə aşağıdakı məbləğin aid edilməsini düzgün sayır?

- ☒ əmlakın icarəyə verilməsindən gəlirlər
- ☐ sığorta ödəmələrinin alınması
- ☐ istiqrazlar üzrə faiz gəlirləri
- ☐ müsbət kurs fərqi
- ☐ əvəzsiz alınmış aktivlər

681 Auditor sənaye müəssisəsində əsas vəsaitin satışından zərərin əks etdirilməsinin hansı yazılışını düzgün sayır?

- ☐ D-t «Ümumi mənfəət (zərrər)» K-t «Sair əməliyyat xərcləri»
- ☒ D-t «Ümumi mənfəət (zərrər)» K-t «Sair əməliyyat gəlirləri»
- ☐ D-t «Ümumi mənfəət (zərrər)» K-t «Satış»
- ☐ D-t «Sair əməliyyat xərcləri» K-t «Ümumi mənfəət (zərrər)»
- ☐ D-t «Satış» K-t «Ümumi mənfəət (zərrər)»

682 Auditora görə sənaye müəssisəsində əsas vəsaitlərin hərəkəti üzrə əməliyyatlar hansı hesabda əks etdirilməlidir:

- ☐ «Nizamnamə üzrə ehtiyat» hesabı üzrə ;
- ☐ «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» hesabı üzrə;
- ☐ «Qanunvericilik üzrə ehtiyat» hesabı üzrə;
- ☒ «Sair əməliyyat gəlirləri» hesabı üzrə;
- ☐ «Ümumi mənfəət (zərrər)» hesabı üzrə;

683 Xüsusi kapitalın tərkibinə daxil deyildir:

- ☐ əlavə kapital
- ☐ ehtiyat kapitalı
- ☐ məqsədli maliyyələşdirmə və daxilolmalar
- ☒ gələcək dövrlərin gəlirləri
- ☐ ötən illərin bölüşdürülməmiş mənfəəti

684 Xüsusi kapitalın artımının bilavasitə mənbəyi:

- ☐ maliyyə qoyuluşları
- ☐ istiqrazların buraxılması
- ☐ kreditlərin cəlb olunması
- ☐ yeni səhmlərin buraxılması
- ☒ səhmlərin emissiyası

685 Sənaye müəssisəsində yeni sexin tikintisinə sərf olunan materialların dəyəri aid edilir:

- ☐ məhsul satışına;
- ☐ əsas fəaliyyət üzrə xərclərə;
- ☒ kapital qoyuluşlarına;
- ☐ əməliyyat xərclərinə;
- ☐ qeyri satış xərclərinə;

686 Valyutanın satılması üzrə əməliyyatların mühasibat uçotunda əks olunmasının düzgünlüyünün yoxlanması:

- ☐ hesabi yoxlamalara aid edilir;
- ☐ tipik səhvlərə aid edilir;
- ☐ auditor sübutlarına aid edilir;
- ☐ analitik prosedurlara aid edilir;
- ☒ auditor proseduruna aid edilir;

687 Ezamiyyə məqsədi ilə alınmış valyutadan məqsədli istifadə olunmasının yoxlanması:

- ☐ tipik səhvlərə aid edilir;
- ☐ analitik prosedurlara aid edilir;
- ☐ auditor sübutlarına aid edilir;
- ☐ hesabi yoxlamalara aid edilir;
- ☒ auditor proseduruna aid edilir;

688 Hesablaşma və valyuta hesabları üzrə bank çıxarışlarında göstərilən məbləqlərin ona əlavə olunan ilkin sənədlərdəki məbləqlərə uyğunluğunun yoxlanması:

- ☐ tipik səhvlərə aid edilir;
- ☐ auditor süburlarına aid edilir;
- ☒ auditor proseduruna aid edilir;
- ☐ analitik prosedurlara aid edilir;
- ☐ hesabi yoxlamalara aid edilir;

689 Hesablaşma və valyuta hesabları üzrə bank çıxarışlarının tamlığı yoxlanılır

- ☐ tipik səhvlər vasitəsi ilə;
- ☐ auditor süburları vasitəsi ilə;
- ☒ auditor prosedurlar vasitəsi ilə;
- ☐ hesabi yoxlamalar vasitəsi ilə ;
- ☐ analitik prosedurlar vasitəsi ilə;

690 əsas vəsaitlərin yenidən qiymətləndirilməsi zamanı onların dəyərinin artımı üzrə aşağıdakı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- ☒ D-t 442 «Gələcək hesabat dövrlərinin gəlirləri» D-t 111 «Torpaq, tikili və avadanlıqlar»
- ☐ D-t 111 «Torpaq, tikili və avadanlıqlar» K-t 333 «Qanunvericilik üzrə ehtiyat»
- ☐ D-t 111 «Torpaq, tikili və avadanlıqlar» K-t 335 «Digər ehtiyatlar»
- ☐ D-t 111 «Torpaq, tikili və avadanlıqlar» K-t 442 «Gələcək hesabat dövrlərinin gəlirləri»
- ☐ K-t 335 «Digər ehtiyatlar» D-t 111 «Torpaq, tikili və avadanlıqlar»

691 Auditor sənaye müəssisəsində yenidənqiymətləndirmə ilə bağlı əsas vəsaitlərin dəyərinin artımı üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- ☐ D-t 442 K-t 111;
- ☒ D-t 111 K-t 331;
- ☐ D-t 111 K-t 333;
- ☐ D-t 333 K-t 111
- ☐ D-t 111 K-t 112;

692 Valyutanın alınması üzrə əməliyyatların mühasibat uçotunda əks olunmasının düzgünlüyünün yoxlanması:

- ☐ auditor sübutlarına aid edilir;
- ☐ hesabi yoxlamalara aid edilir;
- ☐ analitik prosedurlara aid edilir;
- ☒ auditor proseduruna aid edilir;
- ☐ tipik səhvlərə aid edilir;

693 Auditor sənaye müəssisəsində əmlakın yenidən qiymətləndirilməsi hesabına nizamnamə kapitalının artımı üzrə hansı mühasibat yazılışını düzdün hesab edir?

- ☐ D-t 301 ; K-t 533
- ☐ D-t 302; K-t 312
- ☒ D-t 311; K-t 301
- ☐ D-t 533; K-t 301
- ☐ D-t 312; K-t 302

694 əsas vəsaitlərin yenidən qiymətləndirilməsinin düzgünlüyünü yoxlayarkən onların köhnəmə məbləğinin artımı üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- ☒ D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Torpaq, tikili və avadanlıqların amortizasiyası »
- ☐ D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Torpaq, tikili və avadanlıqlar»
- ☐ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Qanunvericilik üzrə ehtiyat»;
- ☐ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»;
- ☐ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Nizamnamə üzrə ehtiyat »;

695 Təsisçilər tərəfindən əsas vəsaitlərin nizamnamə kapitalına daxil edilməsi üzrə aşağıdakı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- ☒ D-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»; K-t 302 «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- ☐ D-t 111 «Torpaq, tikili və avadanlıqlar»; K-t 302 «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- ☐ D-t 302 «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»; K-t 301 «Nominal (nizamnamə) kapitalı»
- ☐ D-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»; K-t 301 «Nominal (nizamnamə) kapitalı»
- ☐ D-t 301 «Nominal (nizamnamə) kapitalı»; K-t 302 «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»

696 Yenidən qiymətləndirmə ilə bağlı əsas vəsaitlərin dəyərinin artımı üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- ☐ D-t «Gələcək hesabat dövrün gəlirləri» K-t «Torpaq, tikili və avadanlıqlar »;
- ☒ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»;
- ☐ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Qanunvericilik üzrə ehtiyat»;

- ☐ D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Torpaq, tikili və avadanlıqlar»;
- ☐ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Torpaq, tikili və avadanlıqlar»;

697 Təsisçilər tərəfindən audit olunan təşkilatın nizamnamə kapitalına payların qanunvericiliklə müəyyən olunmuş vaxtda köçürülməməsi faktı:

- ☐ auditor rəyinin verilməsindən imtina üçün əsas hesab olunur
- ☐ auditor üçün heç bir əhəmiyyət kəsb etmir, o, borcların uçot və həməbatda düzün əks etdirilməsini yoxlayır;
- ☐ audit olunan təşkilatın fasiləsizliyi ilə bağlı şübhəni bildirmək üçün əsas hesab olunur;
- ☒ audit olunan təşkilatın fasiləsizliyi ilə bağlı şübhəni bildirmək üçün əsas hesab oluna bilər;
- ☐ mənfi auditor rəyinin verilməsi üçün əsas hesab olunur;

698 Auditorun fikrincə təşkilatın işçilərinə nağd qaydada dividendin ödənilməsi üzrə hansı yazılış düzdür?

- ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Tələblərə əsasən verilən digər bank hesabları»
- ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Bank hesablaşma hesabları»
- ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Ümumi mənfəət (zərər)»
- ☐ D-t «Bank hesablaşma hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar»
- ☒ D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t 221 «Kassa»

699 Təsisçilərin payının faktiki daxil olması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- ☐ D-t pul vəsaitlərinin uçotu hesabları K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»;
- ☐ D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t pul vəsaitlərinin uçotu hesabları;
- ☐ D-t «Nominal (nizamnamə) kapitalı» K-t pul vəsaitlərinin, material qiymətlilərinin, qiymətli kağızların uçotu hesabları;
- ☐ D-t pul vəsaitlərinin, material qiymətlilərinin, qiymətli kağızların uçotu hesabları K-t «Nominal (nizamnamə) kapitalı»;
- ☒ D-t pul vəsaitlərinin, material qiymətlilərinin, qiymətli kağızların uçotu hesabları K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»;

700 Əvvəllər satın alınmış xüsusi səhmlərin satışının nəticələri üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- ☐ D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- ☐ D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Pul vəsaitlərinin ekvivalentləri»
- ☐ D-t «Pul vəsaitlərinin ekvivalentləri» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- ☒ D-t «Bank hesablaşma hesabları» K-t «Pul vəsaitlərinin ekvivalentləri»
- ☐ D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Ümumi mənfəət (zərər)»

701 Emissiya gəlirinin ehtiyat kapitalına hesablanması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- ☐ D-t «Nizamnamə üzrə ehtiyat» K-t «Emissiya gəliri»
- ☐ D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Emissiya gəliri»
- ☐ D-t «Emissiya gəliri» K-t «Nizamnamə üzrə ehtiyat»
- ☐ D-t «Emissiya gəliri» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- ☒ D-t «Bank hesablaşma hesabları» K-t «Emissiya gəliri»

702 Ləğv edilmiş səhmlərin nominal dəyəri ilə nizamnamə kapitalının azalmasına silinməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- ☐ D-t «Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi» K-t «Ümumi mənfəət (zərər)»
- ☒ D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Pul vəsaitlərinin ekvivalentləri»
- ☐ D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- ☐ D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- ☐ D-t «Ümumi mənfəət (zərər)» K-t «Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi»

703 İştirakçıların paylarının xammal, material və digər formalarda daxil olması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- ☐ D-t «Digər ehtiyatlar» K-t «Ümumi mənfəət (zərər)»
- ☐ D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- ☐ D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Material ehtiyatları»
- ☒ D-t «Material ehtiyatları» K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- ☐ D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Ümumi mənfəət (zərər)»

704 Pul formasında ödənilmiş kapitalın hər bir iştirakçının payının ödənilməsinə daxil olması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- ☐ D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- ☒ D-t «Bank hesablaşma hesabları» K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- ☐ D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- ☐ D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- ☐ D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»